

Fənn: Çoxfazalı sistemlərdə maddələrin paylanması

Mövzu № 1. Çoxfazalı çoxkomponentli sistemlər. Tarazlıq şərtləri.

Termodinamikada sistem anlayışı geniş mənada, hər hansı yolla ayrılmış Kainatın bir hissəsidir. Sistem həndəsi sərhədə malikdir və onun bir çox xassələri bu sərhədin xassələri ilə təyin olunur. İstilik və maddə mübadiləsinə görə sistemlər üç yerə - *izolə edilmiş sistem, qapalı sistem, açıq sistem*ə bölünür.

İstilik və maddə üçün keçilməz sərhədə malik olan sistemlər *izolə edilmiş sistem* adlanır. Izolə edilmiş sistemlərdə istənilən proses adiabatik baş verir. Müəyyən kənara çıxmaları nəzərə almaqla izolə edilmiş sistem kimi Dühr qabından praktiki məqsədlər üçün istifadə etmək olar.

İstilik də daxil olmaqla bütün növ şüalanmalar üçün keçilən, lakin maddə üçün keçilməz sərhədə malik olan sistemlər *qapalı sistem* adlanır. Məhlullarda reaksiyaların öyrənilməsində, bioloji proseslərində termodynamik xassələrinin tədqiqində və s. ən çox qapalı sistem anlayışından istifadə olunur.

Ətraf mühitlə həm istilik və həm də maddələr mübadiləsində olan sistemlər *açıq sistem* adlanır. Açıq sistemlərə adətən canlı organizmlərdə daha çox rast gəlmək olar. Doğrudur, bu halda baxılan həcmin sərhədi həllolan müxtəlif maddələr üçün eyni olmaya da bilər. Bioloji obyektlərin tədqiqində sərhədin xassələri ilə yanaşı təzyiqin, temperaturun, həcmin və s. sabitlik şərtini də nəzərə almaq lazımdır.

Çoxkomponentli çoxfazalı sistemlər mürəkkəb termodynamik sistemlərdir. Nəzərə alsaq ki, termodynamik sistemi əmələ gətirən maddələr üç aqreqat halında - qaz, maye və bərk halda ola bilər onda məsələnin həlli daha da mürəkkəbləşir. Məlum olduğu kimi çoxlu sayda hissəciklərdən-komponentlərdən ibarət olan sistemləri və bu sistemlərdə baş verən prosesləri öyrənmək üçün xüsusi metodlardan istifadə etmək zəruriyəti meydana çıxır. Həmin metodlar aşağıdakılardır: *dinamik metod, statistik metod və termodinamik metod*.

Dinamik metodun əsasını sistemi təşkil edən hissəciklərdən hər birinin kütləsini və ona təsir edən yekun qüvvəni bilməklə hissəciklərin hər biri üçün hərəkət tənliyini (*Nyutonun 2-ci qanununun riyazi ifadəsini*) tərtib etdikdən sonra alınan diferensial tənliklər sistemini başlangıç şərtlər daxilində həll etmək təşkil edir. Bu tənliyi həll edərək hissəciyin sürətini, təciliyi, maddi hissəciyin hərəkət miqdarını, kinetik enerjisini və onun hərəkətini xarakterizə edən digər fiziki kəmiyyətləri müəyyən etmək olar. Dinamik metod ilk baxışda cəzbedici görünür. Lakin, deyilənləri axıradək icra etmək o qədər də asan məsələ deyildir. Bu yolda qarşımıza iki ciddi çətinlik çıxır. Bunlardan biri, baxılan sistemlərin (*cisimlərin*) çoxlu sayda hissəciklərdən ibarət olmasıdır. Belə ki, çoxlu sayda diferensial tənliklərdən (1 grammol maddə üçün 6×10^{23} sayda) ibarət mürəkkəb sistemi həll edərək bütün moleküllerin koordinat (x_i, y_i, z_i) və impulslarını (K_x, K_y, K_z) müəyyənləşdirmək lazımdır. Bir saniyədə 1 milyon əməliyyat aparan kompüterdən istifadə etsək, qarşımıza qoyduğumuz bu məsələni illər boyunca fasılısız işləməklə həll edə bilərik. Bu isə, praktik cəhətdən tamamilə əlverişsizdir. Ən yaxşı haldə, müasir kompüterlərdən istifadə etməklə, hədsiz dərəcədə çoxlu sayda moleküllerin

koordinat və impulslarından ibarət nəhəng cədvəl tərtib etsək də, sistemin halını xarakterizə edən makroskopik parametrlər (həcm, təzyiq, temperatur) arasındaki əlaqələri müəyyən etmək, praktik olaraq mümkün deyildir.

Statistik metod. Yuxarıdakı qısa şərhdən göründüyü kimi, dinamik metod çoxlu sayda hissəciklərdən ibarət olan sistemdə gedən prosesləri öyrənmək üçün tamamilə əlverişsizdir. Başqa sözlə desək, belə sistemlərdə gedən fiziki prosesləri öyrənmək üçün, sistemi təşkil edən hər bir hissəciyi, yalnız onu xarakterizə edən fərdi fiziki kəmiyyətlərlə təsvir etməklə hissəciyin fərdi hərəkətini müəyyənləşdirmək yolu - dinamik metod yaramır. Çoxlu sayda hissəciklərdən ibarət sistemləri, ayrı-ayrı hissəciklərə aid fərdi kəmiyyətlərlə deyil, hissəciklər toplusuna, yəni bütövlükə sistemə xas olan kəmiyyətlərlə xarakterizə etdikdə, ümid verici nəticələr alınır. Belə sistemlər statistik qanunlara tabedir. Sistemi təşkil edən hissəciklərin sayı çox olduqca, statistik yolla əldə edilən nəticələr daha etibarlı olur. Statistik sistemlərdə mövcud olan qanunlar, ehtimal nəzəriyyəsinə əsaslanaraq statistik metodla müəyyənləşdirilir. Bu metodla az miqdarda hissəciklərdən ibarət sistemlərdə gedən fiziki prosesləri öyrənmək olmaz. Statistikada, sistemi təşkil edən hissəciklərdən hər biri, hissəciklər toplusunun orta xarakteristikaları ilə təsvir olunur. Məsələn, statistik metodda söhbət ayrı-ayrı hissəciklərin (*fərdi hissəciklərin*) enerjisindən deyil, bir hissəciyə düşən orta enerjidən gedir.

Termodinamik metod. Yuxarıda qeyd etdiyimiz kimi, statistik metodla yalnız çoxlu sayda hissəciklərdən ibarət olan sistemləri tədqiq etmək olar, başqa sözlə, statistik metodun əsasını sistemdəki hissəciklər sayının kifayət qədər çox olması təşkil edir. Bu növ sistemlərdə baş verən fiziki hadisələri başqa metodla da öyrənmək mümkündür.

Müəyyən olunmuşdur ki, sistemdə baş verən hadisələrin daxili mexanizminə fikir vermədən də, sistemi bütövlükdə xarakterizə edən makroskopik fiziki kəmiyyətləri və onlar arasındaki əlaqələri müəyyən etmək mümkünkündür. Belə yanaşma üsulu *termodinamik metod* adlanır. Termodinamik metodun mümkününlüyü, sistemin çoxlu sayda hissəciklərdən ibarət olmasındadır. Bu mümkünlik onunla əlaqədardır ki, çoxlu sayda hissəciklərdən ibarət sistemin termodinamik tarazlıq halında, sistemin halını xarakterizə edən makroskopik parametrlər, onu təşkil edən hissəciklərin koordinat və impulslara görə ilkin paylanması detallarına qarşı həssas deyildir.

Termodinamik tarazlıqdakı sistemin təcrübi yolla ölçülmüş parametrləri (*temperatur, təzyiq və sair*) sistemin orta xarakteristikaları olmaqla yanaşı, hal parametrləridir. Sistemin makroskopik xarakteristikası olan hal parametrləri onun, yalnız verilmiş konkret halını xarakterizə edir, onun bu hala haradan və hansı yolla gəlməsindən asılı deyildir. Termodinamik metodda, sistemin halını xarakterizə edən müəyyən makroskopik kəmiyyətlər – temperatur, təzyiq, daxili enerji və sair arasında mövcud olan əlaqələr müəyyənləşdirilir. Məsələn, müəyyən qaz kütləsini üç makroskopik fiziki kəmiyyətlə - həcm, temperatur və təzyiqlə xarakterizə edərək, təcrübi yolla bunlar arasında əlaqə yaratmaq mümkünkündür: Boyl-Mariot, Gey-Lüssaq və sair qanunlar, məhz bu kəmiyyətlər arasında əlaqə yaranan qanunlardır.

Bir az əvvəl qeyd etdiyimiz kimi, haqqında söhbət etdiyimiz məsələləri statistik metodla da həll etmək mümkündür. Deməli, statistik və termodinamik metodlar eyni məsələləri müxtəlif yollarla həll edən metodlardır. Onu da unutmaq olmaz ki, bu metodlardan hər birinin özünə məxsus xüsusiyyətləri var. Məsələn, termodinamikada $pV = RT$ ifadəsi təcrübi yolla, statistik fizikada isə nəzəri olaraq ($p = nkT$ şəklində) müəyyənləşdirilir. Buradakı hər iki ifadə eyni məna daşıyır. Doğrudan da, N - bir mol qazdakı molekulların sayını, V isə 1 mol qazın həcmini ifadə etdiyindən, vahid həcməki molekulların sayı: $n = N/V$ olar. $Nk = R$ yazsaq, $P = nkT/V = RT/V$, yəni $pV = RT$ olur.

Sistemdəki fazaların və maddənin aqreqat hallarının sayına görə homogen və heterogen sistemlər fərqləndirilir.

Homogen termodinamik sistem o sistem sayılır ki, həmin sistemin daxilində bir-birindən kəskin sərhədlə ayrılmış fiziki xassələri, quruluşu və kimyəvi tərkibinə görə fərqlənən hissələr olmasın. Homogen sistemlərə misal olaraq qazların qarışığını, duzların doymamış məhlulunu, təmiz maddələrin kristallarının qarışığını, gümüş və qızılın ərintilərini və s. göstərmək olar.

Bir-birindən kəskin sərhədlə ayrılmış, fiziki-kimyəvi xassələrinə görə fərqlənən bircins hissələrdən ibarət termodinamik sistem *heterogen* termodinamik sistem adlanır. Heterogen sistemlərə misal olaraq bərk halda duz kristallarının olduğu duzların doymuş məhlullarını, iki və daha çox kristal maddələrin qarışığını, bir-birində məhdud həll olmaya malik su və su buxarını, qızıl və mis xəlitəsini və s. göstərmək olar.

Heterogen sistemi təşkil edən tərkib hissələri arasında heç bir kompleks əmələ gəlmə müşahidə edilmirsə, sistemin kimyəvi təkibi dəyişmirsə və yalnız faza keçidləri baş verirsə, belə tarazlığa *faza tarazlığı* deyilir. Faza tarazlığını öyrənmək üçün “faza”, “komponent”, “faza keçidi” anlayışlarından istifadə edilir.

Termodinamik sistem bir və ya bir neçə maddədən ibarət ola bilər. Hər hansı kimyəvi maddə sistemdəncadə preparativ metodlarla (buxarlanması, çökdürülmə, kristallaşma və s.) sistemdən ayrıla bilərsə və sistemdən kənarda sərbəst mövcud ola bilərsə həmin maddə sistemin *komponenti* adlanır.

İndiyə qədər biz bir neçə fazadan təşkil olunmuş fiziki qeyri-bircins, lakin kimyəvi bircinsli sistemlərdə termodinamik tarazlığı nəzərdən keçirdik. İndi isə bir neçə komponentdən ibarət mürəkkəb kimyəvi tərkibə malik sistemlərə baxaq. İkikomponentli binar sistemə duzun suda məhlulu misal ola bilər. Belə sistem bir fazalı (homogen, fiziki bircinsli) iki komponentli sistemdir. Əgər məhlul doymuş məhlul olarsa və onda duzun kristalları varsa, sistem ikifazalı ikikomponentli sistem olar. Su (istər maye, istər qaz, istər bərk) iki elementdən təşkil olunduğuuna baxmayaraq kimyəvi nöqtəyi-nəzərdən bir komponentli sistemdir. Əgər su elektrolizə məruz qalsa, onda o artıq binar sistem olacaqdır, çünki sistemdə suyun miqdarı ilə yanaşı hidrogenin və oksigenin də ayrılıqda miqdaları göstərilə bilər.

Beləliklə, əvvəlki paraqrafın nəticələrini ümumiləşdirərək n komponentdən və r fazadan ibarət sistemin tarazlıq tənliklərini yazmaq olar. Qeyd edək ki, bu paraqrafda səth enerjisinin mövcudluğu ilə bağlı səth effektlərini nəzərə almayıacayıq.

Sistemin mexaniki tarazlığı (fazalar arasındaki sərhədin dəyişməzliyi) bütün fazalarda təzyiqin eyni olmasını tələb edir. Ona görə də bütün sistem bir təzyiqlə (P) xarakterizə olunur. Termik (istilik) tarazlıq isə bütün fazaların temperaturunun eyni olmasını tələb edir. Deməli, bütün sistem eyni T temperaturu ilə xarakterizə olunur.

İndi müxtəlif və r fazadan ibarət olan sistemin kimyəvi tarazlıq (bir fazadan digər fazaya və əksinə keçən hissəciklərin sayının sabitliyi) şərtini müəyyənləşdirək.

Sistemdə asılı olmayan komponentlərin sayı n olsun. Bu halda hər bir fazada, ümumiyyətlə desək, bütün maddələr var. Onda hər bir faza təzyiq, temperatur və n kimyəvi potensialla xarakterizə olunacaqdır. Bir komponentli sistemdə artıq bizə məlumdur ki, kimyəvi tarazlıq şərti təzyiq, temperatur və kimyəvi potensialların bərabərliyindən ibarətdir.

Aydındır ki, çox komponentli sistemdə fazaların tarazlıq şərti onların temperaturlarının, təzyiqlərinin və hər bir komponentin fazalarda kimyəvi potensiallarının bərabərliyindən ibarət olacaqdır. Tutaq ki, bütün fazalarda təzyiq P , temperatur T -dir.

Onda bir komponentli sistem üçün (3) tarazlıq şərtini ümumiləşdirsek (müxtəlif fazalara və komponentlərə aid olan kimyəvi potensialları fərqləndirmək üçün kimyəvi potensiala iki rəqəm yazacağıq: onlardan yuxardakı indeks (rum rəqəmi) fazanı, aşağıdakı indeks (ərəb rəqəmi) komponenti göstərir).

$$\begin{aligned}\mu_1^I &= \mu_1^{II} = \dots = \mu_1^r \\ \mu_2^I &= \mu_2^{II} = \dots = \mu_2^r \\ &\dots \dots \dots \dots \dots \\ \mu_n^I &= \mu_n^{II} = \dots = \mu_n^r\end{aligned}\tag{1}$$

$n(r-1)$ sayda kimyəvi tarazlıq tənliklər sistemini alıq. Bu potensiallardan hər biri $n+1$ sayda asılı olmayan dəyişənlərin funksiyasıdır. Bunlar P , T və götürülən fazada $n-1$ sayda komponentlərin konsentrasiyalarıdır.

Əslində hər hansı konkret məsələni həll etmək üçün bütün komponentlərin bütün fazalarda kimyəvi potensialları məlum olmalıdır. Lakin bu potensialların konkret ifadəsini bilmədən də fazaların tarazlıqlarının çox vacib qanuna uyğunluqlarını müəyyənləşdirmək olar.

P və T -ni də nəzərə almaqla (2) tənliklərində məchulların sayı $2+r(n-1)$. Bu tənliklərin həlli olması üçün onların sayı hər halda məchulların sayından çox olmamalıdır, yəni

$$n(r-1) \leq 2 + r(n-1),$$

Buradan

$$r \leq n + 2 \tag{2}$$

olur. Beləliklə, bir-birindən asılı olmayan n -komponentdən ibarət olan sistemdə eyni zamanda maksimum $n+2$ sayda faza tarazlıqda ola bilər. (3) ifadəsi *Gibbsin fazalar qaydası* adlanır. Fazalar qaydasından xüsusi hal olaraq alınır ki, təmiz maddənin, yəni $n=1$ olduqda, maksimum üç fazası bir-birilə tarazlıqda ola bilər.

Əgər fazaların r sayı $n+2$ -dən azdırsa, onda (2) tənliklərində $n+2-r$ dəyişənlər ixtiyarı qiymətlər ala bilər. Başqa sözlə, $n+2-r$ dəyişənlərdən hər biri tarazlığı pozmadan ixtiyarı dəyişə bilərlər. Tarazlığı pozmadan ixtiyarı dəyişə bilən dəyişənlərin sayı sistemin *termo-dinamik sərbəstlik dərəcəsinin* sayı adlanır. Əgər onu f hərfi ilə işarə etsək, onda fazalar qaydasını aşağıdakı kimi yazmaq olar:

$$f = n + 2 - r \tag{3}$$

Aydındın ki, f sıfırdan kiçik ola bilməz. Əgər fazaların sayı mümkün ola biləcək maksimal qiymət $n+2$ -yə bərabərdirsə, onda $f=0$ olar, yəni (2) tənliklərində bütün dəyişənlər müəyyən olunublar, onlardan heç birini tarazlığı pozmadan və fazalardan hər hansını yox etmədən dəyişmək olmaz.

Əgər $r=1$ (yəni bir fazadan ibarət sistem) olarsa, onda $f=2$ olar və sərbəst dəyişə bilən parametrlər temperatur və təzyiq olurlar. Əgər sistem ikifazalırsa ($r=2$), onda $f=1$ olar. Bu o deməkdir ki, P və T dəyişənlərdən yalnız biri ixtiyarı (sərbəst) dəyişə bilər. Bu iki fazanın tarazlıq əyrisi üzərindəki nöqtələrə uyğun gəlir.

Doğrudan da, faza keçidi əyrisində temperatur təzyiqin və əksinə təzyiq temperaturun funksiyası olur. Məsələn, əgər səhbət qaz və maye arasındakı tarazlıqdan gedirssə, doymuş

buxarın təzyiqi temperaturun funksiyasıdır. $P_{doy.} = f_1(T)$, əgər sistemdə maye və bərk fazalar tarazlıqdadırsa ərimə temperaturu təzyiqin funksiyası olur $T_{ər.} = f_2(P)$.

Nəhayət, əgər $r = 3$ olarsa $f=0$ olar və bu, üçlük nöqtəsinə uyğun gəlir və bu nöqtədə hər iki parametr (P_0 , T_0)

$$P_0 = f_1(T_0), \quad T_0 = f_2(P_0) \quad (4)$$

tənlikləri ilə təyin olunan müəyyən qiymətlər alırlar. Dörd fazanın ($r = 4$) tarazlıqda olması prinsipcə mümkün (məsələn, maye, qaz və iki bərk fazanın tarazlığı), lakin Gibbsin fazalar qaydası belə bir tarazlığı qadağan edir.

Mövzu № 2. Yüksək molekullu birləşmələrin hidrofobluğu

Makromolekulların fizioloji məhlullarının nisbi hidrofobluqlarının tədqiqi metodunun işlənib hazırlanması

Göstərildiyi kimi (IV fəsil) maddənin su-üzvi birləşmə ikifazalı sistemdəki

$$K = \frac{C_{\text{üzvi}}}{C_{\text{H}_2\text{O}}} \quad (\text{V.1})$$

paylanma əmsalı maddənin su mühitindən üzvi birləşmə mühitinə keçid sərbəst enerjisini (ΔG) xarakterizə edir:

$$\Delta G_{\text{H}_2\text{O} \rightarrow \text{üzvi}} = RT \ln K \quad (\text{V.2})$$


Burada $C_{\text{üzvi}}$ və $C_{\text{H}_2\text{O}}$ - maddənin uyğun olaraq ikifazalı sistemin üzvi və su fazasındaki konsentrasiyaları, K – tarazlıq paylanma əmsalı, R – universal qaz sabiti, T – mütləq temperaturdur. |31| -də göstərilmişdir ki, su-üzvi birləşmə ikifazalı sistemin su fazasında olan duzların təbiəti maddələrin paylanma əmsalına (maddələr yüksəlməyən olduqda belə) təsir göstərir. Bu onu göstərir ki, iondaşımayan maddələrin molekullarının ikifazalı sistemin su fazasından üzvi birləşmə (H-oktan) fazasına keçid sərbəst enerjisinin qiyməti su fazasında olan elektrolitlərin təbiətindən asılı olaraq dəyişir. Alınan nəticələri sözsüz ki, su fazasında olan duzların iondaşımayan paylanan maddələrlə qarşılıqlı təsiri ilə izah etmək olmaz. Üzvi fazanın xassəsinin su fazasında duzların olub-olmamasından asılı olmadığını qəbul etsək, onda paylanma əmsalinin, eləcə də $\Delta G_{\text{H}_2\text{O} \rightarrow \text{üzvi}}$ kəmiyyətinin qiymətinin |31| -də müşahidə olunan dəyişmələrinin duzların təsiri ilə su fazasının strukturunun (termodynamik halının) dəyişməsi hesabına baş verdiyini söyləmək olar.

Əvvəlki fəsildə eyni zamanda göstərilmişdir ki, duzların suyun xassələrinə təsiri müəyyən dərəcədə bəzi polimerlərin suyun strukturunun təsiri ilə analojidir. Buna görə hesab etmək olar ki, ikifazalı su-üzvi birləşmə sisteminin su fazasında olan polimerlərin təsiri ilə paylanan maddənin paylanması əmsalının dəyişməsini təhlil etməklə bu polimerin suyun strukturuna təsirini tədqiq etmək olar. Bu fərziyyə eyni zamanda ikifazı su-polimer sistemlərinin tədqiqinə həsr olunmuş işlərin | 112-114 | nəticələrinə əsaslanır. | 112-114 | -də alınmış nəticələrə görə ikifazalı su-polimer sisteminin fazalarının xassələrinin fərqlənməsi bu fazalarda olan müxtəlif polimerlərin suyun strukturuna müxtəlif cür təsir etməsi ilə əlaqədardır. Bu fərziyyənin düzgünlüyü haqqındakı təsəvvürləri Uberreyterin | 38 | müxtəlif polimerlərin suyun struktur temperaturuna təsirinin tədqiqi zamanı aldığı nəticələr daha da möhkəmlədir. Bundan sonra işlədəcəyimiz «su və sulu məhlulların nisbi hidrofobluğu» termini nisbətən yeni olduğundan onun üzərində ətraflı dayanaq.

Ümumiyyətlə, «nisbi hidrofobluğu» termini elmi ədəbiyyatda kimyəvi maddələri xarakterizə etmək üçün geniş istifadə olunur və bu və ya digər maddənin, xüsusi halda həlledicinin suya hərisliyini xarakterizə edir. Lakin eyni zamanda məlumdur ki, maddənin nisbi hidrofobluğu (onun suya olan hərisliyi) su mühitinin kimyəvi tərkibindən asılıdır. Beləliklə, su mühitinin (məhlulunun) maddəyə və ya hər hansı atomlar qrupuna olan və bu su mühitinin kimyəvi tərkibindən asılı olan hərisliyinə baxmaq olar. Bu elə yeni daxil edilən su məhlulunun nisbi hidrofoblığı termininin fiziki mənasını əks etdirir.

Su mühitinin nisbi hidrofobluğunu xarakterizə etmək üçün Zaslavskiy və Məsimov | 141 | su mühitinin hidrofob metilen qrupuna hərisliyini qəbul etməyi təklif etmişlər.

Əvvəller göstərilmişdir ki, su-üzvi birləşmə və su-polimer ikifazalı sistemlərin fazalarının nisbi hidrofobluqlarının fərqini qiymətləndirmək üçün metilen qrupunun sistemin fazalararası hipotetik keçid sərbəst enerjisindən istifadə etmək daha əlverişlidir. Bu kəmiyyəti təyin etmək üçün eyni homoloji sıraya aid olan və bir-birindən metilen qruplarının sayı ilə fərqlənən maddələrin ikifazalı sistemdə paylanması əmsallarının metilin qruplarının sayından asılılığını tədqiq etmək təklif olunmuşdur | 141 |. Bu məqsədlə alifatik yan zəncirə malik α -amin turşularının Na duzlarının homoloji sırası istifadə olunmuşdur | 141 |. Ümumi kimyəvi düsturu



olan etalon (marker) maddələrin adları, kimyəvi tərkibi və yan zəncirdəki metilen qruplarının sayı cədvəl V.I-də verilmişdir. Bu birləşmələrin ikifazalı su-üzvi birləşmə sistemində paylanma əmsalı (K) əvvəlki fəsildə göstərildiyi kimi

$$\ln K = C + E \cdot n \quad (\text{V.3})$$

tənliyi ilə təsvir olunur. Burada n – paylanan molekulun alifatik zəncirindəki metilen qruplarının effektiv sayı (izahı aşağıda), C və E fiziki mənaları əvvəlki paraqraflarda izah olunan sabitlərdir. E parametri paylanan maddənin paylanma əmsalının loqarifminə bir metilen qrupunun verdiyi payın orta qiymətidir. Bu parametrin metilen qrupunun fazalararası keçid sərbəst enerjisi ilə əlaqəsini müəyyən edək.

Cədvəl V.1.

Nº	Marker maddənin adı	Kimyəvi tərkib	Yan zən-cir, yəni CH_2 qrup- larının sayı	Metile n qrupla rı-nın effek- tiv sayı
1	DNF qlisin	- CH-COOH	0	0,36
2	DNF alanin	- CH-CH_3 COOH	1	0,94
3	DNF- norvalin	CH-CH_2- CH_2- - CH_3- COOH	3	2,57
4	DNF- norleysin	CH-CH_2- CH_2- - CH_2- COOH	4	3,73
5	DNF- aminoktan turşusu	CH-CH_2- CH_2- - CH_2-CH_2-	6	5,98

		CH ₃ - -COOH		
--	--	----------------------------	--	--

(V.1)-dən K-nın və ln K -nın qiymətlərinə

$$K = \frac{C_{okt}}{C_{H_2O}} = e^{-\frac{\Delta G_{H_2O \rightarrow okt}}{RT}} \quad (V.4)$$

və

$$\ln K = -\frac{\Delta G_{H_2O \rightarrow okt.}}{RT} \quad (V.5)$$

kimi yazıb, (V.3)-ü RT-yə vursaq

$$RT \ln K = RT \cdot C + RT \cdot E \cdot n \quad (V.6)$$

alarıq. (V.5)-dən

$$-RT \ln K = \Delta G_{H_2O \rightarrow okt} \quad (V.7)$$

olduğunu nəzərə alsaq (V.6)-dan


$$\Delta G_{H_2O \rightarrow okt.} = -RTE \cdot n - RTC \quad (V.8)$$

alarıq. Gördüyüümüz kimi (V.8)-də $\Delta G_{H_2O \rightarrow okt.}$ maddənin molekulunun sudan oktanola bütövlükdə keçid sərbəst enerjisi,

$$\Delta G_{H_2O \rightarrow okt.}^{CH_3} = -RT \cdot E \quad (V.9)$$

isə bir metilen qrupunun su fazasından üzvi sistemə keçid sərbəst enerjisidir.

(V.3)-dəki C parametri paylanan maddənin molekulunun ion-polyar fragmentinin paylanma əmsalının loqarifminə verdiyi paydır, başqa sözlə C parametri yuxarıda qeyd olunan markerlər üçün DNF-qlisinin



ion-polyar qrupunun su fazasından üzvi fazaya keçid Gibbs enerjisi ilə

$$\Delta G_{H_2O}^{\text{ion-polyar}} = -RT \cdot C \quad (V.10)$$


kimi əlaqədardır. DNF-amin turşusunun baxılan fragmenti özündə bir tərəfdən yüksək karboksil qrupunu, digər tərəfdən hidrofob dinitrofenil qrupunu saxladığı üçün C parametri ion hidratlaşmasını | 113, 114 | -də olduğu kimi xarakterizə etmək üçün istifadə oluna bilməz.

Nisbi hidrofobluqlarının cəmi verilmiş amin turşusunun alifatik yan zəncirinin nisbi hidrofobluğununa ekvivalent olan metilen qruplarının sayına alifatik yan zəncirin metilen qruplarının ekvivalent (sayı) deyilir | 112 | . Bu sayı mühitin vəziyyətindən asılı olmayıb DNF-qlisin üçün 0,36; DNF-alanın üçün 0,94; DNF-norvalin üçün 2,57; DNF-norlesin üçün 3,73; DNF – 2 – amin – H – oktanol üçün DNF – aminoktan turşusu 6,41 qiymətlərini alır.

Sulu məhlulların nisbi hidrofobluqlarını kəmiyyətcə tədqiq etmək üçün işlənilib hazırlanmış metodun ilk mərhələsində (V.3) tənliyinin ödənilməsi və ya ödənilməməsi yoxlanılmışdır. Bunun üçün iki su-üzvi birləşmə sistemlərində paylanma əmsalının markerların metilen qruplarının ekvivalent sayından asılılığı öyrənilmişdir. Bu məqsədlə su fazasında polimer olmayan H – oktanol – su ikifazalı sistemi və su fazasında tədqiq olunan polimer olan ikifazalı sistem istifadə olunmuşdur və bu sistemlər üçün (V.3) tənliyindəki E və C əmsalları müqayisə olunmuşdur.

Elmi ədəbiyyatın əvvəlki paraqraflardakı müzaki-rəsində göstərilmişdir ki, sulu məhlullarda polimerlərin suyun termodinamik halına və strukturuna təsiri məhlulda olan duzların təbiətindən və konsentrasiyasından asılıdır. Ona görə də işlənən metodda su fazası kimi təmiz su deyil, fizioloji məhlul ($0,01\text{ M}$ fosfat buferində $0,15\text{M}\text{ NaCl}$, pH 7,4) istifadə olunmuşdur.

İkifazalı su-üzvi birləşmə sistemində üzvi faza kimi H-oktanol götürülmüşdür. Bu seçim, yəni H-oktanol-su və ya H-oktanol – bufer məhlulu sistemlərinin seçilməsi hər iki sistemin farmokoloji aktiv maddələrin nisbi hidrofobluqlarının qiymətləndirilməsində və bioloji aktivlik - kimyəvi maddələrin nisbi hidrofobluğu asılılığının tədqiqində geniş istifadə olunması ilə əlaqədardır. Alifatik yan zəncirə malik olan dinitrofenilləşdirilmiş α -amin turşularının törəmələrinin ikifazalı H-oktanol – $0,15\text{ M}$ NaCl $0,01\text{ M}$ fosfat buferi (pH 7,4) sistemində paylanma əmsalının alifatik zəncirin uzunluğundan (n) asılılığı, V.1 şəklində göstərilmişdir.



Şəkil V.1. Bir sıra ikifazalı sistemlərdə DNF-amin turşularının paylanması əmsalının molekulun yan alifatik zəncirindəki CH_2 qruplarının sayının ekvivalent qiymətlərindən asılılığı: 1 – H-oktanol - 0,15 NaCl 0,01 M fosfat buferində ($pH=7,4$); 2 – H-oktanol – həmin su mühitində 20% fikoll – 400,3 – H-oktanol – həmin su mühitində PEQ – 1500.

analoji kəmiyyət H-oktanol-su ikifazalı sistemdə -727 ± 17 kal/mol CH_2 qiymətini alır |125-126|. Beləliklə, su fazasında duzların olması ($0,15$ NaCl+ $0,01$ M fosfat buferi $pH 7,4$) su fazasının hidrofobluğununu 109,0 kal/mol CH_2 qədər artırır. Bu Vanqın (31) aldığı nəticələrlə üst-üstə düşür.

V.1 şəklində eyni zamanda H-oktanol-eyni duz tərkibli su səhlulunda 20% fikol-400 və 33,15% polietilen-1500 həll olmuş ikifazalı sistemdə marker maddələrin paylanması göstərilmişdir. V.1 şəklindən 2,3 düz xətləri göründüyü kimi bu asılıqlar da xətti olub (V.3) tənliyini ödəyirlər. Hər üç halda V.3 tənliyindəki E və C parametrləri bir-birindən fərqlənirlər. Beləliklə, ikifazalı sistemlərin su fazasında (duzun suda məhlulunda) polimerlərin (fikol-400 və PEQ-1500) həll olması nəticəsində su fazasının nisbi hidrofobluğunu (H-oktanol fazasına nisbətən) dəyişdirir. Bu polimerin təbiətindən və konsentrasiyasından asılı olan E parametrinin dəyişməsində özünü biruzə verir. Bu o deməkdir ki, metilen qrupunun H-oktanol-bufer sistemində fazalararası keçid sərbəst enerjisi H-oktanol-polimerin buferdə məhlulu sistemində fazalararası keçid sərbəst enerjisindən fərqlənir. Sərbəst enerjilərin

Şəkildən göründüyü kimi bu asılılıq xəttidir və (V.3) tənliyini ödəyir. Verilmiş halda $E = 1,042 \pm 0,025$ qiymətini alır və bu qiymət metilen qrupunun sistemin su fazasından oktanol fazasına hipotetik keçid sərbəst enerjisinin (V.9)-dan hesablanmış


$$\Delta G_{H_2O \rightarrow okt.}^{CH_2} = -618 \pm 2 \frac{\text{kal}}{\text{mol } CH_2}$$

qiymətinə uyğun gəlir. Qeyd etmək lazımdır ki,

additivlik prinsipinə görə metilen qrupunun H-oktanol-duzlu su məhlulu ikifazalı sistemində fazalararası keçid sərbəst enerjisi ilə ($\Delta G_{\text{buf.} \rightarrow \text{oxt.}}^{\text{CH}_2}$) H-oktanol-polimer+bufer sistemində fazalararası keçid enerjisi ($\Delta G_{\text{buf.} + \text{VMS} \rightarrow \text{oxt.}}^{\text{CH}_2}$) arasındaki fərqi Δg^{CH_2} - yəni metilen qrupunun bufer (su) fazasından bufer+VMS fazasına hipotetik keçid sərbəst enerjisini

$$\Delta g^{\text{CH}_2} = \Delta G_{\text{buf.} \rightarrow \text{oxt.}}^{\text{CH}_2} - \Delta G_{\text{buf.} + \text{VMS} \rightarrow \text{oxt.}}^{\text{CH}_2} \quad (\text{V.11})$$

tənliyi ilə ifadə etmək olar [142]. Deyilənlər sxematik olaraq V.2 şəklində göstərilmişdir.



ШЯКИЛ В.2.


Bunun üçün H-oktanol fazasının sindırma əmsali mütamadi olaraq ölçülmüşdür.

Δg^{CH_2} - kəmiyyəti su mühitinə polimer daxil edildikdə bu mühitdə molekullararası qarşılıqlı təsirlərin intensivliyinin dəyişməsini və ya suyun termodinamik halının (strukturunun) dəyişməsini göstərir. Ona görə hesab etmək olar ki, bu kəmiyyətin (Δg^{CH_2}) qiyməti su mühitində həll olan polimerin təbiətindən, onun molekul çəkisindən və məhluldakı konsentrasiyasından asılıdır.

V.3 şəklində marker (etalon) maddələrin homoloji sırasının H-oktanol-polietilenqlikolun buferdə məhlulu ikifazalı sistemində paylanma əmsalinin metilen qruplarının ekvivalent sayından (n) asılılığı göstərilmişdir. Xətlərin hər


Qeyd etmək lazımdır ki, (V.11) tənliyi ikifazalı sistemin su fazasına polimer daxil etdikdə oktanol fazasında heç bir dəyişiklik baş vermədikdə ödənilir. Bu şərtin ödənilməsini yoxlamaq üçün H-oktanol fazasının xassəsi həmişə təhlil edilmişdir. Xüsus halda bu fazada tədqiq olunan polimerin olmamasına və suyun miqdarının sabitliyinə nəzarət edilmişdir.

biri polimerin su fazasındaki müxtəlif konsentrasiyalarına aiddir. Alınan nəticələr göstərir ki, E parametri (metilen qrupunun fazalararası keçid sərbəst enerjisi) polimerin su fazasındaki konsentrasiyasından asılı olaraq monoton dəyişir. $\Delta G_{\text{buf.}+\text{VMS} \rightarrow \text{oxt.}}^{\text{CH}_2}$ kəmiyyətinin qiymətinin polimerin konsentrasiyasından asılılığı V.4 şəklində göstərilmişdir. V.5(1) şəklində isə metilen qrupunun buferdən polimerin (PEQ-1500) bu buferdəki məhluluna hipotetik keçir sərbəst enerjisinin polimerin konsentrasiyadan asılılığı göstərilmişdir (hesablamalar V.11 tənliyi vasitəsilə aparılmışdır). Həmin şəkildə V.5(2) analoji asılılıq su mühitinə fikol-400daxil edildiyi hal üçün göstərilmişdir. Qeyd etmək lazımdır ki, alınan nəticələr su mühitinin duz tərkibindən asılı deyildir.



Şəkil V.4. $\Delta G_{\text{pol.}+\text{buf.} \rightarrow \text{oxt.}}$ parametrinin polietilenqlikolun (1500) su fazasındaki konsentrasiyasından asılılığı
 Şəkil V.3. Bir sıra ikifazlı sistemlərdə DNF-amino turşularının paylanması molekulun CH_2 qruplarının sayının ekvivalent qiymətlərinən asılılığı: $\text{kal} / \text{mol CH}_2$
 - H-oktanol – polietilenqlikol (1500) buferdən məhlulu $\Delta G_{\text{pol.}+\text{buf.} \rightarrow \text{oxt.}} / \text{mol CH}_2$
 - 6,63%;
 - 2-19,89%; 3 – 33,15%).

V.5 şəklində təqdim olunan nəticələr göstərir ki, həm fikol-400, həm də PEQ-1500 polimerlərinin konsentrasiyası



Şəkil V.5 Δg^{CH_2} parametrinin polimerlərin (1-PEQ-1500, 2-fikol-400) su fazasındaki konsentrasiyasından asılılığı


ardıqca duz-su məhlulunun nisbi hidrofobluğu artır. Alınan nəticələr ümumi

$$\Delta g^{CH_2} = \beta \cdot C_M \quad (V.12)$$

tənliyi ilə təsvir olunurlar. Burada C_M polimerin su fazasındaki konsentrasiyası, β - tədqiq olunan polimerin su mühitinin nisbi hidrofobluğununa təsirinin molyar effektliyini xarakterizə edən əmsaldır.

Lakin istənilən maddənin duz-su sistemindəki məhlulunun nisbi hidrofobluğunun maddənin konsentrasiyasından asılı olaraq sonsuz artmasını təsəvvür etmək çətindir. Deyilənləri yoxlamaq üçün poliakrilamidin suyun nisbi hidrofobluğununa təsiri tədqiq edilmişdir [143]. Verilmiş sistemdə Δg^{CH_2} kəmiyyətinin poliakrilamidin ($M_w = 3,84 \cdot 10^5$) konsentrasiyasından asılılığı V.6 şəklində göstərilmişdir. Doğrudan da, şəkildən göründüyü kimi poliakrilamidin buferdə məhlulunun nisbi hidrofobluğu onun konsentrasiyasından asılı olaraq artır və konsentrasiyasının müəyyən qiymətindən sonra sabit qalır. Konsentrasiyanın kritik qiyməti Δg^{CH_2} -nin konsentrasiyadan təcrübi asılılığından şəkildən göründüyü kimi punktir xətlər vasitəsilə təyin olunur. Hesab etmək olar ki, konsentrasiyanın kritik qiymətində (C_{kr}) polimerin sulu məhlulunda

ki, konsentrasiyanın kritik suyun strukturundan fərqli kvazidayanıqlı struktur formalaşır və bu struktur konsentrasiyanın sonrakı artmasından asılı olmur. Bu struktur məhlulun nisbi hidrofobluğunun $\delta(\Delta g^{CH_2})$ limit qiymətinə uyğun gəlir.



Şəkil V.6. Poliakrilamidin ($M_0 = 3,84 \cdot 10^5$) buferdə məhlulu üçün Δg^{CH_2} parametrinin polimerin konsentrasiyasından asılılığı

Mövzu № 4. Hidrofobluq, hidrofob qarşılıqlı təsir .

Hidrofob effektinin təzahürünə xarakterik misal olaraq səthi aktiv maddələrin (SAM) sulu məhlullarında baş verən mitseləmələgəlmə prosesini göstərmək olar | 129, 130 |. Bu prosesin ən vacib xarakteristikalarından biri mitseləmələgəlmənin kritik konsentrasiyasıdır (MKK). MKK elə konsentrasiyadır ki, bu konsentrasiyada səthi aktiv maddələrin (SAM) molekulları və ya onların aqreqatları (mitsellər) əmələ gətirərək məhlulun həcmindən ayrılaraq ayrıca faza əmələ gətirirlər | 129, 130 |. Mitseləmələgəlmə prosesi və MKK-nın qiyməti səthi aktiv maddələrin molekullarının həndəsi ölçü və formalarından, kimyəvi təbiətindən, həlledicinin təbiətindən və onun daxilində olan birləşmələrin (duzların, qeyri-elektritolitlərin, polimerlərin, üzvi həlledicilərin və s.) konsentrasiyasından aslıdır.

Iondaşıyıcı səthi aktiv maddələrin sulu məhlullarında MKK-ya duzların təsirini məhlulda olan əks ionların səthi aktiv maddələrin ionlarına göstərdiyi ekranlaşdırıcı effekti ilə izah etmişlər | 129, 130 |. Bu effekt nəticəsində (SAM)-lərin eyni adlı yüksək malik hidrofil qruplarının mitsell-sulu məhlul sisteminin sərhəddinə toplanmasına mane olan elektrostatik dəf etmə qüvvələri zəifləyir. Üzvi həlledicilərin əlavə olunmasının səthi aktiv maddələrin sulu məhlullarda mitsel əmələ gətirməsi prosesinə təsiri daha mürəkkəb xarakter daşıyır | 43 |. Asetonun və H-propanolun su-üzvi birləşmə məhlulunda alkilammoniy - xloridlərin MKK-na təsirin tədqiqi göstərmişdir ki, bu kəmiyyət deterqentin sulu məhlulundakı həlledicinin fiksə olunmuş konsentrasiyasında maksimumdan keçir | 131 |. Müşahidə olunan bu effektin Miyaqişi | 151 | asetonun və H-propanolun təsiri ilə su məhlulunun nisbi hidrofobluğunun dəyişməsi ilə, başqa sözlə, suyun strukturunun və hidrofob qarşılıqlı təsirlərin intensivliyinin dəyişməsi ilə izah edir. Bu dəyişmə isə öz növbəsində deterqentin su mühitinə olan hərisliyinə təsir edir. Şik və başqaları | 132 | iondaşımayan səthi aktiv maddələrin su-duz məhlullarında mitseləmələgəlmənin kritik konsertrasityasının qiymətinin duzun təbiətindən və konsentrasiyasından asılılığını duzların suyun strukturuna analoji təsiri ilə izah etmişlər. Suyun strukturunu çox güclü dəyişdirən karbamidin əlavə olunması iondaşımayan və iondaşımayan səthi aktiv maddələrin su məhlullarında MƏG prosesinə köklü təsir göstərir | 130,132 |.

Məlumdur ki, | 133,134 | sodiumalkilsulfatın və setiltrimetilammonium bromidin MKK-nın qiymətləri polietilenqlikol və polivinilspirt kimi polimerlərin təsiri ilə nəzərə çarpacaq dərəcədə dəyişirlər. | 134 | -ə görə metilen qrupunun sudan polietilenoksidin sulu məhluluna hipotetik kecid sərbəst enerjisi analoji xarakteristikasının sudan mitselin nüvəsinə kecid qiymətindən

bir qədər çox olur. Səthi aktiv maddələrin sulu məhlullarında MKK-nin qiymətinin yüksəkmolekullu birləşmələrinin təsiri ilə sürüşməsi «mitseləoxşar» polimer – SAM komplekslərinin əmələ gəlməsi ilə izah olunur [134].

Səthi aktiv maddələrin polimerlərlə qarşılıqlı təsirlərin müxtəlif metodlarla tədqiq etdikdə (tarazlıq analiz metodu [134], səthi gərilmə əmsalının ölçüməsi metodu [133]) alınan nəticələri izah etmək üçün polimerləri su məhluluna daxil etdikdə suyun strukturunun və ya suda molekullararası qarşılıqlı təsirlərin dəyişdiyini qəbul etmişlər [133, 134]. Məsələn, polivinil spirti olan SAM-nun sulu məhlulunda səthi aktivliyin azalmasının səbəbi onun konsentrasiyasının polimerlərlə əmələ gətirdiyi komplekslərin hesabına azalması deyil, su mühitinə olan hərisliyin artması ilə əlaqədardır.

Aromatik karbohidrogenlərin, polivinilpirrolidonun, donuz albuminin və digər maddələrin suda məhlullarında həllolma qabiliyyətlərinin tədqiqi yuxarıda irəli sürülən hipotezin düzgünlüyünü təsdiq edir. Məsələn, perilenin albuminin sulu məhlulunda həllolma qabiliyyəti $43 \text{ mm/M}_{\text{zülal}}$, tetrametil turşusunun sulu məhlulunda $0,55 \text{ mm/M}_{\text{turşu}}$ və polivinilpirrolidonun sulu məhlularında $0,32 \text{ mm/M}$ polimer qiymətlərini alır.

Fermentativ reaksiyalar mühitinə suda həll olan polimerləri daxil etdikdə fermentlərin, substratların və inqibitorların kimyəvi aktivliyi artır [136]. Fermentativ reaksiyaların komponentlərinin xarakteristikalarının dəyişməsini bir çox səbəblərlə izah etməyə cəhd olunsa da polimerlərin suya təsir edərək, onun strukturunu dəyişdirməsinin bu proseslərdə rolü daha inandırıcıdır [137].

Məlumdur ki, müxtəlif suda həll olan polimerlər su məhlullarından zülalları çökdürmə qabiliyyətinə malikdirlər [137].

Polietilenqlikol, polivinil spirti, dekstran və polivinilpirrolidon bu növ polimerlərdəndirlər.

I fəsildə duzların biopolimerlərin suda həllolma qabiliyyətinə təsiri mexanizmi haqqında Melandar-Xorvat [33] hipotezinə toxunmuşduq. Melander-Xorvat modeli

$$\ln\left(\frac{\omega}{\omega_0}\right) = \beta + \Lambda \cdot m - \sigma \Omega \cdot m \quad (\text{IV.13})$$

tənliyi ilə təsvir oluna bilər. Burada ω və ω_0 zülalın uyğun olaraq duzun sulu məhlulunda və təmiz suda həllolma qabiliyyətləri, m – duzun konsentrasiyası,

σ - səthi gərilmənin molyar inkrementi, β, Λ və Ω fiziki mənaları əvvəlki paraqraflarda göstərilmiş sabitlərdir.

Qeyd etmək lazımdır ki, (IV.13) tənliyinin forması polietilenqlikolun zülalların həll olmasına olan təsirini təsvir edən

$$\log S = K - \alpha [PEQ] \quad (IV.14)$$

tənliyi ilə praktiki olaraq üst-üstə düşür. Burada S –zülalın polietilenqlikolun sulu məhlulunda həllolma qabiliyyəti [PEQ] - polietilenqlikolun konsentrasiyası, K və α - zülalın təmiz suda həllolma qabiliyyəti və polimerin zülalın həllolma qabiliyyətinin təsirini xarakterizə edən parametridir. |137| -də polietilenqlikolun zülalın həllolma qabiliyyətinə təsirini xarakterizə edən aşağıdakı tənlik alınmışdır:

$$\log S = \log \alpha_0 - A_{12} [PEQ] \quad (IV.15)$$

Burada α_0 - zülalın doymuş su məhlulundakı aktivliyidir, A_{12} – məhlulda zülalın aktivlik əmsalinin polimerin konsentrasiyasından aslılığının aşağıdakı tənliklə ifadə olunan xarakteristikasıdır:

$$\log \gamma_p \approx A_{12} [PEQ] \quad (IV.16)$$

γ_p - zülalın polimer məhlulundakı aktivlik əmsalıdır. (IV.13), (IV.14), (IV.15) tənliklərinin hər biri müxtəlif əlavələr olduqda zülalın suda həllolma qabiliyyətini xarakterizə edir. Bunlardan (IV.13) tənliyi sistemə duz əlavə olunan, (IV.14) və (IV.15) tənlikləri isə sistemə iondaşımayan polimer əlavə olunan hala uyğundurlar. Bu tənliklərin oxşarlığının təsadüfi olmadığını təsəvvür etsək, duzların və polimerlərin zülalların suda həllolma qabiliyyətinə təsirinin eyni və ya qismən eyni bir mexanizmlə həyata keçdiyini qəbul etmək olar.

Zülalların suda həllolma qabiliyyətinə duzların təsirinin mexanizmi polimerlərin analoji təsirindən daha geniş tədqiq olunduğundan Melander və Xorvat |33| modelinə bir daha nəzər salaq. Bu modelinə bir daha nəzər salaq. Bu modelə görə duzların çökdürücü təsiri onların çökdürmə əmsalları ilə xarakterizə olunurlar. (IV.13) tənliyindəki Ω sabiti zülal makromolekulunun səthinin qeyri-polyar hissəsinin sahəsini, həlledicinin molyar həcmini, yəni duzların təsiri ilə həllolma qabiliyyəti dəyişən biopolimerin spesifik xassələrini xarakterizə edir. σ - parametri duzun su məhlulunun səthi gərilməsinə təsirini xarakterizə edir. Məlumdur ki, |138| polimerlər su məhlullarının səthi

gərilməsinə təsir göstərir. Digər tərəfdən | 139 | -da müəyyən olunmuşdur ki, ikifazalı su-üzvi birləşmə sistemlərində fazalararası səthi gərilmə əmsalının qiyməti bu sistemi əmələ gətirən üzvi həllədicilərin nisbi hidrofobluqlarından, başqa sözlə metilen qrupunun su fazasından qeyri-su fazasına keçid sərbəst enerjisindən asılıdır. Bütün bunlar polimerlərin zülalların suda həll olmasına təsirinin heç olmazsa, qismən onların su məhlulunun nisbi hidrofobluğunu dəyişdirməsi ilə əlaqədar olduğunu deməyə imkar verir. Beləliklə, sistemə daxil edilən polimer onun nisbi hidrofobluğunu, yəni su mühitinin strukturunu dəyişdirir, bu isə öz növbəsində zülalların həmin dəyişmiş mühitdə həllolma qabiliyyətinə öz təsirini göstərir. Belə ki, İverus və Lauranq | 140 | göstərmişlər ki, fibrinoqen eyni bir məhlulda 3%-li polietilenqlinolun ($M_w=6000$) və 6%-li dekstranın ($M_w=71000$) təsiri ilə çökür. β -lipoproteinin çökməsi üçün məhlulda 4% polietilenqlikol, 12% dekstranın olması kifayətdir. α -makroqlobulin məhlulda 8% PEQ olduqda çökdüyü halda 20%-ə qədər dekstran onun sulu məhlulda çökməsi üçün kifayət etmir.

Polimerlərin suyun strukturunu dəyişdirmə qabiliyyəti çoxlu sayda müxtəlif metodlarla müxtəlif müəlliflər tərəfindən təsdiq olunmuşdur. Lakin qeyd etmək lazımdır ki, müxtəlif müəlliflərin müxtəlif fiziki və fiziki-kimyəvi metodlarla aldığı nəticələr bir çox hallarda bir-birindən fərqlənirlər.

Beləliklə, kiçikmolekullu və yüksəkmolekullu birləşmələrin su ilə qarşılıqlı təsiri nəticəsində suyun termodinamik halının və ya strukturunun dəyişməsinə aid elmi ədəbiyyatda külli miqdarda elmi tədqiqat işlərinin nəticələrinin təhlili aşağıdakı nəticələrə gətirib çıxarır.

Hidrofob effekt (hidrofob qarşılıqlı təsirlər) suyun strukturunun və molekullararası hidrogen rabitələrinin spesifik xüsusiyyətləri nəticəsində meydana çıxır | 1,5,10,20,21 | . Ona görə suyun strukturunun dəyişməsi əksər hallarda suda hidrofob effektinin təzahürünün intensivliyinin dəyişməsinə səbəb olur. Tədqiqat metodlarından və obyektlərdən asılı olaraq hidrofob effektinin intensivliyinin dəyişməsi özünü maddələrin modifikasiya olunmuş su mühitində həll olma qabiliyyətinin dəyişməsində, makromolekulların konfiqurasiya və konformasiyalarının dəyişməsində, maddələrin su mühitinə olan hərisliyinin dəyişməsində və s. biruzə verir. Bütün bu dəyişmələr bioloji sistemlərin komponentlərinin funksional halının dəyişməsi ilə müşaiyət olunur. Beləliklə, su mühitinin strukturunu dəyişdirə bilən hər bir maddəyə bioloji funksiyaların nizamlayıcısı (regulyatoru) kimi baxmaq olar.

Hal-hazırda suyun birqiyəmtli fiziki modeli olmadığından suyu tədqiq etmək üçün tətbiq olunan fiziki və fiziki-kimyəvi metodlar sulu məhlulların və təmiz suyun xarakteristikalarının müqayisəli təhlilinə əsaslanırlar. Məlumdur ki, suyun bioloji sistemlərdəki xarakteristikaları təmiz suyun

xarakteristikalarından fərqlənirlər | 1, 3|. Bu fərq bioloji sistemin təbiətindən, fizioloji halından və kimyəvi tərkibindən (xüsusilə makromolekulyar tərkibindən) asılıdır | 3|. Ona görə bioloji sistemlərdə suyun ən adekvat modeli kimi suyun geniş müxtəlif termodinamik hallara (strukturlara) malik olduğunu hesab edən kontinual modelini qəbul etmək olar.

Elmi ədəbiyyatda suyun çoxkomponentli sistemlərdə (bioloji sistemlər belə sistemlərdən hesab edilə bilər) termodinamik halının tədqiq etmək üçün tətbiq olunan bir çox müxtəlif metodlar mövcuddur. Bu metodlardan biri su-üzvi birləşmə ikifazalı sistemlərdə metilen qrupunun fazalararası keçid sərbəst enerjisinin təhlili metodudur. Bu metod, kimyəvi maddələrin nisbi hidrofobluqlarını təyin etmək üçün geniş tətbiq olunduğunu nəzərə alsaq perspektivli hesab oluna bilər. Məlumdur ki, kimyəvi maddələrin su mühitinə olan hərisliyini xarakterizə edən nisbi hidrofobluqları onların bioloji aktivliyini müəyyən edən ən vacib parametrlərdən biridir. Bu təcrübi faktı izah etmək üçün elmi ədəbiyyatda belə bir təsəvvür qəbul olunmuşdur ki, canlı sistemə çoxkomponentli çoxfazalı sistem kimi baxmaq olar və bu sistemlərdə maddələrin paylanması onların fazalara olan hərisliyi ilə əlaqədardır. Məhz bu təsəvvürlər, bu maddələrin canlı orqanizmlərin toxumaları və orqanlarında paylanması onların nisbi hidrofobluqları ilə müəyyən olunması haqqındakı nəzəriyyənin əsasını təşkil edir | 74,75|.

Kimyəvi maddələrin nisbi hidrofobluğu bu maddələrin molekullarının təbiəti, quruluşu və konformasiyası ilə yanaşı onları əhatə edən su mühitinin tərkibindən də asılıdır. Su mühitinin tərkibinin təbii və sintetik birləşmələrin nisbi hidrofobluğununa təsiri müxtəlif bioloji proseslərin rəqulyasiyasında vacib rol oynayır | 45, 46, 53|. Su mühitinin kimyəvi tərkibinin maddələrin nisbi hidrofobluqlarına təsiri sistemin komponentlərinin məhluldakı suyun strukturunu modifikasiya etmələri ilə əlaqədardır. Bu təsəvvürlər çox sayda təcrübi elmi-tədqiqat işlərinin nəticələri ilə təsdiq olunur. Hesab etmək olar ki, su-üzvi həllədici və polimerin sulu məhlulu – üzvi həllədici ikifazalı sistemlərdə metilen qrupunun fazalararası keçid sərbəst enerjisinin qiymətlərinin təhlili polimer birləşmələrinin məhlullarda suyun termodinamik halın tədqiq etmək üçün çox perspektivlidir.

Digər tərəfdən aydınlaşdır ki, kimyəvi birləşmələrin sulu məhlullarında suyun strukturunun dəyişməsi məhlulun komponentlərinin su mühiti ilə qarşılıqlı təsirin nəticəsində baş verir. Məlumdur ki, maddə ilə su mühitinin qarşılıqlı təsir sərbəst enerjisi həmin maddənin nisbi hidrofobluğu ilə müəyyən olunur. Ona görə maddələrin nisbi hidrofobluqlarını kəmiyyətcə qiymətləndirmək üçün su-polimer ikifazalı sistemdə paylanma metodundan istifadə etmək daha əlverişlidir. Su-polimer ikifazalı sistemində üstünlüyü ondan ibarətdir ki, əvvəla bu sistemlər canlı orqanizmdə mövcud şəraiti


modelləşdirir (məsələn, qan - toxuma mayesi, hüceyrədaxili və hüceyrəxarici su mühitləri və s.), digər tərəfdən bioloji molekulları denaturasiyaya məruz qoyan üzvi birləşmədən istifadə etmək lüzumu qalmır.

Mövzu № 5. İkifazalı polimer-polimer-su sistemləri.

Müxtəlif bioloji strukturların və hissəciklərin təmizlənməsi və bir-birindən ayrılması (bircinsli hissəciklərin müxtəlif fraksiyalara ayrılması) biokimya, biofizika və s. üzrə tədqiqatlarda həllledici rol oynayır. Məsələn, hüceyrənin daxilindəki hissəciklər çox mürəkkəbdirlər və onları bir-birindən ayırib öyrənmək vacibdir. Onlar bir-birindən ölçülərinə, formasına və kimyəvi tərkibinə görə fərqlənirlər. Bu hissəciklər çox mobildirlər. Ona görə aqreqasiya və dissosiasiya edə bilirlər. Alınan qarışqda bir çox komponentlər olduğu üçün onların bir-birindən yalnız bir metodla ayırmaq mümkün deyil. Mövcud metodlarla hissəciklərin ayrılması onların xassələrinin müxtəlifliyinə (səthi xassələrinin, ölçülərinin, sıxlıqlarının, yüksəkliklərinin və s.) əsaslanır.

Bu metodlardan biri hissəciklərin iki fazalı maye-maye sistemlərində qeyri-bərabər paylanması metodudur. İki fazlı maye sistemlər xassələri ilə bir-birindən fərqlənən iki polimeri eyni bir həllledicidə həll etdikdə alınır. Bioloji sistemlərin ayrılmışında istifadə olunan ikifazalı sistemləri almaq üçün həllledici kimi su götürülür. Belə halda hər iki fazanın əsasını su təşkil etdiyi üçün bu cür iki fazalı sistemlərdə bioloji hissəciklərin bir-birindən ayrılması çox əlverişlidir. Bioloji hissəcikləri fazalarda müxtəlif cür qeyri-bərabər paylanmasıının səbəbi onların səthlərinin fazalardakı mühitlə müxtəlif cür qarşılıqlı təsirdə olmalarıdır. Bəzi hallarda böyük miqdarda biopolimerlərin təmizlənməsi və ayrılması zərurəti yaranır. Buna misal olaraq təmiz fermentlər və müxtəlif vaksinlər almaq üçün lazım olan viruslara olan ehtiyacı göstərmək olar. Belə hallarda elə metodlar seçilməlidir ki, onlar "yumşaq" və effektli olmaqla bərabər eyni zamanda böyük miqdarda materialın alınması üçün yararlı olsunlar. Bu nöqteyi nəzərdən ən əlverişli metodlardan biri biopolimerlərin iki fazalı maye-maye sistemlərində paylanmasıdır. Bu metodun əsasında maddələrin fazalarda qeyri-bərabər paylanması durur. Həll olan maddələr üçün paylanması başlıca olaraq iki əsas fazalarda baş verir və paylanması əmsalı (K) ilə xarakterizə olunur

$$K = \frac{C_j}{C_a} \quad (\text{II.1})$$




Şəkil II.1

C_j və C_a paylanan maddənin uyğun olaraq yuxarı və aşağı fazalardakı konsentrasiyalarıdır. İdeal halda paylanma əmsali maddənin konsentrasiyasından və fazaların həcmərinin nisbətindən asılı olmur və əsasən hər iki fazanın və maddənin xassələrindən və temperaturundan asılı olur.

Əgər paylanan maddələr emulsiya, suspenziya və s. asılmış halda olan hissəciklərdən ibarətdirsə, onda iki fazanı ayıran təbəqəni nəzərə almamaq olmaz, çünki həmin hissəciklər təbəqənin səthində müəyyən qədər adsorbsiya olunurlar. Belə hallarda sistem iki fazlı yox, üç fazlı olur. Qeyd edək ki, hissəciklərin iki fazlı sistemlərdə ayrılmasıının əsasında bu sistemlərin seçiləməsi durur. Bioqen hissəciklər və makromolekulları təmizlədikdə və ayırdıqda iki fazlı sistemlərin seçiləməsində ortaya müəyyən problemlər çıxır. Belə hallarda sistem "yumşaq", yəni sistemdə suyun miqdarı çox olmalıdır. Daha sonra sistemin ion tərkibi, osmotik təzyiq, pH-ın qiyməti, denaturasiya edici effektlər nəzərə alınmalıdır. Bioloji hissəciklər çox zərif olurlar və yuxarıda adları çəkilən kəmiyyətlərin müəyyən qiymətlərində öz bioloji funksiyalarını itirirlər. Elə bu səbəbdən də bioloji sistemlər üçün iki fazlı üzvi-su sistemləri tətbiq edilə bilməz. Su-üzvi birləşmədən təşkil olunmuş ikifazalı sistemlərdə bioloji hissəciklərin əksəriyyəti su fazasına yiğisirlər və ona görə də paylanma əmsalını tapmaq mümkün olmur. Digər tərəfdən bu cür sistemlərdə fazaları ayıran sərhəd səthinin səthi gərilmə əmsali böyük olduğundan zərif bioloji hissəciklər (hüceyrə strukturları) dağla bilər. Üzvi birləşməni özündə saxlayan iki fazlı sistemlərdə olan bu çətinlikləri aradan qaldırmaq üçün iki fazlı su-polimer sistemlərindən istifadə edirlər. Xassələrinə görə bir-birindən fərqlənən müxtəlif polimerlərin sulu məhlullarını qarışdırıqda müəyyən şəraitdə (konsentrasiya və temperaturun müəyyən qiymətlərində) homogen məhlul iki fazaya ayrıılır. Ayrılan fazalarda suyun miqdarı çox böyük olub fazaların tərkibinin 85-90%-ni təşkil edir. Şəkil 2.1-də 1,1% dekstran-su 0,36% metilselliloza-su məhlullarının qarışığından əmələ gələn dekstran+metilselliloza+su sisteminin fazalara ayrılması, komponentlərin fazalarda miqdarı göstərilmişdir. Qeyd edək ki, ikifazalı su-üzvi birləşmə sistemlərində komponentlər praktik olaraq bir-birində həll olmadığından (və ya cüzi miqdarda həll olduğundan) yuxarı faza üzvi birləşmədən (məsələn, II.2-ci şəkildə oktanol) aşağı faza isə yalnız sudan ibarət olur. İkifazalı su-polimer sistemlərinə fazalararası səthi gəlirmə çox kiçikdir (0,0001-0,1 dn/sm), ikifazalı

su-üzvi birləşmə sistemlərində isə səthi gərilmə $1 \div 20$ dn/sm tərtibində olur. Maddələrin ikifazalı sistemlərdə ayrılmاسının mexanizmi çox mürəkkəbdir. Əgər molekul hər hansı fazada yerləşibsə, onun ətraf mühitlə qarşılıqlı təsirləri müxtəlif təbiətə malikdirlər. Burada müxtəlif növ rabitələr, o cümlədən hidrogen rabitələri, ion rabitələri, hidrofob rabitələri və zəif əlaqələr iştirak edə bilərlər.



Şəkil II.2

Lakin onların yekun effekti müxtəlif fazalarda müxtəlif olur. Hissəciyin bir fazadan digərinə (məsələn, aşağı fazadan yuxarı fazaya) keçməsi üçün lazımlı olan enerji ΔE olarsa, onda tarazlıq halında komponentlərin kimyəvi potensiallarının fazalarda bərabərliyindən paylanması əmsalı üçün

$$k = \frac{C_i}{C_a} = e^{\frac{\Delta E}{kT}} \quad (\text{II.2})$$

ifadəsinə alarıq. Burada k - Bolsman sabiti, T - mütləq temperatur, ΔE - maddəni və ya molekulu bir fazadan digər fazaya keçirmək üçün lazımlı olan enerjidir. Aydındır ki, ΔE paylanan hissəciklərin ölçülərindən asılıdır. Doğrudan da, hissəciyin ölçüsü böyük olduqda onun çox atomları həllədici (fazanın mühiti ilə) ilə qarşılıqlı təsirə girir. Bryensted hissəciklərin paylanması xarakterizə etmək üçün aşağıdakı düsturu təklif etmişdir.

$$\frac{C_i}{C_a} = e^{\frac{\lambda M}{kT}} \quad (\text{II.3})$$

M - molyar kütlə, λ - molyar kütlədən asılı olmayan, lakin hissəciyin digər xassələrindən asılı olan əmsaldır.

Sferik formalı hissəciklər üçün molyar kütləni hissəciyin səthi (A) ilə əvəz etmək olar.

$$\frac{C_i}{C_a} = e^{\frac{\lambda A}{kT}} \quad (\text{II.4})$$

Beləliklə, fazalarda hissəciklərin paylaniasının xarakteri əsasən onların ölçülərindən və səthlərinin xassələrindən asılıdır. Sözsüz ki, bu proseslərdə zərrəciyin tam yükü öz rolunu oynamalıdır. Əgər, məsələn, fazalar arasında potensiallar fərqi varsa (u_1-u_2), (II.4) düsturunda $Z(u_1-u_2)$ həddi daxil edilməlidir. Bu halda (II.4) ifadəsi

$$\frac{C_i}{C_a} = e^{\frac{\lambda_1 A + Z(u_1 - u_2)}{kT}} \quad (\text{II.5})$$

şəklinə düşər. Burada λ_1 -hissəciklərin ölçülərindən və ümumi yükün miqdarından asılı olmayıb, başqa amillərdən asılı olan əmsaldır, Z tam yükün miqdarıdır.

Beləliklə, payланan hissəciklərin yükü, səthinin sahəsi və s. kimi parametrlərin azacıq dəyişməsi paylanma əmsalının kəskin dəyişməsinə gətirir, bu da paylanma metodunun böyük ayırdetmə qabiliyyətinin olmasını göstərir. Digər metodların hər biri hissəciklərin yalnız bir xassəsinə (məsələn, yükün miqdarına, səthinin sahəsinə, kütləsinə və s.) əsaslandığı halda paylanma metodu bütün deyilən xassələrin hamısı ilə əlaqədardır. Bu səbəbdən də paylanma metodu daha böyük ayırdetmə qabiliyyətinə malik olur.

Ə II.2. Maye çox fazalı sistemləri

İki müxtəlif (A və B) polimerlərinin (məs. Jelatin-aqar, dekstran-metilsellüzoza və s.) su məhlullarını qarışdırısaq, müəyyən temperaturda və polimerlərin müəyyən konsentrasiyalarında bu sistem iki bir-biri ilə tarazlıqda olan fazaya ayrılır (şəkil I.1). Bu fazaların tərkibinin analizi göstərir ki, fazaların biri A - polimeri ilə, digəri isə B - polimeri ilə zəngin olur və hər iki fazanın əsas hissəsini həllədici (baxılan halda su) təşkil edir. Bir-birinə qarışmayan bu iki faza xassələrinə görə bir-birindən fərqlənirlər. Lakin bu fərq kiçik molekullu birləşmələrdən əmələ gələn (su-efir, su-benzol, su-oktanol və s.) iki fazalı sistemlərin fazalarının xassələri arasındakı fərqdən kiçik olur. Fazaların sıxlıqlarının və sindırma əmsallarının bir-birindən çox az fərqlənməsi bəzi hallarda onların sərhədlərinin aşkar olunmasında çətinlik törədir. Fazaları ayıran sərhəd səthi gərilmə əmsali çox kiçik olduğundan qabın divarı ilə $\sim 90^\circ$ bucaq əmələ gətirir. Çoxlu sayda polimer cütlərinin üzvi

həllədicilərdə ikifazalı sistemlər əmələ gətirib-gətirə bilməməsi tədqiq olunmuş və müəyyən edilmişdir ki, əksər hallarda bu cütlər eyni bir həllədicidə iki fazalı sistemlər əmələ gətirir. Müəyyən olunmuşdur ki, əgər iki polimer bir həllədicidə iki fazalı sistem əmələ gətirirsə, bir qayda olaraq, onlar digər həllədicidə də iki fazalı sistem əmələ gətirirlər.

İki fazalı sistemləri bir polimeri iki kiçik molekullu komponentlərlə qarışdırmaqla da almaq olar. Məsələn, polietilenqlikol, kalium fosfat və su bir-biri ilə qarışdıqda komponentlərin konsentrasiyalarının müəyyən nisbətlərində iki fazalı maye sistem əmələ gətirirlər. Belə sistemdə aşağı faza duzla, yuxarı faza isə polietilenqlikolla zəngin olur. Bəzi hallarda polimerlərin biri və ya hər ikisi çökərək bərk faza əmələ gətirirlər.

Beləliklə, bir və ya bir neçə polimerləri eyni həllədici ilə qarışdırıldıqda polimer yüklü olub-olmamasından və hansı həllədici ilə (üzvi və ya su) qarışdırılmasından asılı olmayaraq fazalara ayrılma baş verir. İki müxtəlif polimer məhlullarını qarışdırıldıqda üç müxtəlif nəticə alınır:

1. İki polimer bir həllədicidə uyarlı olmur, sistem iki fazaya ayrılır, polimerlər müxtəlif fazaların əksəriyyətini təşkil edirlər;

2. Fazalara ayrılma zamanı hər iki polimer eyni bir fazaya toplanır və ikinci faza praktiki olaraq həllədicidən ibarət olur. Belə proseslər kompleks koaservasiya adlandırılır.

3. Məhlullar tam qarışaraq homogen sistem (məhlullar) əmələ gətirirlər.

Bir sıra su faza sistemlərinin tərkibi aşağıda (cədvəl II.1) göstərilmişdir. Onlar iki əsas qrupa bölünmüslər (A və B). Sistemdə iki polimer olan hal A, bir polimer olan hal isə B qrupuna aid edilir. A qrupu yenidən 4 yarımqrupa bölünür:

A1 - qrupuna yalnız ion daşımayan polimerlər;

A2 - qrupuna bir ion daşımayan polimer bir polielektritolitlər;

A3 - qrupuna eyni adlı yüksək yükleri daşıyan polielektritolitlər;

A4 - qrupuna isə müxtəlif adlı yüksək yükleri daşıyan polielektritolitlər daxildirlər.

B qrupuna aid olan sistemlər iki yarımqrupa bölünürler.

B1 - qrupuna ion daşımayan polimer və yüksək yüksək molekullu komponentlər.

B2 - qrupuna isə polielektritolit və duzlar daxil olurlar.

A1, A2 və A3 - qruplarında iki polimer müxtəlif fazalarda paylanırlar. A4 - sistemlərində duzun konsentrasiyasından asılı olaraq ya kompleks koaservasiya, ya da polimerlərin uyuşmazlığı müşahidə olunur.

Bir neçə qarşılıqlı uyuşmayan polimerlərin məhlullarını qarışdırısaq üç, dörd, beş və daha çox fazalı sistemlər əmələ gəlir.

Polimer qarışıqlarının fazalara ayrılmاسının nəzəri əsasları ilə bir sıra tədqiqatçılar məşğul olmuşlar və müasir termodinamik nəzəriyyələrin tətbiqi

bu proseslərin əksəriyyətini keyfiyyətcə izah etməyə imkan vermişdir. Sistemlərin qarışdırılması zamanı alınan nəticə (fazalara ayrılma, ayrılmama və s.) əsasən iki amillə müəyyənləşir. Birinci molekulları bir-biri ilə qarışdırıldıqda entropiyanın artması hesabına əldə olunan entropiya uduş, ikinci isə qarışan molekullar arasındaki qarşılıqlı təsirdir. Entropiyada uduş qarışdırılan maddələrin molekullarının sayından asılıdır. Ona görə də birinci yaxınlaşmada hesab etmək olar ki, həm böyük, həm də kiçik molekullar üçün entropiya eynidir. Ayrı-ayrı molekulların qarşılıqlı təsirlərinə gəldikdə isə onlar molekulun ölçüsü artdıqca artır, çünki tam qarşılıqlı təsir enerjisi molekulların ayrı-ayrı hissələrinin qarşılıqlı təsir enerjilərinin cəminə bərabərdir. Beləliklə, böyük molekullar üçün əsas rolu entropiyanın dəyişməsi yox molekullar arasındaki qarşılıqlı təsirin təbiəti və intensivliyi oynayır. Əgər qarışdırılan 2 polimerin molekulları arasındaki qarşılıqlı təsir itələmə xarakteri daşıyırsa onda bu iki polimer məhlulda uyuşmurlar, belə sistem iki fazaya ayrılır və polimerlər hərəsi bir fazada cəmləşirlər. Əksinə, əgər qarışan polimerlərin molekulları arasında cəzibə qüvvələri üstünlük təşkil edirsə, onda bir ümumi fazanın yaranması, yəni polimerlərin bir fazaya toplanması ("kompleks koaservasiya") termodinamik cəhətdən daha əlverişli olar. Lakin qeyd etmək lazımdır ki, polimerlərin bir ümumi fazaya yığışması üçün molekullar arası cəzibə qüvvələri çox güclü olmalıdır. Nəhayət, hər iki təbiətli qüvvələr çox kiçik olduqda sistem tam qarışır və homogen faza əmələ gətirir. Qeyd etmək lazımdır ki, polimer qarışıqlarının fazalara ayrılması ilə kiçik molekullu birləşmələrin qarışıqlarının fazalara ayrılmamasının spesifik xüsusiyyəti ondan ibarətdir ki, onların ölçülərinin çox böyük olması hesabına fazalara ayrılmama hətta təbiətcə çox yaxın polimerlər üçün və çox kiçik konsentrasiyalarda da baş verir.

Cədvəl II.1

İkifazalı su-polimer sistemləri

Su ikifazalı polimer sistemlər	Əlavə	
A. Polimer-polimer-su		
1. Yüksüz polimer (P) – yüksüz polimer (Q) – su		
P	Q	
Polipropilenqlikol	- metoksipolietilenqlikol	
	- polietilenqlikol	
polivinil spirti	- polivinilpirrolidon	
okspipoldekstran	- dekstran	

Polietilenqlikol	- polivinil spirti	-
polivinilpirrolidon	- dekstran	-
Fikol	-	-
Polivinil spirti	- metilsellüloza	-
oksipronildekstran	- dekstran	-
Polvinilpirrolidon	- metilsellüloza	-
dekstran	-	-
Metilsellüloza	- oksipropildekstran	-
	- dekstran	-
Etiloksietilsellüloza	- dekstran	-
Oksipropildekstran	- dekstran	-
Fikol	-	-
2. Polielektrolit (P) – yüksüz polimer (Q) – su		
P	Q	
Dekstran sulfatın	- polipropilenqlikol	-
natrium duzu	- metoksipliyenqlikol	NaCl
polietilenqlikol	NaCl	- polivinil spirti
	- polivinilpirrolidon	NaCl
metilsellüloza	NaCl	- etiloxsietilsellüloza
NaCl	- oksipronildekstran	NaCl
- dekstran	NaCl	-
Karbonsimetildekstranın		
atrium duzu	- metoksipliyenqlikol	NaCl
	- polietilenqlikol	NaCl
	- polivinil spirti	NaCl
P	Q	
Karboksimetildekstranın		
natrium duzu	- polivinilpirrolidon	NaCl
	- metilsellüloza	NaCl
	- etiloxsietiliellüloza	NaCl
	- oksipropildekstran	NaCl
Karboksimsellülozanın		
natrium duzu	- polipropilenqlikol	NaCl
	- metoksipliyenqlikol	NaCl
	- polietilenqlikol	NaCl
	- polivinil spirti	NaCl
	- polivinilpirrolidon	NaCl
	- metilsellüloza	NaCl
	- etiloxsietilsellüloza	NaCl
	- oksipropildekstran	NaCl

DEAE-dekstran-HCl - polipropilenqlilikol NaCl
 - polietilenqlilikol Li₂SO₄
 - metilsellüloza
 - polivinil spirti

3. Polielektrolit (P) – polielektrolit (Q) – su; hər iki elektrolit turş qruplar təşkil edir.

P	Q
Dekstran sulfatın natrium duzu	- karboksimetildekstranın natrium duzu
Dekstran sulfatın natrium duzu	- karboksimetsellülozanın natrium duzu
Karboksimetildekstranın natrium duzu	- karboksimetilsellülozanın natrium duzu

4. Polielektrolit (P) – polielektrolit (Q) – su; P – turş qruplar təşkil edir, Q – əsaslar.

P	Q
Dekstran sulfatın natrium duzu	
- DEAE – dekstran-HCl	NaCl

B. Polimer (P) – kiçikmolekullu birləşmə (L) – su sistemləri

1.

P	L
Polipropilenqlilikol	- kalium fosfat
Metokspolietilenqlilikol	- kalium fosfat
Polietilenqlilikol	- kalium fosfat
Polivinilpirrolidon	- kalium fosfat
Polipropilenqlilikol	- qlükoza
Polivinil spirti	- butilsellüloza
Polivinilpirrolidon	- butilsellüloza
Dekstran	- butilsellüloza
Dekstran	- propil spirti
Dekstran sulfatın natruim duzu	- natrium xlor


2.

İ II.3. Faza diaqramı

Qeyd olunduğu kimi, iki polimerin suda məhlullarını sabit temperaturda qarışdırıqda komponentlərin konsentrasiya-larının müəyyən nisbətlərində iki fazalı sistem əmələ gəlir. Komponentlərin iki fazalı sistem əmələ gətirən konsentrasiyalarının qiymətləri arasındakı nisbət faza diaqramında öz əksini tapır. Belə nümunəvi hal diaqramı şəkil II.3-də göstərilmişdir. Koordinat oxlarında P və Q - polimerlərinin faizlə konsentrasiyaları göstərilmişdir.

İki oblastı-ikifaza əmələ gələn oblastla homogen faza (bir faza) əmələ gələn oblastları bir-birindən ayıran əyri binodal əyrisi adlanır. Əyridən yuxarda yerləşən nöqtəyə (A) uyğun konsentrasiyalarda qarışq iki fazaya ayrılır, əyridən aşağıda yerləşən nöqtələrə (B) uyğun konsentrasiyalarda isə sistem homogen olaraq ayrılmır. İki fazalı təsvir etmək üçün hər iki fazanın

Tutaq ki, şəkildə sistemin bütün polimerlərinin kütləsinə nəzərən xarakterizə edir.



Şəkil II.3

olan A nöqtəsi tərkibini (P və Q bütün qarışığın faizlə qiymətləri)

Aşağı və yuxarı

fazaların tərkibləri, uyğun olaraq, B və C nöqtələri, eləcə də ümumi konsentrasiya A' -nöqtəsi ilə göstərilən sistemdə fazalarda polimerlərin tərkibi B¹ və C¹ nöqtələri ilə təyin olunurlar (şəkil II.4). B və C, B¹ və C¹ cüt nöqtələri binodal əyrisi üzərində yerləşirlər və düyun nöqtələri, onları birləşdirən xətlər isə birləşdirici xətlər adlanırlar. Sistemin ümumi tərkibini göstərən A-nöqtəsi B ilə C-ni birləşdirən birləşdirici xəttin üzərindədir. BC birləşdirici xəttin üzərində olan istənilən nöqtədə (sistemin ümumi tərkibini göstərən nöqtədə) sistemin hər iki fazasının tərkibi eyni olub, bir-birindən yalnız həcmələri ilə fərqlənirlər. Əgər P-polimerinin kütləsini yuxarı fazadakı qiymətini m_j, aşağı fazadakı qiymətini m_a və bütün sistemdəki qiymətini m₀ ilə işarə etsək

$$m_j + m_a = m_0 \quad (\text{II.6})$$

olar. Digər tərəfdən

$$m_j = V_j \cdot \rho_j \cdot C_j \quad (\text{II.7})$$

yaza bilərik. Burada V_j - yuxarı fazanın həcmi, ρ_j - fazanın sıxlığı, C_j - isə P-polimerinin yuxarı fazada faizlərlə konsentrasiyasıdır. Analoji olaraq

$$m_a = V_a \cdot \rho_a \cdot C_a \quad (\text{II.8})$$

olduğundan (V_a - aşağı fazanın həcmi, ρ_a - sıxlığı, C_a - isə P- polimerinin aşağı fazadakı konsentrasiyasıdır)

$$100m_0 = (V_a \cdot \rho_a + V_j \cdot \rho_j) \cdot C_0 \quad (\text{II.9})$$

olar. Burada C_0 - P-polimerinin faizlərlə ümumi konsentrasiyasıdır. (II.8) və (II.9) ifadələrini (II.6)-da yazsaq

$$V_j \cdot \rho_j \cdot C_j + V_a \cdot \rho_a \cdot C_a = (V_j \cdot \rho_j + V_a \cdot \rho_a) C_0 \quad (\text{II.10})$$

və ya

$$\frac{V_j \cdot \rho_j}{V_a \cdot \rho_a} = \frac{C_a - C_0}{C_0 - C_j} \quad (\text{II.11})$$

alarıq.

Hal diaqramından görünür ki,

$$\frac{C_a - C_0}{C_0 - C_j} = \frac{A\bar{B}}{A\bar{C}} \quad (\text{II.12})$$


ona görə də

$$\frac{V_j \cdot \rho_j}{V_a \cdot \rho_a} = \frac{A\bar{B}}{A\bar{C}} \quad (\text{II.13})$$


olur. Buradan

$$\frac{V_j}{V_a} = \frac{\rho_a}{\rho_j} \cdot \frac{A\bar{B}}{A\bar{C}} \quad (\text{II.14})$$

yaza bilərik. Fazaların sıxlıqları bir-birinə çox yaxın olduğundan (onların qiyməti $1 \div 1,1$ arasında dəyişir) fazaların həcmi nisbəti birləşdirici xəttin üzərində olan AB və AC



Şəkil II.4-dən göründüyü kimi, sistemin fazalarının tərkibləri K-nöqtəsinə yaxınlaşdırıqca onların fərqi azalır və K-nöqtəsində onların həcməri və tərkibləri bərabər olur. Bu nöqtə böhran nöqtəsi adlanır. Sistemin ümumi tərkibini böhran nöqtəsindən çox cüzi yuxarı və aşağı dəyişməsi bir fazalı sistemdən iki fazalı sistemə keçməyə uyğun gəlir (bu zaman onların həcmi praktiki olaraq dəyişmir). Binodal əyrisində yerləşən bütün nöqtələr müəyyən mənada "böhran" nöqtələridir, yəni həmin nöqtələrdən aşağıda yerləşən nöqtələr bir fazalı sistemə, yuxarıda olan nöqtələr isə ikifazalı sistemə uyğun gəlir, lakin fazaların həcməri yalnız yeganə böhran nöqtəsində - K nöqtəsində bir-birinə bərabər olur. Böhran nöqtəsinin yaxınlığında iki fazalı sistemin xassələri sistemin ümumi konsentrasiyanın dəyişməsinə daha həssasdır.




kimi,
böhran
çox

Şəkil II.5


apardıqda böhran nöqtələrinə yaxın nöqtələrinə alınmalıdır. İki fazalı polimer sistemlərin faza diaqramları bir sıra amillərdən asılıdır. Şəkil II.6-da dekstran-PEQ-su iki fazalı sistemlərin hal diaqramı göstərilmişdir. Faza diaqramı molyar kütləsi sabit olan polietilenqlikol və molyar kütləsi müxtəlif olan dekstranlar üçün qurulmuşdur. Şəkildən göründüyü kimi, dekstranın molyar kütləsi böyük olduqca sistemin fazalara ayrılması üçün daha kiçik konsentrasiyalar tələb olunur və binodallar daha assimmetrik olurlar.

Analoji hal sistemin temperaturunu dəyişdirdikdə də müşahidə olunur. Şəkil II.5-də müxtəlif temperaturlara uyğun binodallar verilmişdir. Göründüyü temperaturun müəyyən qədər dəyişməsi fazaların xassələrini nöqtəsinə yaxın nöqtələrdə daha dəyişir, ona görə təcrübə



Şəkil II.6

Dekstran - PEQ-su sistemlərində PEQ-in molyar kütləsi sabit saxlanılmaqla müxtəlif miqdarda oksipropil qruplar olan dekstranlarla ($M_d=500$) ikifazalı sistemlərin tədqiqi göstərmişdir ki, dekstranda hidrofob qrupların sayı çox olduqda polimerin polietilenqlikolla uyuşması artır.



Şəkil II.7

İkifazalı polimer sistemlərinin binodal əyriləri sistemin temperaturundan asılıdır. Şəkil II.7-də PEQ-600-D48 sistemləri üçün müxtəlif temperaturlarda (0°C və 20°C) hal diaqramları göstərilmişdir. Göründüyü kimi, $t=0^{\circ}\text{C}$ -dəki binodal əyrisi koordinat başlangıcına daha yaxındır, yəni t -nin kiçik qiymətində sistem konsentrasiyanın daha kiçik qiymətində fazalara ayrılır. Müxtəlif ikifazalı polimer sistemlərində fazalara ayrılma müddəti də müxtəlif olur. Fazalara ayrılma müddəti onların özlülüklerindən, sıxlıqları fərqindən və s. parametrlərdən asılıdır. Müxtəlif sistemlər üçün fazalara ayrılma müddətləri (τ) cədvəl II.2-də verilmişdir.

Cədvəl II.2

Sistem	(τ)
Dekstran-polietilenqlikol	$5 \div 15$ dəq
Duz- polietilenqlikol	$5 \div 60$ dəq
Dekstran-sulfat-PEQ	$5 \div 60$ dəq
Dekstran-metilselliloza	$1 \div 12$ saat
Dekstran-sulfat-	$0,5 \div 6$ saat

polivinilspirt Dekstran-sulfat- oksipropil dekstran	0,5÷6saat
---	-----------

Əgər sistemi əmələ gətirən fazaların özlülükləri eynidirsə fazalara ayrılma müddəti onların həcmərinin nisbətindən asılı olur. İkifazalı polimer sistemlərində faza əmələgətirən polimerlər yüksək deyillərsə sistemə daxil edilən duzların təsiri çox zəif olur. Lakin sistemdə polielektrolit olarsa duzların təsiri çox böyük olur. Məsələn, polietilenqlikol-dekstran sulfat-su sistemində duzların təsiri effektliyi kationların aşağıdakı sıra boyu aprır.

$\text{Li}^+ < \text{NH}_4^+ < \text{N}_a^+ < \text{K}^+$ (duzların hamısı xloridlərdəir). Bəzi hallarda duzların konsentrasiyasının müəyyən qiymətlərində ikifazalı sistemin əmələgəlməsi üçün polietilenqlikol lazımlı olmur, dekstran sulfat-duz-su ikifazalı sistem əmələ gətirirlər.

Təcrübələr göstərir ki, sistemi əmələ gətirən polimerlər polidispersdirərsə onda böhran nöqtəsindən uzaqlarda fazalara ayrılma prosesi, yəni homogen fazadan hetereogen fazaya keçid kəskin olur. Lakin sistemin böhran nöqtəyə yaxın tərkibində monodispers polimerdə olduğu kimi fazalara ayrılma kəskin olur. Cənki bu tərkibdə fazaların həcmi bərabər olur və fraksiya ayrılma baş vermir. Bəzən polidispers polimerlərdən təşkil olunmuş sistemlər ikidən çox fazalara ayrılırlar.

Mövzu № 6. İkifazalı polimer-qeyri üzvi elektrolit sistemləri.

İkifazalı polimer-su sistemlərində paylanma metodunun tətbiqinin genişlənməsi və inkişafı bu sistemləri əmələ gətirən komponentlərin və bu metodla istehsal olunan məhsulların iqtisadi səmərəliliyinin müqayisə olunması zəruriyyətini yaratdı [166]. Bu qiymətləndirilmə [166] göstərdi ki, praktiki olaraq bütün hallarda polimer-polimer-su ikifazalı sistemləri polimer-qeyri-üzvi elektrolit (polimer-duz-su) ikifazalı sistemlərə nisbətən daha az iqtisadi səmərəli olur.

Bu və sonradan göstəriləcək bir sıra digər səbəblərdən tədqiqatların diqqət mərkəzi əsasən polimer və qeyri-üzvi elektrolitlərin əmələ gətirdiyi ikifazalı sistemlərə yönəldi. Bəzi polimerləri qeyri-üzvi elektrolitlə qarışdırıldıqda duzun konsentrasiyasının müəyyən qiymətindən böyük qiymətlərində iki polimerin suda məhlulunda olduğu kimi sistem iki fazaya parçalanır. Sistemin fazalarından biri duzla, digəri isə polimerlə zənginləşmiş olur və hər iki fazada ümumi həllədici su olur. Bu növ sulu ikifazalı sistemlər elmi ədəbiyyatda polietilenqlikol, polipropilenqlikol, metoksipolietilenqlikol, polivinilpirrolidon [167], polivinilsulfon turşusu [168] və dekstran sulfatın

natrium duzu | 167 | üçün geniş təsvir olunmuşlar. Bu sistemlərdən praktiki cəhətdən ən əlverişlisi polietilenqlikol-duz-su sistemidir.

Polietilenqlikol (PEQ) – suda qeyri-məhdud həll olan ucuz sintetik polimerdir. Kimyəvi təbiətinə görə PEQ, molekulunun kənarlarında hidroksil qrupları olan iondaşımayan xətti poliefirdir. Polietilenqlikolun sulu məhlulları digər sintetik polimerlərin suda məhlullarından nisbətən kiçik sıxlığı ilə fərqlənirlər. Bu səbəbdən ikifazalı sistemin tarazlıqda olan fazalarının – polimerlə zəngin olan faza ilə duzla zəngin olan fazanın sıxlıqları arasındaki fərq, ikifazalı polimer-polimer-su sistemlərinin fazalarının sıxlıqların arasındaki fərqdən böyük olur. Bu isə öz növbəsində sistemin fazalara ayrılması prosesini sürətləndirir. Məsələn, polimer-polimer-su ikifazalı sistemlər üçün fazalara ayrılma müddəti 24 saatə yaxın olduğu halda polimer-duz-su ikifazalı sistemlərdə bu müddət ~5-10dəq olur. Digər tərəfdən polietilenqlikol heç bir toksik xüsusiyyətlərə malik olmadığından onun əsasında alınan ikifazalı su sistemləri biotexnologiyada, yeyinti və farmakologiya sənayesində tətbiqi böyük əhəmiyyət kəsb edir.

Polietilenqlikolun hansı qeyri-elektrolitlərin sulu məhlulları ilə qarışdırıldıqda ikifazalı sistem əmələ gətirməyinə həsr olunmuş elmi ədəbiyyatda dərc olunmuş işlərin nəticələri bir sıra hallarda ziddiyət təşkil edirlər. Məsələn, Adamtseva və başqaları | 169 | göstərmişlər ki, polietilenqlikolla K, Na və s. sulfatların sulu məhlullarının qarışıqlarında ikifazalı sistemlər əmədlə gəlmir. Daha sonra | 170 | -də göstərilmişdir ki, ammonium və qələvi metalların xloridlərinin sulu məhlullarında polietilenqlikolla ikifazalı sistem əmələ gətirmirlər. BDU-nun maddə quruluşu kafedrasında aparılan tədqiqat işlərinin nəticələri | 171 | göstərmişdir ki, polietilenqlikol aşağıdakı duzların sulu məhlulları ilə qarışdırıldıqda ikifazalı sistemlər əmələ gətirirlər: NaSO_4 , $(\text{NH}_4)_2\text{SO}_4$, Li_2SO_4 , ZnSO_4 , $\text{Al}_2(\text{SO}_4)_3$, CuSO_4 , Na_3PO_4 , Na_2HPO_4 , NaH_2PO_4 , K_3PO_4 , K_2HPO_4 , $(\text{NH}_4)_2\text{HPO}_4$, NaNO_3 , NaNO_3 , NaNO_2 .

Qeyd edək ki, PEQ-su-duz ikifazalı sistemlərdə maddələrin paylanmasıının xarakteri onların polimer-polimer-su sistemlərdə paylanması xarakteri ilə çox oxşardır. Məsələn, hər iki halda paylanması polimerin molekul kütləsindən, faza əmələ gətirən duzun təbiətindən, polimerin və duzun konsentrasiyasından, pH-dan və müxtəlif əlavələrin təbiətindən asılıdır | 166,171 |. Polimer-duz-su ikifazalı sistemlərin polimer-polimer-su ikifazalı sistemlərdən əsas fərqlərindən biri də fazalararası səthi gərilmənin qiymətinin böyük olmasıdır. Bu isə polimer-duz-su ikifazalı sistemin tarazlıqda olan fazalarının fiziki-kimyəvi xassələri arasındaki fərqi polimer-polimer-su ikifazalı sistemdəki fərqdən daha böyük olması deməkdir.

Polimer-duz-su ikifazalı sistemlərin fazalarının göstərilən xassəsi bu sistemlərin ekstraksiya prosesində təkrar (dəfələrlə) istifadə olunmasına imkan yaradır. Lakin fazalara ayrılmadan və paylanması mexanizmi haqqında nəzəri təsəvvürlərin kifayət qədər olmaması bu növ sistemlərin çox perspektiv olan ekstraksiya proseslərinin təkmilləşdirilməsində geniş tətbiqini ləngitmişdir.


Buna baxmayaraq polimer-polimer-su ikifazalı sistemlərin yaranmasında Zaslavski və Məsimovun | 172,173 | irəli sürdükləri hipotezdə sistemin ümumi həllədicisi olan suyun oynadığı rolun haqqındaki təsəvvürlərini yəqin ki, polimer-qeyri-üzvi elektrolit ikifazalı sistemlərdə şamil etmək olar.

Polimer - qeyri üzvi elektrolit ikifazalı sistemləri xarakterizə edən binodal əyriləri (hal diaqramı) polimer-polimer-su ikifazalı sistemləri üçün istifadə olunan metodlarla qurulmuşdur. Lakin qeyd edək ki, bu halda fazaəmələgətirən komponentlərin molekul kütlələri bir-birindən kəskin fərqləndiyindən alınan binodallarda polimer-polimer-su ikifazalı sistemlərin binodal əyrilərindən fərqli olaraq qeyri-simmetriklik müşahidə olunur.

Şəkil VII.1-də PEQ-in molekul kütləsinin müxtəlif qiymətləri üçün ($M_n = 300 \div 2000$) PEQ-ammonium sulfat-su ikifazalı sistemin binodal əyriləri göstərilmişdir | 174 | .

Tədqiq
ikifazalı
tarazlıqda
fazalarının
duz
cədvəl VII.1-
binodalların
nöqtələrinə
tərkibləri və
xətlərin
əmsalları isə
də

olunan
sistemlərin
olan
polimer və
tərkibləri
də,
kritik
uyğun
birləşdirici
bucaq
cədvəl VII.2-



Шякил ВЫЫ.1. ПЕГ-(НШ₄)СО₄-су системяринин фаза
диаграмы.

1 – ПЕГ-300; 2 – ПЕГ-600; 3 – ПЕГ-2000;
4 – ПЕГ-6000; 5 – ПЕГ-20000.

göstərilmişidir. Şəkildə və cədvəllərdə verilən nəticələr göstərir ki, polimerin molekul kütləsinin artması polimerin və duzun sistemin fazalara ayrılması üçün lazım olan minimal miqdalarının azalmasına götirib çıxarır. Qeyd edək ki, alınan effekt PEQ - kaliumfosfat-su və PEQ-natriumsulfat-su ikifazalı sistemlər üçün Albertsonun |167| aldığı nəticələrə analojidir.

| 170 | -də göstərilmişdir ki, iondaşımayan polimer-qeyri-üzvi elektrolit ikifazalı sistemlərdə duzun fazalara ayrılmama prosesinə təsirinə elektrolitlərin qeyri-elektrolitlərin (polimerin) suda həllolma qabiliyyətinə təsiri kimi, yəni qeyri-üzvi duzların təsiri ilə polimerlərin məhlulda çökməsi hadisəsi kimi baxmaq olar. Göstərilmişdir ki, qeyri-elektrolitin (polimerin) qeyri-üzvi duz olduğu haldakı suda həllolma qabiliyyəti (S), duzun olmadığı haldakı həllolma qabiliyyəti (S₀) və duzun konsentrasiyası (C_s) bir-biri ilə

$$\log\left(\frac{S}{S_0}\right) = K_s \cdot C_s \quad (\text{VII.1})$$

ifadəsi ilə bağlıdır. Burada K_s - Seçenov sabitidir. Müəlliflərin fikrincə bu tənlik əksər PEQ – qeyri-üzvi elektrolit sistemlərinin fazalara ayrılması prosesinin tarazlıq əyrisini (binodalını) xarakterizə edir. Lakin, qeyd etmək lazımdır ki, |170|-də faza diaqramı turbidimetrik üsulla təyin olunmuşdur. Məlumudur ki, bu metodla faza diaqramlarının təyin olunmasının dəqiqliyi tarazlıqda olan fazaların tərkiblərinin ölçülməsi metodunun |174| (yəni bizim tətbiq etdiyimiz metod) dəqiqliyindən çox-çox kiçik olduğundan polimer-qeyri-üzvi elektrolit ikifazalı sistemləri ikinci metodla geniş təhlil edilmişdir |171-174|.

Cədvəl VII.1

Sistemin tərkibi		Yuxarı faza		Aşağı faza		Mol. kütlə PEQ (M _P)
PEQ	duz	PEQ	duz	PEQ	Duz	
20,59	19,55	32,20	11,53	9,34	27,32	300
20,92	20,185	36,38	9,51	6,29	30,30	
22,195	21,24	42,42	7,27	3,34	34,26	
22,97	22,02	46,24	5,95	2,47	35,49	
24,02	22,82	49,42	5,28	1,64	38,28	
18,69	14,74	29,08	8,56	6,32	22,36	600
19,41	15,20	32,89	7,21	4,78	24,24	
20,58	16,32	38,57	5,40	2,94	27,00	
22,55	17,93	45,71	3,88	1,67	31,76	
24,07	18,80	50,10	3,09	0,62	33,10	
17,00	11,60	22,0	8,78	13,10	13,33	2000
14,00	13,75	27,0	7,06	5,78	17,92	
16,75	14,00	34,18	5,16	1,27	22,0	
17,60	15,00	38,62	4,25	0,34	23,84	
21,00	15,00	43,15	3,49	0,14	25,50	
10,04	9,44	16,17	6,95	3,57	12,42	6000
12,70	10,87	29,00	4,25	1,90	16,01	
15,30	12,46	38,08	3,21	1,14	19,20	
17,88	14,26	46,77	2,53	0,04	24,10	
20,12	15,68	53,33	2,20	0,02	26,42	
9,18	9,25	20,78	4,99	1,72	12,24	20000
11,47	9,65	26,92	3,86	0,62	14,00	
14,65	10,07	31,63	3,67	0,45	15,76	
17,26	10,94	37,42	2,86	0,08	17,82	

Cədvəl VII.2

Mol. kütə PEQ (M_P)	C_{PEQ} çəki %	C^{kr_s}	Birləşdirici xəttin bucaq əmsalı
300	19,97	19,21	1,448
600	16,47	14,92	1,650
2000	13,33	12,62	1,954
6000	9,43	9,21	2,304
20000	6,50	8,80	2,495

Sistemin fazalara ayrılması üçün polimerin lazım olan konsentrasiyasının duzun konsentrasiyasından asılılığı şəkil VII.2-də göstərilmişdir. Şəkildən göründüyü kimi binodal bütövlükdə Seçenov tənliyini ödəmir və əyrini üç hissəyə - Seçenov tənliyi tripli tənliklərə tabe olan, polimerlə və duzla zəngin fazalara uyğun hissələrə və faza diaqramının kritik nöqtəsinə yaxın mərkəzi hissəyə bölmək olar.

Alınan nəticələrin təhlili göstərir ki, (şəkil VII.1 və cədvəl VII.1) qeyri-üzvi elektrolitlə zəngin fazaların tərkibi

$$\log C_{PEQ} = \alpha_{PEQ} + K_s \cdot C_s \quad (\text{VII.2})$$

tənliyi ilə (C_{PEQ} və C_s polimerin və duzun belə fazalarda konsentrasiyası, α_{PEQ} və K_s sabitlərdir) polimerlə zəngin fazalarının tərkibi isə

$$\log C_s^* = \alpha_s + K_{PEQ} \cdot C_{PEQ}^* \quad (\text{VII.3})$$

tənliyi ilə xarakterizə olunur. (Burada C_s^* və C_{PEQ}^* - duzun və polimerin polimerlə zəngin fazalarda konsentrasiyaları). (VII.3) tənliyi polietilenqlikolun zülalların həllolma qabiliyyətinə təsirini təsvir edən

$$\log S_p = \log A_0 - A_{l2} \cdot C_{PEQ} \quad (\text{VII.4})$$

tənliyi ilə identikdir | 175 | . Burada S_p – zülalın PEQ-in suda məhlulunda həllolma qabiliyyəti, C_{PEQ} - PEQ-in konsentrasiyası, A_{12} – polimerin sulu məhlulunda zülalın termodinamik aktivlik əmsalının polimerin konsentrasiyasından asılılığını xarakterizə edir.

Djuks | 176 | polietilenqlikolun zülalın həllolma qabiliyyətinə təsirini tədqiq edərək analoji münasibət almışdır.

$$\log S_p = K - \alpha \cdot C_{PEQ} \quad (\text{VII.5})$$

Burada K - polimer olmadıqda zülalın həllolma qabiliyyəti, α - PEQ-in zülalın həllolma qabiliyyətinə təsirini xarakterizə edən kəmiyyətdir.

Beləliklə, qeyri-üzvi elektrolitin zülalların suda həllolma qabiliyyətinə təsirini təsvir edən (VII.1) tənliyi və PEQ-su məhluluna təsirini xarakterizə edən (VII.2) tənliyi xarici görünüşünə görə polietilenqlikolun su-qeyri-üzvi elektrolit sistemlərinin fazalara ayrılma prosesinə təsirini və zülalların suda həllolma qabiliyyətinə təsirini xarakterizə edən (VII.3), (VII.4), (VII.5) tənlikləri ilə identikdirlər. Deyilənlər baxılan proseslərin ümumi bir mexanizmlə baş verdiyini söyləməyə imkan verir. Başqa sözlə, hesab etmək olar ki, PEQ-duz-su sistemlərində sistemin fazalara ayrılması PEQ-i əlavə etməklə zülalın suda məhlulunda çökdürülməsində olduğu kimi komponentlərin bir-birlərinə və onların su ilə qarşılıqlı təsirdə olmalarına göstərdiyi təsirlə (I-hal) və PEQ-in və ya duzun zülalın su ilə qarşılıqlı təsirinin göstərdiyi təsirlə (II hal) əlaqədardır.

$\alpha_s, \alpha_{PEQ}, K_s$ və K_{PEQ} sabitlərinin (174)-də və elmi ədəbiyyatda alınmış qiymətlərinin müqayisəsi (cədvəl VII.3) göstərir ki, həm qeyri-üzvi elektrolit $(\text{NH}_4)_2\text{SO}_4$ PEQ-in suda məhlulunda su fazasını, həm də polimer elektrolitin su fazasını elektrolitdən «sixışdırıb» çıxarıır. Qeyd etmək lazımdır ki, PEQ-in sulu məhlulunun ammonium sulfat vasitəsilə «sixışdırıb çıxarılması» prosesi polimerin molekul kütləsi artdıqca güclənir. Bu deyilənlər, polimer-qeyri-elektrolit-su ikifazalı sistemləri ilə yanaşı ion daşımayan polimer-polimer-su ikifazalı sistemlər üçün də doğrudur. Elmi ədəbiyyatda bu sahədə olan dərc olunmuş elmi-tədqiqat işlərinin təhlili göstərir ki, hər iki növ ikifazalı sistemlərdə fazalara ayrılmaının mexanizminin ümumi xarakter daşıdığını əmin olmaq üçün Zaslavski, Məsimov və başqaları | 141,177 | polimer-polimer-su ikifazalı sistemlərdə fazalara ayrılma mexanizmi üçün irəli sürürlən hipotezi polimer-duz-su sistemlərinə tətbiq etmək lazımdır. Bütün komponentlərin kimyəvi potensiallarının tarazlıqda olan fazalarda bərabərliyinə və suyun

aktivlik əmsalının fazaəmələgətirən komponentlərin təsiri ilə müəyyən olması ideyalarına əsaslanan hipotezə görə PEQ - qeyri-üzvi elektrolit-su ikifazalı sistemlərində fazalara ayrılma qeyri-üzvi duzun və polimer makromolekulunun hidrat təbəqələrində olan suların uyuşması ilə, başqa sözlə polimerin və duzun formalasdırıldıqları su strukturları arasındaki fərqlə əlaqədardır.

III FƏSİL. MADDƏLƏRİN İKİFAZALI SİSTEMLƏ PAYLANMASI

§ III.1. Broun hərəkəti və səth qüvvələrinin paylanması təsiri. Nəzəriyyə


Maddələrin hissəciklərinin ikifazalı sistemlərdə paylanmasıının xarakteri iki bir-birinin əksinə olan proseslə müəyyən olunur. Onlardan biri hissəciklərin broun hərəkəti adlanan və nizamsız paylanması əks etdirən istilik hərəkətidir. Digəri isə hissəcikləri onların enerjiləri az olan fazaya yığmağa çalışan səthi qüvvələrdir. Əgər hissəciyi bir fazadan (I fazadan) ikinci fazaya (II fazaya) köçürmək üçün bu qüvvələrə qarşı görülən iş ΔE olarsa, onda broun hərəkəti nəzəriyyəsinə görə | 104,105 |

$$\frac{C_2}{C_1} = e^{-\frac{\Delta E}{\kappa T}} \quad (\text{III.1})$$

olar. Burada C_1 və C_2 hissəciklərin uyğun olaraq I və II fazalarda konsentrasiyalarıdır, k – Bolsman sabiti, T – mütləq temperaturdur. Bircinsli səthə malik olan sferik hissəciklər üçün ΔE -nin qiyməti qravitasiya qüvvələri nəzərə alınmamaqla hesablanmışdır. Hissəciyin vahid səthinə düşən sərbəst enerjini (səthi gərilməni) σ (erq/sm²) işarə etsək, onda S səthi $\sigma \cdot S$ sərbəst enerjiyə malik olar. Bu enerji səth formalışında səth tərəfindən udulur, səth dağılanda isə ayrılır. İkifazalı maye sistemlə hissəciyin sərbəst səth enerjisinin qiyməti onun fazalarda necə yerləşməsindən asılıdır. Burada üç tip səth ola bilər (şəkil III.1)

Şəkil III.1

1) İki fazanı



birindən ayıran səth (səthi gərilmə əmsali σ_{12})

- 2) I fazada hissəciklə mayeni ayıran səth (səthi gərilmə əmsalı σ_{F_1})
- 3) II fazada hissəciklə mayeni ayıran səth (səthi gərilmə əmsalı σ_{F_2})

Əgər hissəcik tam II fazada olarsa onun sərbəst səth enerjisinin (G_2) qiyməti

$$G_2 = 4\pi R^2 \sigma_{F_2} \quad (\text{III.2})$$

olar.

Tutaq ki, hissəcik şaquli olaraq I faza istiqamətində yuxarı qalxır. Əgər hissəcik birinci fazaya tam keçməyib və h hündürlüyü qədər daxil olubsa (şəkildə b vəziyyəti) onda hissəciklə birinci faza arasında sahəsi $2\pi Rh$ olan yeni səth yaranır. Bu hissəciyin səth enerjisini $2\pi Rh \cdot \sigma_{F_1} erq$ qədər artırır. Eyni zamanda hissəciklə ikinci faza arasında olan səth $2\pi Rh$ qədər azalır və bu da hissəciyin səth sərbəst enerjisinin qiymətini $2\pi Rh \cdot \sigma_{F_2} erq$ qədər azaldır. Bundan başqa iki maye fazanı bir-birindən ayıran səth πr^2 qədər azalır. Bu işə sistemin sərbəst səth enerjisini $\pi r^2 \sigma_{12} erq$ qədər azaldır. Beləliklə, b vəziyyətində (şəkil III.1) hissəciyin səthi qüvvələrlə qarşılıqlı potensial enerjisi G_h

$$G_h = 4\pi R^2 \sigma_{F_2} + 2\pi Rh \sigma_{F_1} - 2\pi Rh \sigma_{F_2} - \pi r^2 \sigma_{12} \quad (\text{III.3})$$

olar. Lakin

$$r^2 = h(2R - h) \quad (\text{III.4})$$

olduğunu nəzərə alsaq

$$G_h = \pi [2Rh(\sigma_{F_1} - \sigma_{F_2} - \sigma_{12}) + h^2 \sigma_{12}] + 4\pi R^2 \sigma_{F_2} \quad (\text{III.5})$$

şəklinə düşər.

Hissəcik tamamilə birinci fazaya keçdikdə, yəni $h > 2R$ olduqda onun sərbəst səthi enerjisi

$$G_1 = 4\pi R^2 \sigma_{F_1} \quad (\text{III.6})$$

olar. (III.5) ifadəsini diferensiallaşsaq

$$\frac{dG_h}{dh} = \pi [2R(\sigma_{F_1} - \sigma_{F_2} - \sigma_{12}) + 2h \sigma_{12}] \quad (\text{III.7})$$

və (III.7) ifadəsini h -a görə yenidən diferensiallaşsaq

$$\frac{d^2G_h}{dh^2} = 2\pi\sigma_{12} \quad (\text{III.8})$$

alariq. (III.7) və (III.8) tənliklərindən görünür ki, h -ın minimum qiyməti

$$h_{\min} = R \left(1 - \frac{\sigma_{F1} - \sigma_{F2}}{\sigma_{12}} \right) \quad (\text{III.9})$$

ifadəsinə bərabərdir.

$0 < h_{\min} < 2R$ olduğundan G_h (III.9) ifadəsinin sağ tərəfinin qiyməti $0 - 2R$ arasında olur. Onda G_h -ın minimum qiymət olması üçün

$$\left| \frac{\sigma_{F1} - \sigma_{F2}}{\sigma_{12}} \right| < 1 \quad (\text{III.10})$$

şərti ödənilməlidir.

Beləliklə, (III.10) şərti ödənilidikdə ($G_h = G_h \min$) hissəciyin fazaları ayıran səthdəki vəziyyəti daha dayanıqlı olur. Əgər,

$$\left| \frac{\sigma_{F1} - \sigma_{F2}}{\sigma_{12}} \right| \geq 1 \quad (\text{III.11})$$

şərti ödənilirsə fazaların sərhəddində G_h minimum olmayacaq və hissəciyin ən dayanıqlı vəziyyəti onun fazaların ikisindən birində yerləşdiyi zaman alınacaqdır [106]. (III.5) tənliyinin sonrakı təhlili göstərdi ki, $G_h(h)$ asılılığını təsvir edən qrafiklər səthi nisbi gərilmə əmsalının qiymətlərindən asılı olaraq müxtəlif formalarda olacaqdır. Beş əsas hallar aşağıdakı şəkildə göstərilmişdir (Şəkil III.2). Birinci və ikinci hallarda (a,b) (III.11) şərti ödənir və (0-2R) intervalında h -ın hər hansı qiymətində G_h minimum qiymət almır. Onda $\sigma_{F1} > \sigma_{F2}$ olarsa (şəkil III.2 a) hissəcik ikinci fazada minimum enerjiyə malik olacaqdır. Hissəcik ikinci fazadan birinci fazaya keçdikdə sərbəst səth enerjisinin dəyişməsini (III.6)-dan (III.2)-ni çıxmaqla təyin etmək olar.

$$G_1 - G_2 = 4\pi R^2 (\sigma_{F1} - \sigma_{F2}) \quad (\text{III.12})$$

Analoji olaraq, əgər $\sigma_{F1} < \sigma_{F2}$ (şəkil III.2 b) olarsa hissəcik minimum enerjiyə birinci fazada malik olacaq. Onda hissəcik birinci fazadan ikinci fazaya keçdikdə sərbəst enerjinin dəyişməsi

$$G_2 - G_1 = 4\pi R^2 (\sigma_{F2} - \sigma_{F1}) \quad (\text{III.13})$$

olar. Bütün qalan hallarda (şəkil III.2 v, q, d) hissəcik minimum enerjiyə iki fazanı ayıran sərhəddə malik olacaqdır. σ_{F1} və σ_{F2} -nin qiymətlərindən asılı olaraq hissəcik sərhəddə müxtəlif vəziyyətlərdə olacaqdır (h – müxtəlif qiymətlər olacaqdır). Əgər $\sigma_{F1} > \sigma_{F2}$ olarsa hissəcik şəkildə vəziyyətində, əgər $\sigma_{F1} < \sigma_{F2}$ olarsa q vəziyyətində, əgər $\sigma_{F1} = \sigma_{F2}$ olduqda isə d vəziyyətində olacaqdır. Hissəcik bir fazadan digərinə keçdikdə sərbəst səth enerjilərinin dəyişməsi (III.12) və (III.13) tənlikləri ilə ifadə olunurlar. Hissəcik birinci fazadan fazaların sərhəddinə keçdikdə (enerjinin minimum olan vəziyyətə) enerjinin dəyişməsini (III.9)-dan h -in minimum qiymətini (III.5)-də yerinə yazaraq və (III.6)-dan (III.5)-i çıxmaqla təyin etmək olar.

$$G_1 - (G_h)_{\min} = \frac{\pi R^2 (\sigma_{F2} - \sigma_{F1} - \sigma_{12})^2}{\sigma_{12}} \quad (\text{III.14})$$

Analoji olaraq bu fərqi hissəcik ikinci fazadan fazaların sərhəddinə keçdikdə də tapa bilərik:

$$G_2 - (G_h)_{\min} = \frac{\pi R^2 (\sigma_{F1} - \sigma_{F2} - \sigma_{12})^2}{\sigma_{12}} \quad (\text{III.15})$$

Əgər $\sigma_{F1} = \sigma_{F2}$ olarsa, onda hissəcik ixtiyari fazadan fazaların sərhəddinə keçdikdə səth sərbəst enerjisinin dəyişməsi

$$G_{1 \text{ və ya } 2} - (G_h)_{\min} = \pi R^2 \sigma_{12} \quad (\text{III.16})$$

olar.

Eyni növ hissəciklərin iki faza arasında paylanması tapmaq üçün (III.16) düsturunu (III.1)-də yerinə yazmaq lazımdır. Onda

$$\frac{C_1}{C_2} = K = e^{-\frac{4\pi R^2 (\sigma_{F1} - \sigma_{F2})}{kT}} \quad (\text{III.17})$$

alariq. Burada K – paylanması əmsalıdır.


Ümumi halda hissəcik sferik formaya malik olmadığı halda (III.17)

$$K = e^{-\frac{S(\sigma_{F1} - \sigma_{F2})}{kT}} \quad (\text{III.18})$$

olur. S – hissəciyin səthinin sahəsidir.

(III.18) tənliyindən görünür ki, hissəciklərin ikifazalı sistemdə paylanması onların səthlərinin xassələrindən və sahələrindən kəskin asılıdır.

(III.17) ifadəsində $\sigma_{F1} - \sigma_{F2} = const$ olduğundan eyni səthi xassələri olan hissəciklərin ikifazalı sistemdə paylanma əmsalı yalnız hissəciyin səthinin sahəsindən asılıdır.



Şəkil III.2

Bu halda

$$K = e^{\frac{A\lambda}{kT}} \quad (\text{III.19})$$

olar. Burada $\lambda = -(\sigma_{F_1} - \sigma_{F_2})$.

Bu tənlik əvvəlki fəsildəki

$$K = e^{\frac{M\lambda}{kT}} \quad (\text{III.20})$$

tənliyinin analoqudur. Brenstey [107] göstərmişdir ki, böyük və sferik formaya yaxın olar molekullar üçün (III.20)-də molekul kütləsinin hissəciyin səthinin sahəsi ilə əvəz etmək olar.

(III.18) ifadəsindən görünür ki, paylanma əmsalı hissəciyin səthinin sahəsi artdıqca arta da bilər ($\sigma_{F_1} < \sigma_{F_2}$), azala da bilər ($\sigma_{F_1} > \sigma_{F_2}$). Beləliklə, əgər bir növ hissəciklər üçün $\sigma_{F_1} < \sigma_{F_2}$ olarsa, onda ölçüləri böyük olan hissəciklər daha çox aralanan fazalarda qeyri-bərabər paylanacaqlar. İkifazalı sistemlər molekulyar kütləsi böyük olan hissəcikləri daha yaxşı aralaya (ayırma) bilirlər.

Hissəciklərin fazaların biri ilə onun digər faza ilə sərhəddində enerjinin minimumuna cavab verən hal üçün paylanması xarakterizə edən ifadə almaq üçün hissəciklərin enerjilər fərqinin (III.15) qiymətini (III.1)-də yazsaq

$$\frac{C_{\min}}{C_1} = e^{\frac{\pi R^2 (\sigma_{F_2} - \sigma_{F_1} - \sigma_{12})^2}{\sigma_{12} \cdot kT}} \quad (\text{III.21})$$

aləriq. Burada C_{\min} – fazaları ayıran nazik təbəqənin 1 sm^3 -da olan hissəciklərin sayı, C_1 – birinci fazanın 1 ml -də olan hissəciklərin sayıdır. Xüsusi halda $\sigma_{F_1} = \sigma_{F_2}$ olarsa adsorbsiya

$$\frac{a_{\min}}{C} = e^{\frac{\pi R^2 \sigma_{12}}{kT}} \quad (\text{III.22})$$

tənliyi ilə təsvir olunur. Burada C – hissəciklərin I və II fazalardakı konsentrasiyası, a – sərhəd səthinin 1 sm^3 -də hissəciklərin sayıdır.

$h=0$ ilə $h=2R$ arasında qalan bütün hissəcikləri sərhəd səthində adsorbsiya olunmuş hesab etmək olar və onların sayını (a) göstərilən məsafə intervalında olan bütün hissəcikləri toplamaqla tapmaq olar.

Beləliklə belə nəticəyə gəlmək olar ki; a) verilmiş fazada səthi gərilmə əmsalı sabit olan müxtəlif hissəciklərin ($\sigma_{F_1} = \text{const}$, $\sigma_{F_2} = \text{const}$, $\sigma_{12} = \text{const}$) radiusları böyük olduqca səthə adsorbsiya olmaları daha çox meylli


olurlar; b) müxtəlif ikifazalı sistemlərdə eyni paylanma əmsalına malik olan hissəcik ($R = const$, $\sigma_{F1} = const$, $\sigma_{F2} = const$), σ_{12} böyük olduqca səthdə daha çox adsorbsiya olunur.

Xüsusi halda, $\sigma_{F1} = \sigma_{F2}$ olduqda (III.22)-yə görə hissəciyin fazalarda və onların sərhəddində paylanması onun radiusu və maye-maye sərhəddindəki səthi gərilmə əmsali (σ_{12}) ilə müəyyən olunur. Beləliklə təbiətindən asılı olmayaraq istənilən hissəciklər hər iki fazaya eyni dərəcədə hərisdirirlərsə ($k=1$) fazalar arasındaki sərhəd səthinə yığışmağa çalışırlar. Elə buna görədir ki, kiçikmolekullu fazalara eyni dərəcədə hərisliyi olan molekulları, məsələn zülalları ayırmak həmişə çətinlik törədir. Zülalların ölçüləri və σ_{12} -nin qiymətləri o qədər böyükdür ki, hər iki fazaya eyni hərisliyi olan zülal molekulları praktiki olaraq fazaların sərhəddinə toplaşırlar. Radiusu 3 mm olan hissəciyin fazaların sərhəddinin səthi gərilmə əmsali 1 erg/sm^2 ($t = 20^\circ\text{C}$) olan ikifazalı sistemdə paylanma əmsali a_{min}/C təqribən 10^3 bərabər olur. Bu qiymətlər subutanol ikifazalı sistemdə molekulyar kütləsi 100000 olan zülal molekuluna uyğundur və makromolekulunun ölçüsü artdıqca bu kəmiyyət daha böyük olur.

Ə III.2. Paylanma əmsalına təsir edən amillər

a) Ağırlıq qüvvəsinin təsiri.

Əgər hissəciyin sıxlığı fazaların sıxlığından böyük olarsa hissəcik ağırlıq qüvvəsinin (F) təsiri ilə aşağı düşməyə çalışacaqdır. Bu proses hissəciyin ölçüsündən və sıxlığından və fazaların sıxlıqlarından asılı olur. Bu qüvvəyə qarşı σ_{12} vektorunun şaquli toplanından və fazaları ayıran sərhəd müstəvisinin hissəcikdə kəsdiyi en kəsiyinin çevrəsinin uzunluğundan asılı yuxarıya yönəlmış qüvvə təsir edir (Şəkil III.3)



Şəkil III.3

Əgər bu qüvvə ağırlıq qüvvəsindən böyük olarsa hissəcik fazaları ayıran səthdə qalacaqdır. Bu qüvvəni təqribi qiymətləndirmişlər [107]. Tutaq ki, radiusu 1 mkm, sıxlığı 1,3 g/sm³ olan sferik hissəcik səthi gərilmə əmsalı $\sigma_{12} = 0,001 \frac{din}{sm}$ olan ikitərəfli sistemin sərhəddində yerləşdirilmişdir. Tutaq ki,

hissəcik ilə fazaları ayıran səthin kontakt dairəsinin diametri hissəciyin diametrinə bərabərdir. Sadəlik üçün hər iki fazanın sıxlığını bərabər götürsək hissəciyə təsir edən aşağı yönəlmış ağırlıq qüvvəsinin qiyməti $F = g \cdot \frac{4}{3} \pi \cdot 10^{-12} \cdot 0,3 din$ olar. Burada $g = 981 \frac{sm}{san^2}$ -dır.

Verilmiş şərtlər daxilində hissəciyə təsir edən yuxarı yönəlmış qüvvə isə $0,001 \cdot 2 \cdot \pi \cdot 10^{-4} din$ qiymətini alır.

Beləliklə, belə nəticəyə gəlmək olar ki, verilmiş halda ağırlıq qüvvəsi çox kiçikdir və ona görə hissəcik sərhəd səthində qalacaqdır. Lakin bəzi hallarda sərhəd səthi çoxlu sayda hissəciklərlə dolu olduqda, orada bir neçə lay hissəciklər yığılır və bu halda ağırlıq qüvvəsinin təsiri ilə hissəciklər aşağı düşə bilərlər.

b) Paylanması əmsalı və aktivlik.

Əgər iki faza tarazlıqdadırlarsa i -ci komponentin kimyəvi potensiallarının hər iki fazadakı qiymətləri bir-birinə bərabər olur.

$$\mu_{i,1} = \mu_{i,2} \quad (\text{III.23})$$

1 və 2 indeksləri uyğun olaraq I (yuxarı) və II (aşağı) fazaları xarakterizə edir. Hər iki faza üçün eyni standart hal (μ_i^0) seçsək

$$\mu_i^0 + RT \ln f_{i,1} C_{i,1} = \mu_i^0 + RT \ln f_{i,2} \cdot C_{i,2} \quad (\text{III.24})$$

yaza bilərik. Burada C - molyar konsentrasiya, f - aktivlik əmsalıdır. Beləliklə, (III.24)-dən

$$\frac{C_{i,1}}{C_{i,2}} = \frac{f_{i,2}}{f_{i,1}} = K \quad (\text{III.25})$$

alariq. K - paylanma əmsalıdır.

Verilmiş standart hal üçün paylanma əmsalı fazalarda aktivliklərin nisbəti ilə tərs mütənasib olur.

v) Paylanma potensiali. Donnan effekti.

Tədqiq olunan hissəciklər və ya makromolekullar elektrik yükü daşıyırlarsa, onlar fazalarda başqa cür paylanırlar və fazalar arasında potensiallar fərqi meydana çıxır. Bu Donnan effektidir [107], [108]. Belə effektlər özünü, məsələn, yüklənmiş makromolekul məhlullarını duzların suda məhlullarından membran vasitəsilə ayırdıqda özünü biruzə verir. Bu ona görə baş verir ki, membran kiçik ölçülü ionları buraxdığı halda, böyük ölçülü makroionları buraxmır. Bu effekt zulalların osmotik təzyiqlərini ölçükdə müşahidə olunur [108].

Yüklənmiş molekullar olan ikifazalı sistemlərdə tarazlıq o vaxt yaranır ki, i -ci komponentin hər iki fazada elektrokimyəvi potensialları (φ_i) bərabər olsun.

$$\varphi_i = \mu_i + FzU \quad (\text{III.26})$$

Burada F – Faradey ədədi, z – molekulun tam yükü, U – fazonın elektrik potensialıdır.

Beləliklə, tarazlıqda

$$\mu_i^0 + RT \ln f_{i,1} C_{i,1} + Fz_i U_1 = \mu_i^0 + RT \ln f_{i,2} C_{i,2} + Fz_i U_2 \quad (\text{III.27})$$

olur.

(III.27) tənliyini həll etsək

$$\ln K_i^* = \ln \frac{C_{i,1}}{C_{i,2}} = \ln \frac{f_{i,2}}{f_{i,1}} + \frac{Fz_i(U_2 - U_1)}{RT} \quad (\text{III.28})$$

və ya

$$\ln K_i^* = \ln K_i + \frac{Fz_i(U_2 - U_1)}{RT} \quad (\text{III.29})$$

alariq. Burada K - fazalar arasında potensiallar fərqi olmadıqda K^* isə potensiallar fərqi olduğu hallardakı paylanma əmsalıdır.

İndi isə $A_{z^+}B_{z^-}$ - duzunun məhluluna baxaq. Duz məhlulda A^{z^+} müsbət ionuna və B^{z^-} -ionuna dissosiasiya edir. (III.29)-a görə müsbət ion üçün

$$\ln K_{A^{z^+}}^* = \ln K_{A^{z^+}} + \frac{F \cdot Z^+ (U_2 - U_1)}{RT} \quad (\text{III.30})$$

mənfi ion üçün isə

$$\ln K_{B^{z^-}}^* = \ln K_{B^{z^-}} - \frac{F \cdot Z^- (U_2 - U_1)}{RT} \quad (\text{III.31})$$

alariq.

Hər iki fazanın elektroneytrallıq şərtinə görə

$$Z^+ C_{A^{z+,1}} = Z^- C_{B^{z-,1}} \quad (\text{III.32})$$

və

$$Z^+ C_{A^{z+,2}} = Z^- C_{B^{z-,2}} \quad (\text{III.33})$$

şərtləri ödənilməlidir. Bu isə o deməkdir ki,

$$\frac{C_{A^{z+,1}}}{C_{A^{z+,2}}} = \frac{C_{B^{z-,1}}}{C_{B^{z-,2}}} \quad (\text{III.34})$$

yəni

$$K_{A^{z^+}}^* = K_{B^{z^-}}^* = K_{A^{z^-}B^{z^+}}^* \quad (\text{III.35})$$

(III.29), (III.30) və (III.33)-dən

$$\ln K_{A^{z^-}B^{z^+}}^* = \frac{\ln \left[\left(K_{A^{z^+}} \right)^{Z^-} \cdot \left(K_{B^{z^-}} \right)^{Z^+} \right]}{Z^+ + Z^-} \quad (\text{III.36})$$

alariq.

Bu halda duzun paylanma əmsalı

$$K_{A_z B_{z^+}}^* = \left[\left(K_{A^{z^+}} \right)^{Z^-} \cdot \left(K_{B^{z^-}} \right)^{Z^+} \right]^{\frac{1}{Z^+ + Z^-}} \quad (\text{III.37})$$

Məsələn, NaCl duzu üçün

$$K_{NaCl}^* = \left[K_{Na^+} \cdot K_{Cl^-} \right]^{\frac{1}{2}} \quad (\text{III.38})$$

Na_2SO_4 duzu üçün

$$K_{\text{Na}_2\text{Cl}_4}^* = \left[K_{\text{Na}^+}^2 \cdot K_{\text{SO}_4^{2-}} \right]^{\frac{1}{3}} \quad (\text{III.39})$$

alarıq.

Fazalar arasındaki potensiallar fərqi üçün

$$U_2 - U_1 = \frac{RT}{Z^+ F} \ln \frac{K^*}{K_{A^{z^+}}} \quad (\text{III.40})$$

və ya

$$U_1 - U_2 = \frac{RT}{Z^- F} \ln \frac{K^*}{K_{B^{z^-}}} \quad (\text{III.41})$$

alarıq.

(III.41)-dən görünür ki, fazalar arasında potensial fərqi yalnız eyni bir duzun ionlarının fazalara hərisliyi müxtəlif olsunlar ($K_{A^{z^+}} \neq K_{B^{z^-}}$), başqa sözlə hər bir ion üçün fazalardakı aktivliklərinin nisbəti müxtəlif olsun (III.25), fazalar arasındaki potensiallar fərqi duzun ionlarının yüklerinin cəmi artdıqca azalar (III.41). Bu potensiallar fərqi paylanması potensialı adlanır | 109 |.

Tutaq ki, ikifazalı sistemdə ya zülal, ya da nuklein turşusu və duz paylanması. Polielektroliti AzP ilə işaret edək və tutaq bu polielektrolit Z ionuna (A^+) və P^{z^-} ionuna dissosiasiya edir. Tutaq ki, sistemdə olan A^+B^- duzu A^+ və B^- ionlarına parçalanır.

Fazalar arasındaki tarazlıq şərtinə görə

$$\ln K_{P^{z^-}}^* = \ln K_{P^{z^-}} - \frac{FZ^-}{RT} (U_2 - U_1) \quad (\text{III.42})$$

A^+ -ionu üçün

$$\ln K_{A^+}^* = \ln K_{A^+} + \frac{F}{RT} (U_2 - U_1) \quad (\text{III.43})$$

və B^- -ionu üçün

$$\ln K_{B^-}^* = \ln K_{B^-} - \frac{F}{RT} (U_2 - U_1) \quad (\text{III.44})$$

yazmaq olar.

Hər bir fazada elektroneytrallıq şərtinə görə yaza bilərik.

$$C_{A^+,1} = C_{B^-,1} + Z^- C_{P^{z^-},1} \quad (\text{III.45})$$

$$C_{A^+,2} = C_{B^-,2} + Z^- C_{P^{z^-},2} \quad (\text{III.46})$$

Əgər sistemdə AB duzu çoxdursa $\left(C_{AB} \gg Z^- C_{P^{z^-}}\right)$, $Z^- C_{P^{z^-}}$ hədlərini atmaq olar. Onda (III.45) və (III.46) ifadələri

$$\text{və} \quad \begin{aligned} C_{A^+,1} &= C_{B^-,1} \\ C_{A^+,2} &= C_{B^-,2} \end{aligned} \quad (\text{III.47})$$

kimi yazılı bilər.

Belə olan halda fazalar arasındaki potensiallar fərqi

$$U_2 - U_1 = \frac{RT}{2F} \ln \frac{K_{B^-}}{K_{A^+}} \quad (\text{III.48})$$

kimi təyin olunur. $(U_2 - U_1)$ -in (III.48) qiymətini (III.42)-də yerinə yazsaq

$$\ln K_{p^{z^-}}^* = \ln K_{p^{z^-}} + \frac{Z}{2} \ln \frac{K_{A^+}}{K_{B^-}} \quad (\text{III.49})$$

alariq.

Beləliklə, (III.49)-dən görünür ki, polielektrolitin paylanması əmsalı kiçik ionların paylanması əmsalından kəskin asılıdır. İonların müxtəlif fazalara hərislikləri müxtəlif olarlarsa, $(K_{B^-}/K_{A^+} \neq 1)$ polielektrolitin paylanması əmsalı yaranan potensiallar fərqindən asılı olacaqdır. Polielektrolitin yükü böyük olduqda ($Z^- \gg$) bu effekt $(U_2 - U_1)$ -in kiçik qiymətlərində belə böyük olacaqdır. Xüsusilə halda, A və B ionları fazalarda bərabər paylandıqda $U_1 - U_2 = 0$ olur və polielektrolit üçün $K_{p^{z^-}}^* = K_{p^{z^-}}$ olur.

Digər kənar hala – polielektrolit duz sistemi paylandıqda polielektrolitin miqdarı duzun miqdarına nisbətən daha çox olan hala baxaq $(Z^- C_{P^z} \gg C_{A^+ B^-})$. Belə halda (III.32) və (III.33) ifadələri

$$C_{A^+,1} = Z^- \cdot C_{p^{z^-},1} \quad (\text{III.50})$$

$$C_{A^+,2} = Z^- C_{p^{z^-},2} \quad (\text{III.51})$$

(III.50) və (III.51) ifadələrindən istifadə etsək $\ln K_{p^z}^*$ üçün

$$\ln K_{p^{z^-}}^* = \frac{\ln K_{p^{z^-}}}{1 + Z^-} \quad (\text{III.52})$$

qiymətini alariq. Nəticədə zülalın molekulunun yükü artdıqca $\ln K^*$ azalır (K^* - vahidə yaxınlaşır).

IV FƏSİL. SU-POLİMER İKİFAZALI SİSTEMLƏR

§ IV.1. Su-polimer ikifazalı sistemlər

Albertson [110] tərəfindən işlənib hazırlanmış su-polimer ikifazalı sistemlər suda həll və bir-biri ilə uyuşmayan iki polimerin müəyyən konsentrasiyalı qarışığından əmələ gəlir. Belə sistemlərin hər iki fazası su ilə zəngin olur ($80\div90\%$) və ona görə də bioloji obyektlərin (zülallar, nuklein turşuları, viruslar, hüceyrə və s.) tədqiqi üçün çox əlverişlidir. Sistemin fazaları polimer tərkibi ilə fərqlənir (III fəsil) və hər faza hər hansı polimerlə zəngin olur. Bu fazalara fizioloji şərait yaratmaq üçün müxtəlif qeyri-üzvi duzlar daxil edilə bilər. Bioloji obyektlərin su-polimer ikifazalı sistemdə paylanması xarakterzə edən paylanma əmsalı (K) paylanma şəraitindən (mühitin Ph-1, sistemin ion və polimer tərkibi temperatur və.s) və obyektin fərdi xüsusiyyətlərindən asılıdır. Bir-biri ilə qarşılıqlı təsirdə olmayan maddələr ikifazalı sistemdə qeyri-asılı paylanırlar. Bu xüsusiyyətinə görə su-polimer ikifazalı sistemlərdə paylanma metodu biopolimerlərin fraksiyalara ayrılmrasında, təmizlənməsində preparativ metod kimi geniş istifadə olunur [111].

Xarakteristikaları ən çox tədqiq olunmuş su-polimer ikifazalı sistemlərdən molekulyar kütləsi $5\cdot10^5$ olan dekstran və molekulyar kütləsi 6000 olan polietilenqlikol, dekstran ($5\cdot10^3$) – PEQ ($6\cdot10^3$), fikol ($4\cdot10^3$) – dekstran ($40\div7701\cdot10^3$ kimi polimer cütləri məhlulları qarışqlarından ibarət olan sistemləri göstərmək olar [109-111].

Preporativ məqsədlər üçün adətən dekstran ($500\cdot10^3$) – PEQ – (6000) – su ikifazalı sistem istifadə olunur. Bu sistemin fazalara ayrılma sürətinin böyük olması, fazaların kiçik optik sıxlığa malik olmaları, fazalarda suyun miqdarının çoxluğu (~90%) kimi bir sıra üstünlüklərini göstərmək olar. Analitik məqsəd üçün – təbii birləşmələrin və bioloji hissəciklərin nisbi hidrofobluqlarını tədqiq etmək üçün isə dekstran-40 və ya dekstran-70 və fikoldan təşkil olunmuş su-polimer ikifazalı sistemdən geniş istifadə olunur [113, 114]. Fikol-dekstran-40 və dekstran-70 – su sistemini işləyib hazırlanmış Muxoyevaya [115] görə biopolimerlər bu sistemdə paylandıqda heç bir konformasiya dəyişikliklərinə məruz qalmırlar.

Fikol – dekstran (40,70) – su ikifazalı sistemin daha bir üstünlüyü ondan ibarətdir ki, müxtəlif fazə əmələ gətirən polimerlərdən təşkil olunmuş bu növ sistemlərdə payلانan maddələrin paylanma əmsallarını müqayisə etməyə

imkan verir. Zaslavski | 116 | göstermiştir ki, maddələrin fikol-dekstran-40 və fikol-dekstran-70 ikifazalı sistemlərdə paylanma əmsalları həllədicilərin

$$\ln K_i = a_i \ln K_0 + b_i \quad (\text{IV.1})$$

reqressiv tənliyi ilə təsvir olunurlar. Burada K_0 - maddənin standart seçilmiş ikifazalı sistemdə paylanma əmsalı, K_i - həmin maddənin i-ci sistemdə paylanma əmsalı, a_i və b_i sabitlərdir.

a_i -kəmiyyəti ikifazalı sistemin fazalarının hidrofob xassələrinin fərqini əks etdirir:

$$a_i = \frac{\Delta G_i^{CH_2}}{\Delta G_0^{CH_2}} \quad (\text{IV.2})$$

Burada $\Delta G_i^{CH_2}$ - i-ci ikifazalı sistemdə CH₂ qrupunun bir fazadan digər fazaya keçməsi üçün lazım olan sərbəst enerji, $\Delta G_0^{CH_2}$ isə müqayisə olunan sistemdə həmin keçid enerjisidir. (IV.1) tənliyindəki b_i əmsalı müqayisə olunan ikifazalı sistemlərdə maddələrin bir fazadan digərinə keçdiyi zaman onun polyar qruplarının (hidrofil qruplarının) hidrostasiya enerjilərinin dəyişmələrinin fərqini xarakterizə edir | 61,116 | və paylanan maddələrin təbiətindən asılıdır. Zülalların, polinukleotidlərin, amin turşularının paylanmalarını müqayisə etdikdə b_i parametrinin sabit qalması | 115 | paylanan maddələrin fazaəmələğətirən polimerlərlə qarşılıqlı təsirdə olmadıqlarını göstərir. Ona görə də | 114 | -də paylanma əmsalının paylanan maddənin ikifazalı sistemin fazalarındaki su əhatəsi (mühit) ilə qarşılıqlı təsirlərinin fərqini xarakterizə etməsi haqqında irəli sürülən fikirlər tamamilə inandırıcıdır.

İkifazalı su-polimer sistemlərinin fazalarının su mühitinin xassələrinin fəqli olması onların polimer və ion tərkibinin müxtəlifliyinin bir başa nəticəsidir | 113 |. Bu fikir ilk dəfə Albertson | 111 | tərəfindən söylənilmiş və göstərilən fərq təqribi olaraq kəmiyyətcə qiymətləndirilmişdir | 117 |. İkifazalı su-polimer sistemlərində fazaların hidrofobluqları arasındaki fərq metilen qrupunun fazalararası keçidi üçün lazım olan sərbəst Gibbs enerjisi ilə (ΔG^{CH_2}) xarakterizə olunmuşdur və göstərilmişdir ki, bu parametr ikifazalı sistemdə olan qeyri-üzvi düzərin təbiətindən və konsentrasiyasından asılıdır. Fazaların nisbi hidrofobluqlarının fərqi ikifazalı fikol-dekstran (40) və fikol-dekstran (70) sistemləri üçün tədqiq edilmişdir | 113, 116, 118 | və göstərilmişdir ki, fikolla zəngin olan faza dekstranla zəngin olan fazalara nisbətən daha hidrofobdur. Baxılan ikifazalı sistemlərin fazalarının nisbi hidrofobluqları

arasındaki fərq metilen qrupunun fazalararası keçid sərbəst enerjilərinin fərqi ilə xarakterizə olunur və bu fərq $10\text{-}40$ Kal/mol CH_2 intervalında dəyişir. Sonradan görəcəyik ki, ikifazalı su-üzvi birləşmə sistemləri üçün analoji xarakteristika 720 kal/mol CH_2 tərtibində olur [61]. İkifazalı su-polimer sistemlərində fazaların nisbi hidrofobluqlarının fərqini təyin etmək üçün Zaslavski və başqaları [113] alifatik zəncirinin uzunluqları ilə fərqlənən etalon (marker) maddələrin bu sistemlərdəki paylanması əmsallarını tədqiq etmişlər. Belə etalon maddələr kimi müxtəlif birləşmələr, o cümlədən, sodium alkilsulfatlar, alkiltrimetilammoniybromidlər, alkildimetil benzilammoniyxloridlər, alifatik yan zənciri olan amin turşularının sodium duzlarının dinitrometilləşdirilmiş törəmələri [113] və s. istifadə oluna bilər. Bu maddələrin paylanması əmsalı paylanan maddənin molekulunun karbohidrogen radikalının uzunluğundan asılılığı

$$\ln K = C + E \cdot n \quad (\text{IV.3})$$

tənliyi ilə təsvir olunur. Burada K - paylanması əmsalı, n - karbohidrogen radikalında metil və metilen qruplarının sayı, C və E sabitlərdir. (10.3) tənliyindəki E – parametri $\ln K - n$ asılılığının bucaq əmsalını xarakterizə edir və ona görə CH_2 qrupunun fazalararası keçid sərbəst enerjisi ilə ΔG^{CH_2}

$$\Delta G^{\text{CH}_2} = -RT \cdot E \quad (\text{IV.4})$$

kimi əlaqədardır. Tədqiqatlar [117] göstərmışdır ki, E parametri homoloji sıraya malik maddələrin seçilməsindən asılı deyildir. İkifazalı sistemlərdə fazaları nisbi hidrofobluqların fərqi fazaların əmələ gətirən polimerlərin suyun strukturuna təsirləri ilə əlaqədardır. Fazalardakı polimerlərin tərkibi və konsentrasiyası müxtəlifdirler və ona görə də suyun bu fazalardakı strukturu da müxtəlif olur.

Dekstranın və polietilenqlikolun sulu məhlullarının struktur temperaturunun tədqiqi (Uberreyer [38]) bu mülahizələrin doğruluğunu təsdiq etmişdir. Zaslavski [113] göstərmışdır ki, paylanan kimyəvi birləşmələrin nisbi hidrofobluqlarını (suya hərislik dərəcəsini) qiymətləndirdikdə fazaları özlərinin nisbi hidrofobluqlarının fərqini nəzərə almaq lazımdır. İkifazalı su-polimer sisteminin fazasının nisbi hidrofobluğu dedikdə bu fazanın (məhlulun) hidrofob metilen (CH_2) qrupuna olan hərisliyi başa düşülməlidir [113,114]. Eyni zamanda qeyd etmək lazımdır ki, müxtəlif xarakteristikali faza əmələ gətirən polimerlər (məsələn, müxtəlif molekulyar – kütlə paylanması olan) istifadə olunduqda eyni maddələrin nisbi

hidrofobluqları bir-birindən fərqlənirlər | 113|. Bu, xarakteristikalarına görə bir-birindən fərqlənən polimerlərin suyun strukturunu müxtəlif cür dəyişdirmələri ilə əlaqədardır. Beləliklə, belə birqiyəməli nəticəyə gəlmək olar ki, su mühitinin kimyəvi tərkibi verilmiş maddənin bu mühitə olan hərisliyinə ciddi təsir göstərir. Yaranmış vəziyyətdə ən optimal yol hər-hansı ikifazalı sistemin (etalon kimi, müqayisə etmək üçün) seçilməsi və tədqiq olunan maddələrin paylanması əmsallarının bu sistemə gətirilməsidir (IV.1 tənliyi vasitəsi ilə).

(IV.3) tənliyindəki C parametrinin fiziki mənası | 114,115| -də geniş təhlil edilmişdir. C parametrinin aşkar görünən fiziki mənası ondan ibarətdir ki, o, (IV.4) tənliyinə analoji olaraq paylanan molekulun iondaşıyan qrupunun paylanması əmsalının loqarifminə verdiyi paydır. Başqa sözlə, C parametri paylanan maddənin iondaşıyan fragməntinin fazalararası keçid sərbəst enerjisinin qiymətini əks etdirir. | 114| -də bu parametri hər bir fazadakı suyun ion hidratlaşmasında iştirak etmək qabiliyyətləri arasındaki fərqi xarakterizə etmək üçün istifadə olunması təklif olunmuşdur. Bu təklif ikifazalı sistemlərdə qeyri-üzvi duzlar olduqda bir çox hallarda fazalararası potensiallar fərqliinin olmasının müşahidə olunmasına əsaslanır | 111|. Əmələ gələn potensaillar fərqi qeyri-üzvi duzların təbiətindən, konsentrasiyasından və fazaların polimer tərkibindən asılıdır. Qeyd etmək lazımdır ki, sistemin fazalarının nisbi hidrofobluqları arasındakı fərq də eyni faktorlardan asılıdır.

Aparılan tədqiqat işləri nəticəsində | 113-115| məlum olmuşdur ki, bu parametr fazalardakı suların paylanması maddələrin iondaşıyan fragməntləri ilə qarşılıqlı təsirə girmək qabiliyyətlərinin fərqini, başqa sözlə, ion hidratlaşması prosesində iştirak etmə qabiliyyətinin fərqini əks etdirir. Bu fərq fazaların həcmində molekullararası qarşılıqlı təsirdə iştirak etməyən suyun miqdarı və daxili enerjisi ilə müəyyən olunur. Sözsüz ki, bu parametrə təsir edən bütün faktorları nəzərə almaq çətindir. Lakin ion hidrotasiyası prosesinin spesifikliyi bu prosesin kəmiyyətcə qiymətləndirilməsini zəruri edir.

(IV.3) tənliyindəki E və C parametrlərini uyğun olaraq fazaların nisbi hidrofobluqlarının və fazaların hidrotasiya etmə qabiliyyətlərinin fərqi kimi istifadə edərək istənilən maddənin ikifazalı su-polimer sistemində paylanması əmsalını

$$\ln K = n_0^{CH_2} E + mC \quad (\text{IV.5})$$

kimi göstərmək olar (təsvir etmək olar). Burada K, E və C kəmiyyətlərinin mənası bir qədər əvvəl müzakirə olunmuşdur. m paylanan maddələrin bütün iondaşıyan qruplarının hidrotasiya qarşılıqlı təsirlərinin intensivliyinini etalon

maddənin ionogen qrupunun hidratisasiya qarşılıqlı təsirinə nisbətini xarakterizə edir. |115| və |116|-da etalon (marker) maddə kimi alifatik yan zəncirə malik dinitrofenilləşdirilmiş amin turşuları götürülmüşdür. Ona görə marker maddənin ionogen qrupu kimi α -karboksil qrupu götürülmüşdür; $n_0^{CH_2}$ - paylanan bütün maddənin su mühiti ilə qarşılıqlı ion hidratisiyasından başqa bütün təsirlərin intensivliklərinin metilen qrupu ilə su mühitinin qarşılıqlı təsirinin intensivliyinə nisbətini xarakterizə edir. Ionogen qrupları olmayan birləşmələr üçün (IV.5) ifadəsindəki ikinci hədd sifra bərabər olur.

(IV.5) tənliyi bəzi zülalların |47|, pepdidlərin |121|, pepdidlərin |123| nisbi hidrofobluqlarının qiymətini tapmaq üçün müvəffəqiyyətlə istifadə olunmuşdur.

Beləliklə, sadalanan işlərdə qeyd olunur ki, maddənin su mühitinə hərisliyi maddənin kimyəvi təbiətindən asılı olmaqla yanaşı, eyni zamanda su mühitinin xarakteristikalarından da aslidir. |113-115|-də göstərilmişdir ki, ikifazalı su-polimer sistemlərində fazaların polimer və ion tərkibi dəyişdikdə hər iki parametrin (C,E) qiymətlərinin dəyişdiyi müşahidə olunur. Bunun nəticəsində müxtəlif iondaşıyan təbii birləşmələrin su mühitinə olan hərisliyi su mühitinin ion tərkibindən aslidir |115|. Amin turşuları tərkibinə və üçüncü tərtib strukturuna (konformasiyasına) görə bir-birinə çox yaxın olan müxtəlif heyvanların qanından alınmış albuminlər müxtəlif duz tərkibli sistemlərdə müxtəlif nisbi hidrofobluqlara malikdirlər. Məsələn, qoyun qanının albuminin duz tərkibi (0,11 mol bufer (pH=7,4)) olan sistemdə nisbi hidrofobluğu -4,6 CH_2 qrupunun, ion tərkibi (0,15 mol NaCl 0,01 mol buferdə pH=7,4) olan sistemdə isə -22,6 CH_2 - qrupunun nisbi hidrofobluğuna ekvivalentdir. Donuz qanından alınan albuminin isə həmin sistemlərdə nisbi hidrofobluqları uyğun olaraq +2,1 və -24,5 CH_2 qrupunun nisbi hidrofobluğuna ekvivalentdir. Donuz qanından alınan albuminin isə həmin sistemlərdə nisbi hidrofobluqları uyğun olaraq +2,1 və -24,5 CH_2 qrupunun nisbi hidrofobluğuna ekvivalentdir |117, 119|. Təcrübələr göstərmişdir ki, maddələrin nisbi hidrofobluqları onların kimyəvi təbiətindən, strukturundan və su əhatəsinin tərkibindən asılı olmaqla yanaşı molekulun konformasiyasından da aslidir. Bəzən kimyəvi birləşmələrin konformasiya dəyişiklikləri onların nisbi hidrofobluqlarına molekula daxil edilən əvəzedicilərin göstərdiyi təsirdən də güclü təsir edir |120|.

Beləliklə, müxtəlif müəlliflərin apardığı çoxlu sayda tədqiqatlar göstərdi ki, maddələrin nisbi hidrofobluqları onların kimyəvi təbiətindən, molekulun məhluldakı strukturu və konformasiyasından və onların əhatəsində olan su mühitinin kimyəvi tərkibindən aslidir.

Göründüyü kimi su mühitinin tərkibinin kimyəvi birləşmələrin nisbi hidrofobluğuna təsiri bioloji sistemlərdə gedən proseslərdə mühüm rol oynaya bilər.

Su mühitinin tərkibinin təbii birləşmələrin nisbi hidrofobluqlarına təsirinin bioloji proseslərdə rolu haqqında irəli sürülmüş hipotezlərdən biri ondan ibarətdir ki, |47| qan plazmasında zülalların mikroəhatəsinin ion tərkibinin dəyişməsi bu zülalların plazmaya və qan damarlarının divarlarına olan hərislik dərəcəsinə təsir edir və bu da öz növbəsində biomakromolekulların qana sorbsiya və desorbsiya proseslərinə təsir edir |148|. Liposomların canlı orqanizmdə istiqamətlənmiş nəqli haqqında analoji hipotez ondan ibarətdir ki, liposomların toxumalarda və orqanlarda paylanması onların səthlərinin nisbi hidrofobluqları ilə müəyyən olunur və onların su əhatəsinin kimyəvi tərkibindən asılıdır |54|. Müxtəlif insanların və heyvanların qanlarından alınmış albuminlərin və eritrositlərin nisbi hidrofobluqları ilə onların su mühitinin ion tərkibi arasında müəyyən olunmuş korrelyasiya əlaqələri |47| və |54|-də irəli sürürlən hitpotezləri dolayı yolla olsa da təsdiq edir. İnsanın və müxtəlif heyvanların qanlarının bütün zülallarının birgə nisbi hidrofobluqlarının verilmiş bioloji növ üçün sabit qalması az əhəmiyyətli olmayan faktlardandır və onu göstərir ki, qanda kiçikmolekullu komponentlərin tərkibinin dəyişməsi bütün zülalların su mühiti ilə qarşılıqlı təsirinə göstərdiyi təsir çox cüzdür. Bu mülahizələr kimyəvi maddələrin nisbi hidrofobluqları ilə onların bioloji aktivliyi arasındaki əvvəlki fəsildə baxılan münasibətlər haqqındaki müzakirələrə müəyyən aydınlıq gətirir. Başqa sözlə qəbul etmək lazımdır ki, canlı orqanizmə tarazlıqda olan sistem kimi baxmaq ideyası düzgün ideyadır. Bütün bioloji sistemlərdə ümumi həllədici su olduğundan hesab etmək olar ki, su-polimer ikifazalı və ya çoxfazalı sistemlər kifayət qədər yaxşı yaxınlamada bioloji çoxfazalı sistemlərin modeli kimi qəbul oluna bilər |74,75|.

Məlum olduğu kimi çoxfazalı su-polimer sistemlərində kimyəvi birləşmələrin paylanması müəyyən edən əsas xarakteristikaları ayrı-ayrı fazaların hidrofobluqları və fazalardakı suyun ion qruplarının hidratasiyasında iştirak etmə qabiliyyətidir. Bu xarakteristikalar fazalarda olan polimerlərin və ionların suyun strukturuna təsiri ilə əlaqədardırlar |114, 116|. Müxtəlif bioloji mayelərin, toxuma və hüceyrədaxili mayelərin makromolekulyar və ion tərkibləri müxtəlif olduğundan bu mayelərin su mühitinin strukturları bir-birindən fərqlənirlər. Su-polimer ikifazalı sistemlərin xarakteristikalarının tədqiqi ilə məşğul olan müəlliflər |112-119, 121-124| fazaların nisbi hidrofobluqlarının fərqiinin ölçüsü kimi metilen qrupunun fazalararası keçid sərbəst enerjisi götürmüşlər. Bu xarakteristika

üzvü birləşmələrin nisbi hidrofobluqlarını qiymətləndirmək üçün də geniş istifadə olunur (122-123). Ona görə müxtəlif maddələrin su-üzvi birləşmə ikifazalı sistemlərdə paylanmasına baxaq.

§ IV.2. Su-üzvi birləşmə ikifazalı sistemlər

Məlum olduğu kimi, maddələrin istənilən ikifazalı sistemdə tarazlıq paylanması bu maddənin kimyəvi potensialının hər iki fazada eyni qiymət alması ilə xarakterizə olunur.

$$\mu^I = \mu^H \quad (\text{IV.6})$$

Buradan maddənin su-üzvi birləşmə ikifazalı sistemində tarazlıq paylanması əmsalı (K)

$$K = \frac{C_{\text{üzvi}}}{C_{H_2O}} \quad (\text{IV.7})$$

ilə maddənin su fazasından üzvi fazaya keçid sərbəst enerjisi ($\Delta G_{H_2O \rightarrow \text{üzvi}}$) arasında

$$\Delta G_{H_2O \rightarrow \text{üzvi}} = RT \ln K \quad (\text{IV.8})$$

münasibətini alarıq. Burada T mütləq temperatur, R – universal qaz sabiti, C_{H_2O} və $C_{\text{üzvi}}$ - paylanan maddənin uyğun olaraq su və üzvi birləşmə fazasındaki molyar hissələrlə ifadə olunan konsentrasiyalarıdır. Molyar hissə ilə molyar konsentrasiya arasında münasibəti nəzərə alsaq paylanması əmsalının loqarifmi üçün

$$\log K = \log \left(\frac{C'_{\text{üzvi}}}{C'_{H_2O}} \right) + \log \left(\frac{V_{H_2O}^0}{V_{\text{üzvi}}^0} \right) \quad (\text{IV.9})$$

alrıq. Burada $C'_{\text{üzvi}}$ və C'_{H_2O} paylanan maddənin üzvi və su mühitindəki molyar konsentrasiyaları, $V_{H_2O}^0$ və $V_{\text{üzvi}}^0$ - isə sistemin su və üzvi fazalarının molyar həcmələridir.

Maddələrin ikifazalı su-üzvi birləşmə sistemlərində paylanması termodinamik olaraq xarakterizə etdikdə fərz edilir ki, | 124 | sistemin fazaları bir-birlərinə qarışmırlar, lakin məlumdur ki, əslində bu şərt ödənmir.

Kimyəvi birləşmələrin nisbi hidrofobluqlarını tədqiq etmək üçün yararlı olan ikifazalı su-üzvi birləşmə sistemlərini əmələ gətirmək üçün dietil efiri, xloroform, zeytun yağı, H-butanol, H-oktanol və s. kimi doymuş karbohidrogenlərdən istifadə olunmuşdur [61, 125,126]. Hal-hazırda qeyri-polyar mühit yaratmaq üçün ən optimal həllədici H-oktanol hesab olunur və kimyəvi maddələrin nisbi hidrofobluqlarını qiymətləndirmək üçün geniş istifadə olunur. Maddənin sistemin qeyri-su fazasından su fazasına köçürülməsi nəzəri olaraq təhlil edildikdə hesab edilir ki, [61] paylanma prosesinə molekulun bu fazanın birindəki boşluqdan digərindəki boşluğa köçürülməsi kimi baxmaq olar. Pekkerin [61] fikrinə görə maddələrin ikifazalı su-üzvi birləşmə sistemində paylanması tədqiq etdikdə paylanan molekulların ölçülərini nəzərə almaqla yanaşı sistemin fazalarının strukturlarına xüsusi diqqət yetirmək lazımdır. Bu model eyni maddələrin müxtəlif su-üzvi birləşmə ikifazalı sistemlərdə paylanma əmsallarının fərqlənməsi ilə çox yaxşı uzlaşır [30,61,126]. Bu əmsallar bir-birilə regressiv tənliklərlə əlaqədardırlar (IV.1 tənliyi) .

Müxtəlif kimyəvi təbiətli maddələrin ikifazalı su-üzvi birləşmə sistemlərində paylanması əmsallarını müqayisəli təhlil etdikdə tədqiqatçılar paylanan maddələrin üzvi mühitlə spesifik solvatisiya olunması proseslərinin təsiri ilə əlaqədar tədqiqatçılar çətinliklərlə rastlaşmalı olmuşlar [61, 126,127]. Ona görə bu çətinlikləri aradan qaldırmaq üçün iki yanaşma təklif olunmuşdur: a) bu yanaşmada maddələrin (üzvi birləşmələrin) nisbi hidrofobluqlarını qiymətləndirmək üçün suyun hər bir üzvi həllədicidə həllolma qabiliyyəti təyin olunur [126]; b) analoji göstərici kimi metilen qrupunun ikifazalı sistemin su fazasından üzvi fazaya hipotetik keçidin sərbəst enerjisi götürür [30,122,123]. İkinci göstəricinin üstünlüyü bu parametrin həm qeyri-su mühitinin, həm də üzvi birləşmənin doymuş sulu məhlulunun xassələrinə olan həssaslığı ilə əlaqədardır.

Əvvəlki paraqrafda qeyd etdiyimiz kimi Vanq [31] su-üzvi birləşmə ikifazalı sistemin su fazasına əlavə olunan elektrolitlərin bu sistemin xassələrini dəyişdiriyini müşahidə etmişdir. [31]-də göstərilmişdir ki, hətta ion daşımayan birləşmələrin su-üzvi birləşmə ikifazalı sistemlərdə paylanması əmsalları H-oktanol-su və H-oktanol bufer sistemləri üçün bir-birindən fərqlənilər və bu fərq bufer duzlarının təbiətlərindən asılı olur. Bu zaman maddənin müxtəlif ikifazalı sistemlərdəki paylanması əmsallarını bir-biri ilə əlaqələndirən IV.1 tipli regressiv tənliklərdəki a_i və b_i əmsalları da (fiziki mənaları V fəsil №1-də təhlil edilmişdir) da fərqlənilər. Məsələn, iondaşımayan maddənin H-oktanol-su və H-oktanol-0,01m asetat buferi (pH=4,0) sistemlərindəki paylanması əmsalları bir-biri ilə

$$\log K_0 = -0,020 + 0,988 \log K_I \quad (\text{IV.10})$$

reqressiv tənliyi ilə, həmin maddənin H - oktanol - su və H - oktanol - 0,01m fosfat buferi (pH=7,4) sistemlərindəki paylanması əmsalı

$$\log K_0 = -0,045 + 0,992 \log K_{II} \quad (\text{IV.11})$$

reqressiv tənliyi ilə, H-oktanol-su və H-oktanol 0,01m bikarbonat buferi (pH=9,2) sistemləri üçün isə

$$\log K_0 = -0,025 + 0,997 \log K_{III} \quad (\text{IV.12})$$

reqressiv tənliyi ilə təsvir olunurlar. Burada K_0 - iondaşımayan birləşmənin H-oktanol-su ikifazalı sistemdə paylanması əmsalı, K_I, K_{II} və K_{III} isə H-oktanol üzvi faza ilə su fazası müxtəlif buferlərlə əvəz olunan sistemlərdə paylanması əmsallarıdır. b_i əmsalının fiziki mənasını nəzərə alsaq (IV.10 - IV.12) tənliklərindən belə nəticəyə gəlmək olur ki, sistemdə paylanan maddələrin solvatasiya və hidratasiya qarşılıqlı təsirləri buferin təbiəti və turşuluğundan (pH) nəzərə çarpacaq dərəcədə asılıdır.

a_i - əmsalının həmin tənliklərdəki qiymətlərinin müqayisəsindən görünür ki, ikifazalı sistemin su fazasının hidrofobluğu pH – kiçik olduqca təmiz suyun hidrofobluğunundan daha çox fərqlənir.

Külli miqdarda kimyəvi birləşmələrin müxtəlif üzvi birləşmələrdən təşkil olunmuş ikifazalı su-üzvi birləşmə sistemlərində paylanması əmsallarının təhlili nəticəsində üzvi birləşmələrin nisbi hidrofobluqları şkalası yaradılmışdır | 30, 122, 123 |, nisbi hidrofobluqlar metilen qrupunun ikifazalı sistemin üzvi fazasından su fazasına hipotetik keçidinin sərbəst enerjisi ilə ifadə olunmuşlar.

Kimyəvi maddələrin ikifazalı su-üzvi birləşmə sistemindəki paylanması əmsalına təsir edən faktorlara nəzər salaq. Hər şeydən əvvəl maddələrin nisbi hidrofobluqlarının paylanması metodu ilə qiymətləndirilməsinin bu parametrin maddələrin suda və üzvi birləşmədə həllolma qabiliyyətini ölçməklə qiymətləndirilməsinə nisbətən üstünlüyünü qeyd etmək lazımdır. Qeyri-polyar maddənin suda həllolması prosesini nəzəri olaraq üç hipotik mərhələyə bölmək olar | 128 |: 1) həll olan maddənin ilkin təmiz maddə mühitindən uzaqlaşdırılması; 2) suda həll olan maddənin ölçülərinə uyğun boşluğun yaradılması; 3) həllolan maddənin molekulunu ilkin vəziyyətdən sudakı boşluğa köçürülməsi. Maddənin ikifazalı su-üzvi birləşmə sistemində

paylanmasıına onun fazanın birindən digərində yaradılmış boşluğa köçürülməsi proses kimi baxmaq olar [61]. Paylanması metodunun üstünlüyü ondan ibarətdir ki, bu metodda həll olan maddənin təmiz fazasındaki molekullararası qarşılıqlı təsirləri nəzərə almaq ehtiyacı yoxdur. Bundan əlavə, bu metodla suda və üzvi mühitdə yüksək qabiliyyətinə həllolma malik olan maddələri tədqiq etmək mümkündür. Aydındır ki, belə maddələri həllolma qabiliyyətlərinin müqayisəsi metodu ilə tədqiq etmək olmaz.

Beləliklə, həm paylanması prosesi, həm də həll olma prosesi ikifazalı sistemin su fazasında paylanması maddənin molekulunun ölçüsünə uyğun boşluğun hansı dərəcədə asanlıqla yarana bilməsindən asılıdır. Melander və Xorvatın [32] hipotezinə görə su fazasında qeyd olunan boşluğun əmələ gəlməsi sərbəst enerjisi suyun halından (strukturundan) asılıdır. [31]-də müəyyən olunmuşdur ki, ikifazalı sistemin su fazasında olan qeyri-üzvi duzlar boşluğun əmələgəlmə sərbəst enerjisini güclü təsir göstərirler. Buradan belə bir məntiqi nəticə çıxarmaq olar ki, su fazasında olan üzvi həllədici də əmələ gələn boşluğun sərbəst enerjisini dəyişdirəcəkdir. Ona görə üzvi həllədilərin nisbi hidrofobluqlarının su-üzvi birləşmə ikifazalı sistemlərdə metilen qrupunun fazalararası keçid sərbəst enerjinin təhlilindən alınan qiymətləri, əslində, üzvi birləşmələrdən çox üzvi birləşmə ilə doymuş məhlul əmələ gətirən su fazası ilə su ilə doymuş buخار əmələ gətirən üzvi həllədici fazasının aralarındaki nisbi hidrofobluqlarının fərqini xarakterizə edir. Buna misal olaraq [30]-da alınmış nəticələri göstərmək olar. [30]-da göstərilmişdir ki, H-oktanol-su ikifazalı sistemin su fazasında 0,11m fosfat buferi ($pH=7,4$) daxil etdikdə metilen qrupunun fazalararası keçid sərbəst enerjisi 720 kal/mol qiymətindən 618 kal/mol qiymətinə qədər dəyişir [61].

Yəqin ki, hesab etmək olar ki, ikifazalı su-üzvi birləşmə sisteminə daxil edilən digər əlavələr, məsələn, suda həll olan yüksək molekullu birləşmələrdə su fazasının xassələrini analoji olaraq dəyişəcəklər. Ubrreyterin [38] suda həll olan polimerlərin suyun struktur temperaturuna təsirini tədqiq edərkən aldığı nəticələr deyilənləri sübut etdi. Özlülüyün temperaturdan asılılığının tədqiqi [38] göstərdi ki, dekstran və poliakrilamid suyun strukturunu dağıdır. Jelatin isə onu strukturlaşdırır, polivinilpirrolidon suda təmiz sudan fərqli başqa bir stabil struktur formalaşdırır. Ümumiyyətcə [38]-ə görə bəzi polimerlər suyu strukturlaşdırır, bəziləri onun strukturunu dağıdır, bəziləri isə suyun strukturun nəzərə çarpacaq təsir göstərmir.

Beləliklə, elmi ədəbiyyatın təhlili iki prinsipial nəticəyə gətirib çıxarırlar:
1) Əksər sintetik və bioloji polimerlər suyun strukturunu dəyişdirir; 2) Maddələrin suyun strukturuna kəmiyyətcə təsirini su fazasına bu maddələr

daxil edilmiş ikifazalı su-üzvi birləşmə sistemində metilen qrupunun fazalararası keçid sərbəst enerjisinin qiyməti ilə xarakterizə etmək olar.

VI.6. İkifazalı sistemlərin ayırma qabiliyyəti

Hüceyrə hissəciklərinin, ümumiyyətlə bioloji hissəciklər qarışqlarının komponentlərə ayrılması onların hər birinin xassələrinin ayrılıqda tibbi-bioloji aspektlərdə tədqiq olunması üçün çox vacibdir. Lakin bioloji hissəciklərin yerinə yetirdikləri bioloji funksiyaları müəyyən edən konformasiyaları və molekulüstü strukturları çox zərif olduqlarından xarici təsirlərə (temperatur, təzyiq, mexaniki təsirlər və s.) məruz qaldıqda denaturasiyaya uğrayırlar (öz nativ xassələrini itirirlər). Ona görə bioloji hissəciklərin ayrılmə metodları seçildikdə çox dəqiq olmaq tələb olunur. Başqa sözlə hissəcikləri ayıran mühit «yumşaq» olmalıdır. Deyilənləri təmin edən metodların ən əlverişlisi polimer-polimer-su və polimer-elektrolit ikifazalı sistemləridir. Bu növ ikifazalı sistemlərin fazaları hidrofob və hidrofil qarşılıqlı təsirlərin formalaşmış incə balansı ilə müəyyənləşən termodinamik hallarının müxtəlifliyi ilə fərqlənirlər. Bu isə, öz növbəsində bu fazalarda maddələrin həllolma qabiliyyətini müəyyənləşdirir.

Beləliklə, ikifazalı sistemlərdə paylanan bioloji hissəciklərin komponentləri sistemin fazalarında formalaşmış müxtəlif su strukturların hərisliklərinə uyğun olaraq toplanacaqlar.

Əvvəlki paraqraflarda göstərildiyi kimi biopolimerlərin və kiçikmolekullu birləşmələrin ikifazalı sistemlərdə paylanması hidrofob və ion hidratlaşması qarşılıqlı təsirlər çərçivəsində izah etmək olur. Bu qarşılıqlı təsirləri kəmiyyətcə xarakterizə etmək üçün marker maddələrin – dinitrofenilləşdirilmiş α - amin turşularının natruim duzlarının homoloji sırasının paylanmasına baxılır. Bu maddələrin molekullarının bəzi xarakteristikaları cədvəl V.1-də verilmişdir. Həmin homoloji sıranın ikifazalı sistemdə paylanma əmsalı ($K = C_I/C_{II}$) ilə yan alifatik zəncirin uzunluğu (metilen qruplarının sayı) arasındaki asılılıq tədqiq olunan sistemlər üçün

$$\ln K = C + E \cdot n_{CH_2} \quad (VI.21)$$

xətti tənliklə təsvir olunur. Burada C və E sabitləri uyğun olaraq paylanan maddənin molekulun polyar (ion hidratlaşması) və qeyri-polyar hissələrinin paylanma əmsalına verdikləri paylardır.

Paylanma əmsalı K molekulun bütövlükdə, C və E sabitləri isə onun polyar (hidrofil) və qeyri-polyar (hidrofob) fragmentlərinin sistemin bir fazasından digər fazasına keçməsi üçün sərbəst olunan sərbəst enerjilərlə

$$\Delta G_{I \rightarrow II} = -RT \ln K = -RT(C + E \cdot n_{CH_2}) \quad (VI.22)$$

və ya

$$\Delta G_{I \rightarrow II} = \Delta G_{I \rightarrow II}^C + \Delta G_{I \rightarrow II}^E \quad (VI.23)$$

düsturu ilə əlaqədardır.

III fəsildə gördüyüümüz kimi geniş tətbiq olunan polimer-polimer-su ikifazalı sistemlərdə: dekstran-PVPD-su, dekstran-PEQ-su, dekstran-fikoll-su və s. sistemlərində marker maddələrinin paylanmasıın tədqiqi göstərdi ki, bu sistemlərdə də (VI.21) tənliyi ödənilir. Bununla yanaşı C və E parametrlərinin bir-biri ilə

$$C = n^* \cdot E \quad (VI.24)$$

münasibəti ilə əlaqədar olduğu müşahidə olunmuşdur. (VI.24) münasibətinin ödənilməsi (VI.21)-dən göründüyü kimi maddənin fazalarda bərabər paylanmasına - ($K=1$) və

$\ln K = 0$ (VI.24) şərtinə uyğun gəlir və bu paylanma sistemin polimer tərkibindən asılı olmur.

Aydındır ki, (VI.24) şərtinin ödənilməsi iki halda mümkündür:

a) Sistem homogendir, heç bir fazalara ayrılma yoxdur, sistemin bütün nöqtələri eyni hüquqludur, maddə sistemdə bərabər paylanmışdır; b) maddənin bir fazadan digər fazaya köçürülməsi üçün lazım olan sərbəst enerjinin $RT \ln K = 0$ olması üçün hidrofob və hidrofil fragmentlərinin bir fazadan digər fazaya köçürülməsi üçün lazım olan sərbəst enerjilər qiymətcə bərabər, işarəcə eks olmalıdır

$$(RTC = -RT E n_{CH_2}) \quad (VI.25)$$

n^* -mütənasiblik əmsalının fiziki mənasını başa düşmək üçün C və E parametrlərinin fiziki mənalarına yenidən nəzər salaq. Payلانan maddənin hidrofil fragmenti ikifazalı sistemin hər iki fazasında hidratlaşmış olurlar (ion hidratlaşması). Lakin fazalardan suyun termodynamik halları müxtəlif olduğundan hidratlaşma sərbəst enerjiləri də müxtəlif olacaqdır ($G_{hid}^I \neq G_{hid}^{II}$). Bu fragmentin bir fazadan digər fazaya müstəqil keçdiyini fərz etsək, onda köçmə sərbəst enerjisi

$$\Delta G_{fil}^{I \rightarrow II} = G_{fil}^I - G_{fil}^{II} \approx RTC \quad (\text{VI.26})$$

olacaqdır. Digər tərəfdən analoji olaraq paylanan maddənin hidrofob fragmentinin birinci fazadan ikinci fazaya hipotetik (müstəqil) keçmə sərbəst enerjisi fazalardakı hidrofob hidratlaşması sərbəst enerjilərinin fərqi nə bərabər

$$(\Delta G_{fob}^{I \rightarrow II} = G_{fob}^I - G_{fob}^{II}) = RTE n_{CH_2} \quad (\text{VI.27})$$


olacaqdır. Maddənin bərabər paylanması isə bu iki enerjilərin fərqiinin sıfır olması deməkdir.

$$\Delta G_{fob}^{I \rightarrow II} - \Delta G_{fil}^{I \rightarrow II} = 0 \quad (\text{VI.28})$$

Buradan aydın olur ki, sistemin fazalarındaki suyun termodinamik halları arasındaki fərq böyük olduqda metilen qruplarının $n^* = \frac{C}{E}$ hipotetik sayı daha böyük olacaqdır. Beləliklə n^* - ikifazalı sistemin ayırma qabiliyyətini xarakterizə edəcəkdir.

Doğrudan da marker maddəsinin hidrofil fragmentinin dəyişməyən, hidrofob fragmentində isə metilen qruplarının sayının dəyişdiyini nəzərə alsaq, n^* - fazaları hidrofobluqları arasındaki fərqi xarakterizə etdiyini görərik, yəni fazaların hidrofobluqları arasındaki fərq n^* sayda metilen qruplarının hidrofobluqlarının qiymətinə bərabər olur. Nisbi hidrofobluq isə bir metilen qrupunun birinci fazadan ikinci fazaya kecid sərbəst enerjisi olduğundan n^* kəmiyyətinin qiymətinin artması sistemin paylanan hissəciklərin ayırma qabiliyyətinin böyük olduğunu göstərir.

Təcrübələr göstərir ki, $\ln K - n_{CH_2}$ asılılığı müxtəlif ikifazalı, sistemlər üçün müxtəlif xarakter daşıyır. Şəkil VI.9-da bu asılılıq iki xarakterik hal üçün göstərilmişdir.



Şəkildən göründüyü kimi 1-ci halda $\ln K - n_{CH_2}$ asılılığı absis oxunu n_{CH_2} -nin müsbət qiymətində (C-kəmiyyəti mənfi qiymət alır), 2-ci halda isə n_{CH_2} -nin mənfi qiymətində kəsir. Hər iki halda ($\ln K = 0$ və $K = 1$ hali) hidrofob və hidrofil effektlərin bir-birini kompensə etməsi halına uyğun gəlir.

Elmi ədəbiyyatdan məlumdur ki, C/E – nisbəti istifadə olunan su-üzvi birləşmə ikifazalı sistemdə verilmiş polyar qrup üçün sabit olub suyun həmin üzvi həllədicidə həllolma qabiliyyətindən asılıdır.

$$\left(\frac{C}{E}\right)_i = a + b \cdot \lg(S_{H_2O})_i \quad (\text{VI.29})$$

Burada $(S_{H_2O})_i$ - i-ci su-üzvi ikifazalı sistemdə suyun üzvi birləşmədə həllolma qabiliyyəti, a və b əmsalları isə sabit kəmiyyətlər olub marker maddələrin kimyəvi tərkibindən asılıdır.

İkifazalı polimer-polimer-su sistemləri üçün bu asılılıq

$$n^* = \alpha + \gamma \cdot \lg\left(f_I^{H_2O} / f_{II}^{H_2O}\right) \quad (\text{VI.30})$$

düsturu ilə ifadə olunur. Burada $f_I^{H_2O}$ və $f_{II}^{H_2O}$ suyun fazalardakı aktivlik əmsalları, α və γ isə sabit əmsallardır. Başqa sözlə desək, n^* kəmiyyətinə müxtəlif fazalardakı suyun strukturlarındakı fərqini göstərən xarakteristika kimi baxmaq olar. Bu strukturlar isə öz növbəsində suyun müxtəlif fazalardakı aktivlik əmsalları ilə əlaqədardırlar.

Bu kəmiyyəti böyük qiymət alması sistemin böyük ayırma qabiliyyətinə malik olması deməkdir. Cədvəl VI.14-də bir sıra ikifazalı polimer-polimer-su sistemlərin fizioloji mühitdə ($pH=7,4$) ayırma qabiliyyətləri verilmişdir.

Göründüyü kimi n^* -parametrinin qiymətlərinə görə ikifazalı sistemlər fikoll>PVPD>PEQ ardıcılılığı ilə düzülürler.

Cədvəl VI.14

Polimer-polimer-su sistemləri üçün

n^* -kəmiyyətinin qiymətləri

Nº	Sistem	0,15 mol/kq NaCl 0,01 mol/kq FB*	0,11 mol/kq FB
1	Dekstran-PEQ	$1,71 \pm 0,05$	$3,96 \pm 0,05$
2.	Dekstran-PVPD	$1,22 \pm 0,04$	$7,06 \pm 0,05$
3.	Dekstran-fikol	$5,99 \pm 0,05$	$8,30 \pm 0,06$

Cədvəl VI.15

Nº	Sistemlər	N^*
1	PEQ-Li ₂ SO ₄ -H ₂ O	$7,31 \pm 0,09$
2	PEQ-Na ₂ SO ₄ -H ₂ O	$7,03 \pm 0,08$
3	PEQ-CoSO-H ₂ O	$9,24 \pm 0,08$
4	PEQ-ZnSO ₄ -H ₂ O	$9,06 \pm 0,09$
5	PEQ-MgSO ₄ -H ₂ O	$9,16 \pm 0,09$
6	PEQ-Al ₂ (SO ₄) ₃ -H ₂ O	$11,08 \pm 0,08$

Təcrübələr göstərir ki, |171| polimer-qeyri-üzvi elektrolit ikifazalı sistemlərin ayırma qabiliyyətlərini marker maddələrin yuxarıda göstərilən paylanması vasitəsilə tapmaq olar. Göstərilmişdir ki, |179| bu sistemlər üçün də $C=n^*E$ ödənilir. Şəkil VII.3-də və cədvəl VI.15-də uyğun olaraq tədqiq olunan bir sıra polimer-qeyri-üzvi elektrolit ikifazalı sistemlərin binodal

əyriləri və ayırma qabiliyyətlərinin qiymətləri verilmişdir. Alınan nəticələrin təhlili göstərir ki, binodal əyrisi koordinat başlangıçına yaxın olan ikifazalı sistemin ayırma qabiliyyəti daha böyük olur. Belə bir əlaqənin mövcudluğu sistemdə marker maddələrin paylanmasıdan həmin sistemin binodal əyrilərinə görə ayırma qabiliyyətini təyin etməyə imkan verir.


Nəhayət qeyd etmək lazımdır ki, elmi ədəbiyyatın təhlili və alınan nəticələr göstərir ki, hal-hazırda ən böyük ayırma qabiliyyətinə malik olan sistem PEQ-Al₂(SO₄)₃ – su sistemidir ($n^*=11,8\pm0,08$, cədvəl VI.15). Bu sistem tapıldıqdan sonra geniş tədqiq olunmuş və BDU-nun fizika problemləri institutunun bioloji sistemlər fizikası laboratoriyası adından patentləşdirilmişdir. (Patent P990089, 94/000415, 17.08.94, təsdiq olunub 26.05.99).

Ə VI.7. İkifazalı sistemlərdə termodinamik qarşılıqlı təsir parametri.

Flori-Xaqqins nəzəriyyəsi

Adi məhlullarda olduğu kimi polimer məhlullarının formalaşmasında komponentlər arasındaki qarşılıqlı təsirlər və onların ölçülərindən və konformasiyalarından asılı olan düzülüşləri mühüm rol oynayır.


Ən sadə məhlul kimi həllolma zamanı entalpiyanın dəyişmədiyi atermik məhlulu ($\Delta H=0$) götürmək olar. Belə məhlullar üçün termodinamik nəzəri hesablamalar Floriyə və Xaqqinsə mənsubdur | 200-203 | . Bu nəzəriyyədə məhlulların VI.10 və VI.11 şəkillərində təsvir olunan kvazi kristallik qəfəs modelindən istifadə olunmuş və hesablamalarda qəbul olunur ki, həllolma zamanı məhlulun həcmi dəyişmir və əger cüzi də olsa dəyişmə varsa, bu dəyişmənin qatışığın entropiyasına və entalpiyasına təsiri yoxdur.



Шякил ВЫ.10. Щялледиъинин кичик
концентрасийаларында

квази-кристаллик гяфяс модели:

- а) бир-бiri иля зянъирля баълы олан гара кىряляр;
- б) сярбяст гара кىряляр.



Шякил ВЫ.11. Щялледиъинин буюйцк
концентрасийаларында

квази-кристаллик гяфяс модели:

- а) бир-бiri иля зянъирля баълы олан гара кىряляр;
- б) сярбяст гара кىряляр.

Şəkillərdə (VI.10, VI.11) göstərilən ağ kürələr həllədici molekullarını, qara kürələr isə kimyəvi rabitə ilə bağlanmış və ya aralarında kimyəvi rabitə olmayan hidromonomerlərdən ibarət olan zəncir halqalarını göstərir. Daha sonra fərz edilir ki, həllədici molekulları polimerin hidromonomer molekulları və zəncir halqaları ilə yerini dəyişə bilər. Bu axırıncı hal polimer zənciri əyilmiş (bükülmüş) halqa olduqda ola bilər. Müxtəlif növ molekulların bu cür dəyişmələri onların vəziyyətlərinin, yerləşmə üsullarının (termodinamik ehtimalın) artmasına səbəb olur və bu da öz növbəsində sistemin entropiyasının artmasına gətirib çıxarır. Aydındır ki, qatışığın entropiyası həlqələr arasındakı rabitənin olub-olmamasından və məhlulun konsentrasiyasından asılı olacaqdır.

Həllədiciinin kiçik konsentrasiyalarında, yəni həllolmanın və ya şismənin ilk mərhələsində (şəkil VI.10) ağ kürələrin hər iki halda qara kürələrin zəncirlə bağlı olan (VI.10a) və sərbəst olan hallarında (VI.10b) yerləşmə üsulları eynidir və bu zaman ağ kürələr qara kürələrlə yerlərini dəyişərək lazım olan

vəziyyətləri alırlar. Həllədicinin böyük konsentrasiyalarında isə sistemdə ağ kürələrin yerləşmə üsulları qara kürələr sərbəst olduğu halda daha çoxdur (şəkil VI.11). Belə ki, halqalar arasında kimyəvi rabitənin olması ağ kürələrin yerləşmə imkanlarını azaldır.

Hesablamalar zamanı Flori-Xaqqins qəbul etmişlər ki:

- a) bütün molekullar elastikdirlər və eyni ölçüyə malikdirlər;
- b) kvazikristallik qəfəs n_0 yuvadan ibarətdir və yuvaların hər birində bir həllədici molekulu, ya da zəncirin bir hissəsi yerləşir, onların yerlərini dəyişməsi zamanı $\Delta H=0$ olur;
- v) sistemdə n həllədici molekulu və N polimer zənciri vardır. Polimer zəncirinin hər biri r seqmentindən ibarətdir;
- q) qəfəsin koordinasiya ədədi Z -dir. Əgər hər hansı kəsik müəyyən bir yuvada yerləşərsə, onda Z – qonşu yuvaların sayını göstərir.

Beləliklə, qəbul olunan şərtlər daxilində mümkün konformasiyaların hesablanması qəfəsi təşkil edən kəsiklərin ardıcıl yerləşdirilməsinin hesablanmasına gətirilir.

Fərz edək ki, kvazikristallik qəfəsdə N polimer zənciri yerləşmişdir, yəni qəfəsdə (n_0-Nr) sayda boş yer var. ($N+1$)-ci zəncirin 1-ci kəsiyi (n_0-N_2) qaydada yerləşə bilər. 2-ci kəsik isə birinci ilə bağlı Z qaydada yerləşə bilər. Yuvanın bir hissəsi tutulduqdan sonra qalanların yerləşmə qaydası azalır və 2-ci kəsiyin yerləşməsi $Z(n_0-Nr)/n_0$ qaydada olar. 3-cü kəsiyin yerləşməsi isə ($Z-1$) (n_0-Nr) n_0 qaydada olar. Beləliklə, r kəsikdən (seqmentdən) ibarət bir zəncirin bütün mümkün konformasiyalarının sayı

$$\gamma_{N=1} = \frac{(n_0 - r \cdot N)Z(n_0 - r \cdot N)(Z - 1)^{r-1}(n_0 - r \cdot N)^{r-2}}{n_0 \cdot (n_0)^{r-2}} \cdot \frac{1}{2} \quad (\text{VI.31})$$

Burada $\frac{1}{2}$ vuruğu ona görə yazılır ki, bir zəncirin iki ucu vardır. (VI.31) ifadəsini sadələşdirsək

$$\gamma_{N=1} = \frac{1}{2} (Z-1)^{r-1} \cdot (n_0 - rN)^r \cdot n_0^{1-r} \quad (\text{VI.32})$$

alarıq.

Məhlulun termodinamik ehtimalı bütün həllledici və həll olan maddənin molekullarının yerləşmə üsullarının hasili kimi hesablanır. Lakin polimer zəncirlərinin, yaxud həllledici molekullarının bir-birlərinə nəzərən yerləşməsi yeni yerləşmə qaydası vermir. Ona görə də bu hasil $N!$ sayda azalır. Burada $N!$ bircins molekulların yerləşmə sayıdır. Beləliklə, termodinamik ehtimal

$$W = \frac{1}{N!} \prod_{N=1}^N \gamma_N \quad (\text{VI.33})$$

olar. γ_N -nın qiymətini (VI.32)-dən (VI.33)-də yazsaq və Stirlinq düsturundan istifadə etsək

$$W = \left(\frac{Z-1}{e} \right) \left(\frac{1}{2} \right)^N \frac{(n+rN)^{n+N}}{n^n (rN)^N} \quad (\text{VI.34})$$

alariq. (VI.34) tənliyini loqarifmalasaq, onda Bolsman tənliyinə görə məhlulun entropiyası üçün

$$\begin{aligned} S_{məh} &= -k \ln W = -k \left[n \ln \frac{n}{n+r \cdot N} + N \ln \frac{N}{n+Nr} \right] + \\ &+ k(r-1)N [\ln(Z-1) - 1] - kN \ln 2 \end{aligned} \quad (\text{VI.35})$$

alariq. (VI.35)-dən istifadə etsək həllolmanın

$$\Delta S^M = S_{məh} - (S_{pol.} + S_{həll-ci}) \quad (\text{VI.36})$$

entropiyasını hesablamaq olar.

Komponentlər ilkin halda kristallik quruluşa malik olarlarsa, onda $S_{pol.} = 0$; $S_{həll-ci} = 0$ və həllolma entropiyası ΔS^M

$$\Delta S^M = S_{məh} \quad (\text{VI.37})$$

olar. Amorf polimer məhlulları üçün isə (hesab etsək ki, qəfəsdə ya yalnız polimer zəncirləri ($n_0=0$), ya da yalnız həllədici molekulları yerləşiblər ($N=0$)) (VI.34) düsturundan istifadə edərək

$$\Delta S = k(r-1)N \ln[(Z-1)-1] - k \ln 2 \quad (\text{VI.38})$$

alariq. Belə halda həllolma entropiyası

$$\Delta S^M = S_{msh.} - \Delta S = -k \left[n \ln \frac{n}{n+r \cdot N} \right] + \left(N \ln \frac{Nr}{n+rN} \right) \quad (\text{VI.39})$$

olar. Polimerin (φ_2) və həllədinin (φ_1) həcmi paylarının

$$\varphi_1 = \frac{n}{n+r \cdot N}; \quad \varphi_2 = \frac{r \cdot N}{n+r \cdot N} \quad (\text{VI.40})$$

olduğunu nəzərə alsaq

$$\Delta S^M = -R(\varphi_1 \ln \varphi_1 + \varphi_2 \ln \varphi_2) \quad (\text{VI.41})$$

alariq. (VI.41) tənliyi 1 mol məhlula aiddir.

İki komponentin bir-biri ilə özbaşına qarışması prosesi, məlum olduğu kimi Gibbs potensialının (ΔG) azalması ilə müşaiyyət olunur və $\Delta G=0$ olana qədər davam edir.

$$\Delta G = \Delta H - T\Delta S < 0 \quad (\text{VI.42})$$

Burada ΔH və ΔS uyğun olaraq sistemin entalpiyasının və entropiyasının dəyişmələridir, T – sistemin temperaturudur.

Gibbs potensialının dəyişmə istiqaməti (ΔG -nin işarəsi) ΔH və $T\Delta S$ kəmiyyətlərinin dəyişmə istiqamətləri ilə müəyyən olunur. Qeyd edək ki, ΔH həllolmanın istilik effektini, ΔS isə məhlulun komponentlərinin yerdəyişmələrini və nəhayət düzülüşünü xarakterizə edir.

Flori və Xaqqins |179-182| məhlulların kvazi kristallik modelinə əsaslanaraq ΔH -ı hesablamışlar. Həllədici molekulları arasındaki qarşılıqlı təsir enerjisini ω_{11} , polimer molekulları arasındaki qarşılıqlı təsir enerjisini ω_{22} və polimer molekulları ilə həllədici molekulları arasındaki qarşılıqlı təsir enerjisini ω_{12} ilə işarə edərək həllədici – polimer cütünün yaranması zamanı enerjinin dəyişməsini

$$\Delta\omega_{12} = \frac{1}{2}(\omega_{11} + \omega_{22}) - \omega_{12} \quad (\text{VI.43})$$

kimi götürmüslər. Onda qarışığın entalpiyası

$$\Delta H = \Delta\omega_{12} \cdot P_{12} \quad (\text{VI.44})$$

olar. Burada P_{12} – yaranan molekullar cütlərinin (kontaktlarının) sayıdır. Həllədiciinin hər bir molekulunun $Z\varphi_2$ qədər polimer molekulu qonşusu olduğundan və belə molekulların sayı N_1 olduğundan

$$P_{12} = ZN_1\varphi_2 \quad (\text{VI.45})$$

olacaqdır. Flori məhlulda izafî qarşılıqlı təsir enejisini xarakterizə edən

$$\chi_{12} = Z\omega_{12}/kT \quad (\text{VI.46})$$

ölçüsüz kəmiyyət daxil edərək N həllədici molekulu ilə $N_2 \cdot r$ seqmentin qarışması entalpiyasını

$$\Delta H^M = Z\omega_{12}N_1\varphi_2 = kT\chi_{12} \cdot N_1\varphi_2 \quad (\text{VI.47})$$

tənliyi ilə hesablaşmışdır. Onda qəfəsin bir mol boş yeri üçün həllolma zamanı sərbəst Gibbs enerjisinin dəyişməsi

$$\Delta G^M/RT = \varphi_1 \ln \varphi_1 + \varphi_2 r^{-1} \ln \varphi_2 + \chi_{12}\varphi_1\varphi_2 \quad (\text{VI.48})$$

olacaqdır. Buradan (VI.48) ifadəsini diferensiallayaraq məhlulda həllədiciinin və polimerin kimyəvi potensiallarının dəyişməsini taparıq:

$$\Delta\mu_1 = RT \left[\ln(1-\varphi_2) + (1-r^{-1}) \ln \varphi_2 + \chi_{12}\varphi_2^2 \right] \quad (\text{VI.49})$$

$$\Delta\mu_2 = RT \left[\ln \varphi_2 + (1-r) \varphi_1 + \chi_{12} r \cdot \varphi_1^2 \right] \quad (\text{VI.50})$$

Bir çox hallarda, polimerin və həllədicinin konsentrasiyasının müəyyən qiymətlərində iki komponentli bir fazalı sistem iki fazaya ayrılır (onları I və II fazalar adlandırıq). Flori iki fazalı sistemlərin binodal əyrilərindən fazaların tərkiblərinə uyğun tarazlıq şərtlərində (komponentlərin kimyəvi potensiallarının fazalarda bərabərliyi) (VI.49) və (VI.50) tənliklərindən hər iki faza üçün kimyəvi potensialların qiymətlərini yazaraq və bir sıra riyazi əməliyyatlar apararaq termodinamik qarşılıqlı təsir sabiti üçün

$$\frac{\chi_{12}}{V_1} = \frac{\ln\left(\frac{\varphi_1^I}{\varphi_1^{II}}\right) + \ln\left(\frac{\varphi_2^I}{\varphi_2^{II}}\right) + \left(\frac{V_2}{V_1} - 1\right)\left(\varphi_1^{II} - \varphi_1^I\right) + \left[\left(\frac{V_1}{V_2} - 1\right)\left(\varphi_2^{II} - \varphi_2^I\right)\right]}{V_2 \left[\left(\varphi_1^{II}\right)^2 - \left(\varphi_1^I\right)^2\right] + V_1 \left[\left(\varphi_2^{II}\right)^2 - \left(\varphi_2^I\right)^2\right]} \quad (\text{VI.51})$$

ifadəsini almışdır. Burada V_1, φ_1 və V_2, φ_2 uyğun olaraq həllədici və polimerin molyar həcmi paylarıdır. I və II indeksləri isə uyğun olaraq birinci və II fazanı göstərir.

Flori-Xaqqins nəzəriyyəsinin tətbiq dairəsi məhduddur. Bu χ_{12}/V_1 ifadəsinin çıxarılışında edilən fərziyyələrdən açıq-aşkar görünür. Bu nəzəriyyə məhlulun komponentlərinin molekulyar sahəsi kürə simmetriyasına, həllolma zamanı qatışığın həcminin çox cüzi dəyişməsinə və zəif polyarlığa malik olan məhlullar üçün kifayət dərəcədə yaxşı ödənilir. Bu nəzəriyyəni polimer-su sistemlərinə tətbiq edərkən suda həll olan yüksəkpolyar polimerlərin və həllədici kimi suyu struktur xüsusiyyətlərini mütləq nəzərə almaq vacibdir. Aydınındır ki, yüksəkpolyar polimerin sulu məhlulunda hidratlaşmış (hidrogen rabitəsi, ion-dipol qarşılıqlı təsirləri və s. hesabına) makromolekulun hali, digər həllədicidəki (qeyri-polyar) təmiz polimer fazasından xeyli fərqlənir.

Zaslavski və başqaları |177| göstərmmişlər ki, polimer-su məhlulunda suyun strukturu polimerin təsiri altında dəyişir. Bu halda isə belə sistemlərdə müxtəlif birləşmələrin suyun strukturuna təsirinin nəzərə alınması zəruriyyəti yaranır. Lakin buna baxmayaraq bir çox tədqiqat işlərinin nəticələri göstərir ki, Flori-Xaqqins nəzəriyyəsinin sulu polimer sistemlərinə tətbiqi keyfiyyətcə özünü doğrudur.

Polimer-polimer-su üç komponentli sistemlərdə cüt-cüt üç qarşılıqlı təsirlərə - polimer 1-su, polimer 2-su və polimer1-polimer2 qarşılıqlı təsirlərə uyğun $\chi_{\text{pol.1-su}}$, $\chi_{\text{pol.2-su}}$ və $\chi_{\text{pol.1-pol.2}}$ kimi üç parametrə baxılmalıdır.

Zaslavskiy və başqaları | 171,204,205 | bir sıra ikifazalı polimer-polimer-su sistemlərini tədqiq edərək göstərmışlar ki, $\chi_{\text{pol.1-pol.2}}$ parametri temperaturdan və digər xarici amillərdən asılı olaraq praktiki olaraq dəyişmir, lakin $\chi_{\text{pol.-su}}$ parametri dəyişir və onun ədidi qiymətləri $\chi_{\text{pol.1-pol.2}}$ parametrlərinin qiymətlərindən çox-çox böyükdür.

Bu onu göstərir ki, ikifazalı sistemlərdə fazalara ayrılma əsasən polimerlərlə su arasındaki qarşılıqlı təsir hesabına baş verir. Öz növbəsində isə bu nəticə, B.Zaslavskiy və E.Məsimovun | 141, 142,153 | ikifazalı sistemlərdə iki su strukturunun yaranması haqqındaki verdikləri hipotezin düzgün olduğunu göstərir.

Cədvəl VIII.4-də PVPD-dekstran-su ikifazalı sistem üçün müxtəlif temperaturlarda və müxtəlif maddələri bu sistemə daxil etdiyidə (əlavələrin konsentrasiyaları mötərizidə göstərilmişdir). Flori-Xaqqinsin termodinamik qarşılıqlı təsir parametrinin hesablanmış qiymətləri verilmişdir | 171 |.

Cədvəldən göründüyü kimi doğrudan da $\chi_{\text{pol.1-pol.2}}$ temperaturun və əlavənin daxil edilməsi ilə praktiki olaraq dəyişmir. Lakin $\chi_{\text{pol.1-su}}$ və $\chi_{\text{pol.2-su}}$ parametrləri isə temperaturdan, həm də əlavənin təbiətindən və konsentrasiyasından asılı olaraq kifayət qədər dəyişmələrə məruz qalırlar.

Əvvəlki fəsillərdə göstərildiyi kimi, polimer-polimer-su və polimer-qeyri-üzvi elektrolit ikifazalı sistemlərində fazalara ayrılma mexanizmi haqqında elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. Bəzi müəlliflər iddia edirlər ki, ikifazalı sistemin əmələ gəlməsində fazaemələğətirən komponentlər əsas rol oynayır. Belə ki, əgər iki polimer və ya polimer-duz cütü hər hansı bir həlleidcidə ikifazalı sistem əmələ gətirirsə, bu cütlər digər həlleidicilərdə də ikifazalı sistem əmələ gətirməlidirlər.

B.Zaslavskiy, E.Məsimov və başqaları | 141,142,153 | isə sulu polimer ikifazalı sistemlərin yaranmasında suyun həlleidici rola malik olması ideyasını irəli sürürlər və bu hipotezi apardıqları təcrübi faktlarla təsdiq edirlər. Bu hipotezə görə suya daxil edilən fazaemələğətirən komponentlərin hər biri suyun strukturuna və ya onun termodinamik halına (hidrogen rabitələrinin sayı, enerjisi, uzunluğu, orientasiyası və s. parametrlərin toplusu) özünə məxsus olaraq təsir edirlər və iki müxtəlif struktura (termodinamik hala) malik su əmələ gətirirlər. Bu su fazaları komponentlərin müəyyən konsentrasiyalarında homogen məhluldan bir-biri ilə termodinamik tarazlıqda olan heterogen ikifazalı sistem halına keçirlər. Sistemin komponentlərinin miqdarlarının fazalarda müxtəlif olmaları (qeyd edək ki, fazanın birində həll olan maddənin biri, digərində isə ikincisi daha zəngin olur) nəticəsində müxtəlif strukturlu və eyni zamanda müxtəlif fiziki-kimyəvi xassələrə malik su

fazaları yaranır. Bu fazaların nisbi hidrofobluqları fərqli olduqlarından bioloji hissəciklər bir-birindən ayrılaraq hidrofobluqları hansı fazanın hidrofobluğununa yaxındırsa, o fazaya toplanırlar. Bu isə ikifazalı sistemlərin bioloji mayelərin komponentlərinin separitu kimi istifadə olunmasının əsasını təşkil edir.

Beləliklə, ikifazalı sistemlərin hal diaqramlarını, ayırma qabiliyyətlərini, bu sistemlərdə müxtəlif maddələrin paylanması, çoxlu sayıda sistemlərdə Flori-Xaqqins termodynamik qarşılıqlı təsir sabitini tədqiq edərək | 141,142,153 | müəlliflər göstərmişlər ki, ikifazalı sistemlərin əmələ gəlməsi iki müxtəlif strukturlu suyun əmələ gəlməsi ilə müşaiyət olunur.

§ VIII.1. İkifazalı sistemlərin hal diaqramlarına temperaturun və molekulyar kütlənin təsiri

Polimerlərin sulu məhlullarında ikifazalı sistemlərin əmələ gəlməsi prosesində, yəni homogen məhlulun fazalara ayrılma prosesində suyun strukturunun və ya termodinamik halının dəyişməsinin həllədici rol oynadığı haqqında irəli sürülən hipotezin | 142 | düzgünlüyünü yoxlamaq məqsədilə bu prosesin bir sıra xarici amillərdən asılılığına həsr olunmuş çoxlu sayıda elmi-tədqiqat işləri aparılmışdır. Suyun strukturunu/halını dəyişdirmək üçün geniş istifadə olunan faktorlardan biri temperaturun dəyişməsidir. Məlum olmuşdur ki, temperaturun artması hidrogen rabitələrinin qismən qırılmasına, suyun destrukturlaşmasına gətirir | 25,28 |. Ona görə hesab etmək olar ki, polimer-polimer-su ikifazalı sistemlərdə sistemin fazalara ayrılma prosesinə temperaturun təsirinin tədqiqi bu prosesin mexanizmi haqqında müəyyən mühəhizə yürütməyə imkan verər.

| 178 | -də dekstran-PEQ-su, PVPD-dekstran-su və dekstran-PVS-su ikifazalı sistemlərin hal diaqramlarına temperaturun təsiri tədqiq edilmişdir. Qeyd olunan sistemlərdə faza əmələ gətirən polimerlərin suyu modifikasiya etmək qabiliyyətləri arasındaki fərq, tədqiq olunan suda həll olan bütün polimer cütləri üçün təqribən eyni olduğundan onların faza diaqramları bir-birlərinə çox yaxındır.

Ölçmələr 8-50°C temperatur intervalında aparılmışdır. Müxtəlif temperaturlarda tarazlıqda olan fazaların polimer tərkibindəki fərqi prinsipcə, birləşdirici xəttin (BX) uzunluğu və ya birləşdirici xəttin meyl bucağının tangensi ilə (BXM) xarakterizə etmək olar. Lakin birləşdirici xəttin meyl bucağının (BXM) sistemin konkret cəm polimer tərkibindən asılı olmadığını nəzərə alsaq ikifazalı sistemləri müxtəlif şəraitlərdə müqayisə etmək üçün onun daha əlverişli olduğunu görərik. Tədqiq olunan sistemlərin BXM-larının qiymətləri və faza diaqramlarının kritik nöqtələrinə uyğun polimer tərkibləri müxtəlif temperaturlar üçün cədvəl VIII.1-də verilmişdir.

Cədvəl VIII.1


t^0C	C_{dek}^{kr}	C_{PEQ}^{kr}	C_{dek}^{kr}	C_{PVP}^{kr}	C_{dek}^{kr}	C_{PVP}^{kr}
BXMB			BXMB		BXMB	
8	8,0	4,0	9,8	10,8	-	-

0,522		0,542	-		
23	7,9	4,3	9,6	12,0	2,65
0,553		0,573		1,080	2,85
38	7,9	4,7	9,7	13,0	2,50
0,589		0,620		1,250	3,00
50	7,8	4,8	10,0	13,0	2,37
0,621		0,631		1,307	3,05

Alınan nəticələr göstərir ki, temperaturun artması tarazlıqda olan fazaların polimer tərkiblərini kəskin dəyişdirir və dekstran-PEQ ikifazalı sistemində polimerlərin fazalara ayrılması üçün lazım olan cəm konsentrasiyasının qiyməti temperatur artdıqca artır.

Şəkil VIII.1-də müxtəlif temperaturlarda dekstran-PVPD-su ikifazalı sistemin faza diaqramının binodalları göstərilmişdir. Dekstran-PEQ-su sistemində olduğu kimi bu sistemdə də binodalların vəziyyəti praktiki olaraq dəyişmir, lakin müxtəlif temperaturlardakı binodallar daha aşkar görünür. Bu sistem üçün də BXM-lərinin qiymətləri və fazaların polimer tərkibləri VIII.1-ci cədvəldə verilmişdir. Dekstran PVS – su ikifazalı sistemin binodal əyriləri $t=23^{\circ}\text{P}$, 38°C və 50°C -də öyrənilmişdir (bu sistem $t<10^{\circ}\text{C}$ -də gel halına keçir).

Alınan nəticələr göstərir ki, dekstran-PVS-su sisteminin binodalları bütün tədqiq olunan temperaturlarda eyni əyri ilə təsvir olunur. Lakin BXM-lərinin qiymətlərinə və faza diaqramının kritik nöqtələrinin polimer tərkibinə görə dekstran-PEQ-su və dekstran-dekstran-PVPD-su sistemlərində müşahidə olunduğu kimi (cədvəl VIII.1) temperatur artdıqca bu kəmiyyətləri dəyişdirir (binodalların eyni olmasına baxmayaraq).



Şəkil VIII.1. İkifazalı dekstran-PVPD-su sistemlərinin binodal ayrırlarının temperatur asılılığı:
1 – 8°C; 2 – 23°C; 3 – 38°C; 4 – 50°C


Alınan nəticələri [142]-də irəli sürülen fikirlərə görə asanlıqla izah etmək olar. Müəlliflər [142] hesab edirlər ki, polimerlərin sulu məhlullarında fazalara ayrılma prosesi bu məhlulda iki tarazlıqda olan və qarışmayan su strukturunun yaranması ilə əlaqədardır. Belə strukturlar fazaəmələğətirən polimerlərin makromolekulları ətrafında su molekullarının müxtəlif cür orientasiya olunması ilə əlaqədardır.

Əgər bu hipotetik fikirlər qəbul olunarsa, onda aydınlaşdır ki, fazaəmələğətirən polimerlərin suyun strukturuna və ya termodinamik halına göstərdikləri spesifik təsirlər bir-birindən nə qədər fərqlənərlərsə bu sistemdə fazalara ayrılma prosesi daha effektiv gedər. Digər tərəfdən təbiidir ki, verilmiş fazaəmələğətirən polimerin molekulyar kütləsi böyük olduqca fazaəmələğəlmə prosesi daha sürətlə gedər. Bu onunla əlaqədardır ki, bu zaman suyun eyni növ struktura malik olan hissələrinin birləşməsi daha effektiv olacaqdır. Bu fərziyyələr Albertsonun [110] dekstran-PEQ-su sistemi üçün aldığı nəticələrlə üst-üstə düşür.

Alınan nəticələrin (Cədvəl VIII.1) təhlili, yəni bütün tədqiq olunan sistemləri üçün BXM-lərinin qiymətlərinin təhlili göstərir ki, sistemin tarazlıqda olan fazalarında dekstranın konsentrasiyaları fərqiinin verilmiş qiymətində bütün tədqiq olunan temperatur intervalında dekstranla ikifazalı

sistem təşkil edən polimerlərin (PEQ, PVPD, PVS) həmin fazalardakı konsentrasiyalar fərqi aşağıdakı sıra üzrə azalır: PVS>PVPD>PEQ . Qeyd edək ki, bu polimerlərin suya strukturlaşdırıcı təsiri də bu sıraya uyğun olaraq artır.

Beləliklə, ikifazalı sistemlərin əmələ gəlməsinə temperaturun təsiri müxtəlif temperaturlarda müxtəlif strukturların qarışması ilə əlaqədardır.




Şəkil VIII.2. PEQ-CoSO₄-H₂O ikifazalı sisteminin müxtəlif temperaturlarda binodal ayrılıları:
1 – 50°C; 2 – 37°C; 3 – 23°C; 4 – 8°C

Təcrübələr göstərir ki, polimer-qeyri-üzvi-elektrolit ikifazalı sistemlərin hal diaqramlarına temperaturun təsiri polimer-polimer-su sistemlərinin hal diaqramlarına göstərdiyi təsirdən fərqlənir. Şəkil VIII.2-də PEQ-CoSO₄-H₂O ikifazalı sisteminin müxtəlif temperaturlarda hal diaqramları göstərilmişdir [171].


Dekstran-PVPD-su və PEQ-CoSO₄-H₂O sistemlərinin binodal ayrılıının müqayisəsindən görünür ki, polimer-polimer-su ikifazalı sistemində

binodal əyriləri temperatur artdıqca koordinat başlanğıcından uzaqlaşır, yəni ikifazalı sistemin alınması üçün daha çox polimer tələb olunur, PEQ-CoSO₄-H₂O ikifazalı sistemində isə əksinə, temperaturun artması fazalara ayrılma prosesini sürətləndirir. Analoji nəticə PEQ-C₄O₆H₄Na₂-H₂O ikifazalı sistemi üçün də alınmışdır. Şəkil VIII.3-də PEQ-çaxır turşusunun sulu məhlulu ikifazalı sistemin binodal əyrilərinin temperaturdan asılılığı göstərilmişdir [179]. Şəkildən göründüyü kimi PEQ-CoSO₄-H₂O ikifazalı sistemdə olduğu kimi temperaturun artması ilə binodal əyriləri koordinat başlanğıcına yaxınlaşır. Alınan nəticəni izah etmək üçün müəlliflər [179] hesab edir ki, temperatur artdıqda duzun dissosiasiya dərəcəsi artır və əmələ gəlmış ionların hidrat təbəqələrinin əmələ gəlməsi hesabına strukturlaşmış suyun konsentrasiyası artır, ionlarla zəngin faza sürətlə ayrıılır və sistem fazalara ayrılır. Göründüyü kimi, polimer-qeyri-üzvi-elektrolit iki fazlı sistemlərdə də [142]-də suyun həllədici rol oynama haqda irəli sürürlən fikirlər bir daha təsdiq olunur.

Bir sıra polimer-qeyri-üzvi-elektrolit ikifazalı su sistemlərdə (PEQ-CoSO₄-H₂O), (PEQ-NaNO₃-H₂O) və (PEQ-NaNO₂-H₂O) sistemin polimer komponentinin müxtəlif molekulyar kütlələri üçün binodal əyriləri də tədqiq edilmişdir. Şəkil VIII.4-də PEQ-CoSO₄-H₂O ikifazalı sistemin PEQ-in müxtəlif molekulyar kütlələri üçün binodal əyriləri, cədvəl VIII.2-də isə həmin sistemin fazalarının polimer və duz tərkibləri verilmişdir.



Şəkil VIII.3. PEQ(6000)-C₄O₆H₄Na₂-H₂O ikifazalı sisteminin müxtəlif temperaturlarda binodal əyriləri: 1 – 70°C; 2 – 30°C; 3 – 20°C; 4 – 12°C



Şəkil VIII.4. PEQ-CoSO₄-H₂O ikitəzəhlə sistemlərinin hal diaqramları: 1 – PEQ -20000; 2 – PEQ - 6000;
3 – PEQ - 2000; 4 – PEQ - 600; 5 – PEQ - 300.

Cədvəl VIII.2

Mn(PE Q)	İlkin sistem		Yuxarı faza		Aşağı faza	
	PEQ	Du z	PEQ	Duz	PEQ	Du z
1	2	3	4	5	6	7
300	20,59	19,55	32,20	11,53	9,34	27,3
	20,92	20,18	36,38	9,51	6,229	2
	22,20	21,24	42,42	7,27	3,34	30,3
	22,97	22,02	46,24	5,95	2,47	0
	24,02	22,82	49,42	5,28	1,64	34,2
						6
						35,4
						9
						38,2
						8

600	18,69	4,74	29,08	8,56	6,32	22,3
	19,41	15,20	32,89	7,21	4,78	624,
	20,58	16,32	38,57	5,40	2,94	24
	22,55	17,93	45,71	3,88	1,67	27,0
	24,07	18,80	50,10	3,09	0,62	0 31,7
2000	17,00	11,60	22,00	8,78	13,10	13,3
	14,00	13,75	27,00	7,06	5,78	3
	16,75	14,00	34,18	5,16	1,27	17,9
	17,60	15,00	38,62	4,25	0,34	2
	21,00	15,00	43,15	3,49	0,14	22,0 23,8 4 25,5 0
6000	10,04	9,44	16,17	6,95	3,57	12,4
	12,70	10,87	29,00	4,25	1,90	2
	15,30	12,46	38,08	3,21	1,14	16,0
	17,88	14,26	46,77	2,53	0,04	1
	20,12	15,68	53,33	2,20	0,02	19,2 0 24,1 0 26,4 2
20000	9,18	9,25	20,78	4,99	1,72	12,2
	11,47	9,65	26,92	3,86	0,62	4
	14,65	10,07	31,63	3,67	0,45	14,0
	17,26	10,94	37,42	2,86	0,23	0
	18,90	11,83	43,4	2,25	0,14	15,7
	20,00	12,50	48,5	2,00	0,09	6 17,8 2 19,0 0 20,0 6

Səkildən və cədvəldən göründüyü kimi polimerin molekulyar kütləsi artdıqca komponentlərin daha kiçik konsentrasiyalarında fazalara ayrılmış prosesi baş verir. Bu effekt bütün tədqiq olunan sistemlərdə, (VII fəsildə göstərilən, o cümlədən, PEQ-(NH₄)₂SO₄-SO₄ sistemində) müşahidə olunmuşdur. Alınan nəticəni [179]-da müəlliflər polimerin molekulyar kütləsi artdıqda onun hidrat təbəqəsindəki bağlı su molekullarının miqdarının artması və bunun hesabına həllolmani təmin edən sərbəst su molekullarının azalması ilə izah edirlər. Onlar hesab edirlər ki, həllolma çətinləşdikdə yaranmış müxtəlif strukturlu (polimer və duz hesabına) suların ayrılması baş verir.

ÜVIII.2. İkifazalı sistemlərin hal diaqramlarına müxtəlif əlavələrin təsiri

1. Sulu məhlullarda polimerlərin uyuşmaqlıqlarına karbamidin təsiri [25,180,181].

Məlumdur ki, karbamid suda və sulu məhlullarda molekullararası qarşılıqlı təsirləri əsaslı surətdə dəyişərək onların strukturunu dağdırır. Karbamidin suyun strukturunu dağıtması mexanizmi, suyun strukturunun temperaturun artması nəticəsində dağılması mexanizmdən fərqlənir. Xammesə [182] görə polietilenqlikolun su məhlullarında PEQ-in makromolekulunun ətrafindakı strukturunun kooperativ şəkildə dağılması karbamidin konsentrasiyasının 2-4 M qiymətlərində özünü göstərir. Qarqallonun [183] aldığı nəticələr göstərir ki, PVPD-nin su ilə qarşılıqlı təsirləri karbamidin daha kiçik konsentrasiyalarında belə nəzərə çarpır. Bazedov [184] göstərmişdir ki, karbamidin sulu məhlulu (2,0 M) dekstran üçün təmiz suya nisbətən daha yaxşı həllədicidir. Qeyd olunanları nəzərə alaraq [178]-də ikifazalı Dekstran-PEQ, dekstran-PVPD və dekstran-PVS sistemlərinə karbamidin (konsentrasiyanın 2÷4 M intervalında) təsiri tədqiq edilmişdir. Dekstran-PVPD ikifazalı sistem üçün alınan nəticələr VIII.5 şəklində göstərilmişdir. Hər üç sistem üçün BXM-lərin qiymətləri və sistemlərin diaqramlarının kritik nöqtələrinə uyğun polimerlərin tərkibləri isə cədvəl VIII.3-də verilmişdir.

Cədvəl VIII.3

Ka r- ba- mi d m/ kq	C_{dek}^{kr}	C_{PEQ}^{kr}	BX MB	C_{dek}^{kr}	C_{PVP}^{kr}	BX MB	C_{dek}^{kr}	C_{PVS}^{kr}	BX MB
-	6,9	4,1	0,54	9,6	12	0,91	2,	2,	1,08
0,5	0	0	8	0	,0	6	65	85	0
2,0	-	-	-	9,8	13	0,84	2,	2,	1,41
4,0	8,6	4,8	0,54	0	,0	8	95	65	1
0	0	7	10,	13	0,93	3,	2,	1,31	
9,0	5,6	0,57	30	,8	8	40	60	0	
0	2	7	-	-	-	-	-	-	

Alınan nəticələr göstərir ki, hər üç sistemdə karbamidin əlavə olunması və onun miqdarının artırılması temperaturun artırılmasına analojidir (hər iki halda binodallar eyni istiqamətdə sürüşürlər). Karbamidin konsentrasiyası artdıqca sistemlərin fazalara ayrılması üçün polimerin konsentrasiyası daha böyük olmalıdır. Qeyd etmək lazımdır ki, karbamidi əlavə etdikdə və onun konsentrasiyasını artırdıqda temperaturun artmasına anoloji olaraq həm binodalların sürüşmə istiqaməti, həm də faza diaqramının kritik nöqtəsində fazaəmələgətirən polimerlərin cəm konsentrasiyasının artması və bu tendensiyanın bütün tədqiq olunan sistemlər üçün eyni olması, fazalara ayrıılma prosesində suyun strukturunun həllədici rolü haqqında irəli sürülən hipotezin | 151,161 | bir daha təsdiq olunmasıdır. İkifazalı dekstran-PVPD-su sistemində komponentlər arasındaki termodinamik qarşılıqlı təsir parametrinin cədvəl VIII.4-də verilmiş qiymətlərinin təhlili də adı çəkilən hipotezin doğru olduğuna dəlalət edir.


Cədvəl VIII.4

Xarici şərait	$\chi_{dek.-H_2O}$	χ_{PVPD-H_2O}	$\chi_{dek.-PVPD}$
8°S	$0,542 \pm 0,009$	$0,564 \pm 0,008$	$0,013 \pm 0,003$
23°S	$0,573 \pm 0,009$	$0,592 \pm 0,010$	$0,011 \pm 0,002$
38°S	$0,620 \pm 0,010$	$0,629 \pm 0,009$	$0,011 \pm 0,003$
50°S	$0,631 \pm 0,008$	$0,637 \pm 0,008$	$0,012 \pm 0,003$
NH ₄ SCN	$0,615 \pm 0,009$	$0,640 \pm 0,009$	$0,011 \pm 0,002$

(0,10)			
NaSCN (0,10)	0,590±0,010	0,620±0,009	0,010±0,002
KSCN (0,10)	0,612±0,009	0,640±0,010	0,009±0,002
KCLO ₄ (0,05)	0,562±0,010	0,581±0,009	0,010±0,003
KBr (0,10)	0,506±0,008	0,537±0,009	0,010±0,002
KCl (0,10)	0,613±0,009	0,628±0,008	0,011±0,004
KF (0,10)	0,682±0,008	0,681±0,010	0,013±0,002
(NH ₄) ₂ SO ₄ (0,10)	0,651±0,009	0,661±0,009	0,013±0,002
Na ₂ SO ₄ (0,10)	0,633±0,010	0,649±0,010	0,014±0,003
Cs ₂ SO ₄ (0,10)	0,688±0,009	0,689±0,008	0,014±0,003
K ₂ SO ₄ (0,10)	0,615±0,008	0,628±0,008	0,014±0,002
Karbamid (0,50)	0,638±0,009	0,638±0,010	0,010±0,002
Karbamid (2,00)	0,631±0,009	0,646±0,009	0,010±0,002


Cədvəl VIII.5

Nº	t, °C	$\chi_{dek.-H_2O}$	χ_{PVPD-H_2O}	$\chi_{dek.-PVPD}$
1	8	0,542	0,564	0,013
2	23	0,573	0,592	0,011
3	38	0,620	0,629	0,011
4	50	0,631	0,637	0,012



Şəkil VIII.5. Dekstran-PVPD-su ikifazalı sistemin faza diaqramının binodalları:

- 1 – karbamidin olmadığı hal (--Δ--),
- 2 – karbadimin konsentrasiyası – 0,5 mol/kq
- 3 – karbamidin konsentrasiyası – 2,0 mol/kq



Şəkil VIII.6. İkifazalı PEQ- $\text{C}_4\text{O}_6\text{H}_4\text{Na}_2\text{-H}_2\text{O}$ sistemin
fza diaqramının binodalları
1 – 0,25 mol/l tiokarbamid (●) və əlavəsiz
2 – 1,0 mol/l karbamid

Doğrudan da cədvəl VIII.4-də χ -nın qiymətlərindən görünür ki, fazaəmələgətirən polimerlərin su ilə qarşılıqlı təsir parametrləri (χ_{12} , χ_{13}) onların bir-biri ilə qarşılıqlı təsir parametrlərindən təqribən 15÷20 dəfə böyükdür. Bu isə onu göstərir ki, fazaəmələgəlmə prosesi fazaəmələgətirən polimerlərin birbaşa qarşılıqlı təsiri ilə praktiki olaraq əlaqədar deyildir. Maraqlıdır ki, qarşılıqlı təsir parametrləri arasındaki bu nisbət temperatur artıqca artır (cədvəl VIII.5), ikifazalı sistemin əmələ gəlməsi - fazalara ayrıılma prosesi sürətlənir. Deyilənlər ikifazalı sistemin əmələ gəlməsinə strukturları ilə fərqlənən iki su halının əmələ gəlməsi kimi baxmağa tam imkan verir.

VII fəsildə qeyd olunduğu kimi bir çox hallarda ikifazalı sulu sistemləri almaq üçün polimer-polimer-su ikifazalı sistemlərə nisbətən həm ucuz, həm də bioloji hissəcikləri ayırma qabiliyyətinə görə effektiv olan ikifazalı polimer-qeyri-üzvi elektrolit sistemlərindən geniş istifadə olunur. Belə sistemlərdən olan PEQ- $\text{C}_4\text{O}_6\text{H}_4\text{Na}_2$ -su ikifazalı sistemin hal diaqramının binodallarına karbamidin və triokarbamidin və etil spiritinin təsirləri |185| -də öyrənilmişdir. Alınan nəticələr şəkil VIII.6-da göstərilmişdir. Şəkildən göründüyü kimi karbamidin ikifazalı sistemə daxil edilməsi fazalara ayrılmmanın

fazalarəmələgətirən komponentlərin daha böyük konsentrasiyalarında baş verməsinə gətirir. Etil spirtinin sistemə daxil edilməsi ($10\div30\%$) isə fazalaraayırılma prosesinin fazaəmələgətirən komponentlərin daha kiçik qiymətlərində (sistemə əlavə olunmayan hala nisbətən) baş verməsinə səbəb olur. Bu nəticə etil spirtinin tədqiq olunan konsentsrasiya intervalında sistemin struktur temperaturunun artması (suyun strukturlaşması) faktı ilə üst-üstə düşür |186|.

Qeyd edək ki, karbamiddə azot atomunun kükürd atomu ilə əvəz olunmuş tiokarbamidin sistemə əlavə olunması fazaəmələgəlmə prosesinə təsir etmir. Bu, ola bilsin ki, kükürd atomunun su mühitində hidrogen rabitəsinə girə bilməməsi ilə əlaqədardır. Alınan nəticələr yenə də ikifazalı PEQ – çaxır turşusunun sodium duzu-su sistemində iki tarazlıqda olan müxtəlif su strukturlarının yaranması ilə izah oluna bilər. Belə strukturların yaranması su moleküllərinin fazaəmələgətirən komponentlərin yaxınlığında müxtəlif cür orientasiya olmaları ilə əlaqədardır. Karbamid suyun strukturunu dağıtdığından |25,180,181| fazalaraayırılma prosesi komponentlərin konsentrasiyalarının daha böyük qiymətlərində baş verir.

|185|-də PEQ-in müxtəlif fraksiyaları üçün $\text{PEQ-C}_4\text{O}_6\text{H}_4\text{Na}_2\text{-H}_2\text{O}$ ikifazalı sistemlərin binodalları qurulmuş və Flori-Xaqqins nəzəriyyəsinə görə komponentlər arasındaki termodinamik qarşılıqlı təsir parametrləri hesablanmışdır. Hesablamalar göstərmişdir ki, ikifazalı sistemin aşağı fazasında (duzla zəngin fazasında) $\chi_{\text{PEQ-H}_2\text{O}} = 0,50 \pm 0,003$ qiymətini alır və bu qiymət polimerin müxtəlif fraksiyaları və konsentrasiyaları üçün praktiki olaraq dəyişmir, yuxarı fazada (polimerlə zəngin faza) isə $\chi_{\text{PEQ-H}_2\text{O}}$ həm polimerin molekulyar kütləsi və həm də konsentrasiyası artdıqca azalır ($\chi_{\text{PEQ-H}_2\text{O}} = 0,569 \pm 0,504$).

2. Qeyri-üzvi elektrolitlərin sulu məhlullarda polimerlərin uyuşmaqlıqlarına təsiri.

Bir sıra müəlliflər |14,25,28| göstərmişlər ki, suyun strukturunu və ya termodinamik halını dəyişən faktorlardan qeyri-üzvi elektrolitləri göstərmək olar. İonogen olmayan polimer cütlərindən əmələ gələn ikifazalı sistemlərə qeyri-üzvi duzların təsirinin öyrənilməsi (ionogen olmayan polimerlərlə ionların bilavasitə qarşılıqlı təsiri olmur) bu polimerlərin sulu mühitdə uyuşmazlığının mexanizminin müəyyənləşdirilməsi üçün çox vacibdir. |178|-də bir sıra qeyri-üzvi duzların – KSCN, K_2SO_4 , KClO_4 , KJ, KB, KCl, KNO_3 , KF duzlarının dekstran-PEQ, dekstran-PVPD, dekstran-fikol cütlərinin sulu mühitdəki uyuşmazlığına təsiri öyrənilmişdir.

Göstərilən qeyri-üzvi elektrolitlərin dekstranla fikolun sulu məhluldakı uyuşmazlığına təsirinin tədqiqindən alınan nəticələr şəkil VIII.7-də

göstərilmişdir. Alınan nəticələr göstərir ki, elektrolitin konsentrasiyasının artması (KF və K_2SO_4 duzlarından başqa) polimerlərin sistemdə fazalara ayrılmama prosesi üçün lazım olan hüdud konsentrasiyasını (C_{Σ}) duzun təbiətindən asılı olan qiymətə qədər artırır. Duzun konsentrasiyasının sonrakı artması isə C_{Σ} -nin azalması ilə müşaiyyət olunur. Kalium ftorid və kalium sulfat duzları isə bütün konsentrasiya intervalında dekstranla fikolun su mühitində uyuşmaqlıqlarını azaldır. Qeyd etməkləzimdir ki, bütün duzların konsentrasiyalarının sonrakı artımı sistemdə geləmələgəlmə prosesləri ilə müşaiyyət olunur. Qeyri-üzvi duzların tədqiq olunan ikifazalı dekstran-fikol sisteminə təsiri dekstran-PVPD sisteminə təsiri ilə oxşar olaraq qismən fərqləndiyi halda, dekstran-PEQ ikifazalı sistemə təsiri bu iki sistemə olan təsirdən xeyli fərqlənir (şəkil VIII.8 və şəkil VIII.9).

Əvvəllər qeyd olunduğu kimi |187,188| müxtəlif strukturlu polimerlərdən və ümumi həllədicidən ibarət üçkomponentli sistemlərdə fazalara ayrılma bu polimerlərin həllədici ilə qarşılıqlı təsirlərin müxtəlifliyi ilə əlaqədardır.

Sistemdə həllədici su olduğundan biz polimerlərin həllədici ilə qarşılıqlı təsiri dedikdə ayrı-ayrı polimerlərin suyun strukturunu necə dəyişdiyini nəzərdə tutacaqıq.

Elmi ədəbiyyatın təhlili və bizim aldığımız nəticələr göstərir ki, suda həll olan polimerləri iki qrupa – suyu strukturlaşdırıran və dekstrukturlaşdırıran (ilkin strukturunu dağıdan) qruplara ayırmaq olar.

İlk yaxınlaşmada ətrafında su molekullarının qarşılıqlı təsiri güclənən (stabilləşən) maddələr suyu strukturlaşdırıcı maddələr hesab olunurlar. Bunlar qeyri-polyar maddələr və müsbət hidratlaşan ionlardır. Yüksək polyar maddələr və mənfi hidratlaşan ionlar isə suyu dağıdıcı maddələr hesab olunurlar. Qeyd edək ki, təqdim olunan maddələrin hamısı suyu strukturlaşdırıran maddələrdir. Bütün tədqiq olunan sistemlərdə polimerlərdən biri dekstran olduğundan qeyri-elektrolitlərin bu sistemlərdə göstərdikləri konsentrasiyon effektlər dekstranla cüt təşkil edən polimerlərin (PEQ, fikol və PVPD) su ilə qarşılıqlı təsirlərinin müxtəlif olmaları ilə əlaqədardır. Qeyd edək ki, istifadə olunan duzlar sırasında ClO_4^- , J^- , Br^- , Cl^- , NO_3^- ionları suyun strukturunu dağıdırırlar, F^- ionu isə strukturlaşdırır. Yəqin ki, KF duzunun təsirinin digər duzların təsirindən fərqli olması bu faktla hansı formadasa əlaqədardır.

Şəkil VIII.7-də göstərilən konsentrasiya asılılıqları əyrilərin formalarına görə qeyri-üzvi duzların bifil birləşmələrin, xüsusi halda zülalların, suda həllolması prosesinə göstərdikləri «həll etdirmə» - çökdürmə effektinə oxşardırlar |32,38|. Doğrudan da zülalların həllolmasına onların su mühitində hərisliyi kimi baxsaq bu iki proseslərin çox yaxın olduğunu görərik. Melanderə

| 32 | görə «həllətdirmə» - «çökdürmə» prosesi zülalın makromolekulunun su ilə elektrostatik (dipol-dipol) və hidrofob (Van-der-Vaals) qarşılıqlı təsirlərinə duzların iki bir-birinin əksinə göstərdikləri ümumi effektlə əlaqədardır. Bu fikirlərə görə zülalın suya hərisliyi duzun konsentrasiyası artdıqda əvvəlcə onların makromolekulun su ilə elektrostatik qarşılıqlı təsirlərinin dəyişməsi ilə (həllətdirmə effekti), konsentrasiyanın müəyyən qiymətindən sonra isə duzun hidrofob hidratasiyasına təsirinin üstünlük təşkil etməsi ilə, yəni makromolekulun yaxın ətrafında su molekullarının bir-biri ilə qarşılıqlı təsirinin stabillaşması ilə əlaqədardır («çökdürmə» effekti).

Bu iki effektin hansının üstünlük təşkil etməsi xarakterinə görə duzlar «həllətdirən» və «çökdürən» kimi iki qrupa bölündürənlər.


Əgər Melanderin | 75 | bu hipotezi qeyri-üzvi elektrolitlərin polimerlərin su mühitindəki uyuşmaqlıqlarına təsirini izah etmək üçün yarayırsa, onda alınan nəticələr duzların yuxarıda göstərilən təsnifatı və tədqiq olunan polimerlərin nisbi hidrofobluqları və molekullarının polyarlıqları ilə uzlaşmalıdır. | 142-143 | -də alınan nəticələrə görə tədqiq olunan polimerlərin nisbi hidrofobluqları aşağıdakı sıra üzrə azalır: PEQ>PVPD>fikol>dekstran. Monomerinin dipol momenti 4,07 debay olan PVPD isə polyarlığına görə bütün digər polimerdən fərqlənir | 189 |. Cox güman ki, duzların bu sistemdə «həllətdirmə» və «çökdürmə» qabiliyyətlərinin fərqi PVPD-nin yüksək polyarlığı ilə izah oluna bilər. Suya dağıdıcı təsir göstərən duzların təsiri ilə PVPD ilə su molekulları arasındaki dipol-dipol qarşılıqlı təsirlərin artması polimerin suya həyrisliyini artırır, PVPD ilə dekstranın su ilə qarşılıqlı təsirlərinin fərqini azaldır və bununla da bu polimerlərin su mühitində uyuşmaqlıqlarını artırır. Əksinə, suya strukturlaşdırıcı təsir göstərən duzların təsiri ilə (çökdürən duzların) PVPD-nin suya hərisliyi azalır və bununla da PVPD ilə dekstranın su mühitində uyuşmaqlıqlarını azaldır.

PEQ-in nisbətən böyük hidrofobluğa və kiçik polyarlığa malik olması, duzların hamısının bütün konsentrasiya intervalında dekstran-PEQ-su sistemində «çökdürəcü» təsir göstərməsi faktını izah etmək üçün kifayət edir. PEQ-in suya hərisliyinin azalması elektrolitin verilmiş halda hidrofob hidratasiyaya təsir üstünlük təşkil etməsi ilə əlaqədardır.

Belə ki, PEQ molekullarının su molekulları ilə dipol-dipol qarşılıqlı təsiri ya zəifləyir, ya da ki, sistemdə güclü ion-dipol qarşılıqlı təsirləri fonunda heç bir həllədici rol oynamır (şəkil VIII.8).


Fikol makromolekulunda nisbi hidrofobluq və polyarlıq arasında mövcud spesifik balans, ola bilsin ki, suyun strukturunu daşıdan q/üzvi duzların «həllətdirmə» - «çökdürmə» effektlərinə oxşar KF-in fikol-dekstran sistemində «çökdürmə» yə oxşar effektlərin müşahidə olunmasına səbəb olur (şəkil VIII.9).

Qeyri-üzvi duzların bifil polimerlərin sulu məhluluna daxil edilməsi duzun polimerin polyar qrupları ilə birbaşa ion-dipol qarşılıqlı təsirləri və makromolekulda baş verən konformasiya dəyişiklikləri hesabına polimerlə suyun qarşılıqlı təsirlərinə əsaslı təsir göstərə bilər. Bu növ effektlər KF-un PVPD ilə dekstranın uyuşmaqlıqlarını təsvir edən VIII.8 şəklindəki əyrilərin qeyri-adi formaya malik olmalarına səbəb ola bilərlər.




Şəkil VIII.7. Dekstran-fikol-su sistemində qeyri-üzvi duzların fazalara ayrıılma üçün polimerlərin lazımlı olan hüdud konsentrasiyasının qiymətlərinə təsiri ($t=25^\circ\text{C}$).

Duzlar: 1 – KSCN; 2 – $KClO_4$; 3 – KJ; 4 – KBr;
5 – KCl; 6 – KNO_3 ; 7 – KF; 8 – K_2SO_4 .



Şəkil VIII.8. Dekstran-PVPD-H₂O sistemində
qeyri-üzvi duzların fazalara ayrılma üçün
polimerlərin lazımlı olan hüdud cəm
konsentrasiyasının qiymətlərinə təsiri ($t=25^{\circ}\text{C}$).
Duzlar: 1,2,3 – KClO₄; KSCN; KJ; 4 – KBr;
5 – KNO₃; 6 – KCl; 7 – KF; 8 – K₂SO₄.



Şəkil VIII.9. Dekstran-PEQ-H₂O sistemində qeyri-üzvi elektrolitlərin fazalara ayrıılma üçün polimerlərin lazımlı olan hündüd cəm konsentrasiyasının qiymətinə təsiri ($t=25^{\circ}\text{C}$). Duzlar: 1 – KBr; 2 - KCl; 3 – KNO₃; 4 – KJ; 5 – KSCN; 6 – KF; 7 – K₂SO₄.

Qeyd etmək lazımdır ki, qeyri-üzvi elektrolitlərin tədqiq olunan polimerlərin üdüşmaqlıqlarına təsirinin öyrənilməsindən alınan nəticələr ikifazalı sistemdə fazalara ayrıılma prosesində suyun həllədici rolu haqqındaki hipotezə zidd deyil.

3. Qeyri-üzvi elektrolitlərin ikifazalı sistemlərin hal diaqramlarına təsiri.

| 178 | -də ikifazalı dekstran-PEQ və dekstran-PVPD sistemlərinin faza diaqramlarının binodallarına və onların əsas xarakteristikalarına qeyri-üzvi duzların təsiri geniş tədqiq edilmişdir. Binodalların əsas xarakteristikaları – kritik nöqtələrinə uyğun polimer tərkiblərinin, BX-lərinin meyl bucaqlarının və duzların sulu məhlullarının səthi gərilmə əmsalına molyar inkrementlərinin ($\Delta\sigma$) qiymətləri dekstran-PVPD-su sistemi üçün cədvəl VIII.6-da verilmişdir. Alınan nəticələr göstərir ki, əlavə olunan qeyri-üzvi duzların binodallara təsiri bu duzların liotropluq dərəcəsinə uyğun gəlir. Əgər ədəbiyyatda olduğu kimi duzların liotropluq dərəcəsi kimi $\Delta\sigma$ kəmiyyətini götürsək, onda bu kəmiyyətlə

binodalların kritik nöqtələrinə uyğun polimer tərkibləri arasında korrelyasiya əlaqəsi

$$C_{PVPD}^{kr} = C_{dek}^{kr} - 0,265 \cdot 10^3 \Delta\sigma + 1,43 \quad (\text{VIII.1})$$

tənliyi ilə ifadə olunur. Burada C_{dek}^{kr} və $C_{PVPD}^{kr} - 0,10 \text{ mol/kq}$ duz əlavə olunmuş ikifazalı dekstran-PVPD-su sisteminin binodallarının kritik nöqtələrinə uyğun polimer tərkibləridir.

İlk növbədə qeyd etmək lazımdır ki, belə C_{PVPD}^{kr} , C_{dek}^{kr} - $\Delta\sigma$ korrelyasiya əlaqəsinin mövcudluğu duzların suyun strukturuna və ya termodinamik halına təsirləri ilə əlaqədardır, çünki $\Delta\sigma$ parametri qeyri-üzvi duzun məhluldakı suya təsiri ilə əlaqədardır. Bu mənada alınan nəticələr, dekstran və PVPD-nin su mühitində uyuşmaqlıqlığın tədqiqindən alınan nəticələrlə uzlaşır və ikifazalı sistemlərdə fazalara ayırılma prosesində suyun həllədici rolü haqqındaki hipotezi təsdiq edir. Alınan nəticələr eyni zamanda göstərir ki, dekstran-PVPD-su sistemində əlavə olunan qeyri-üzvi duzun anionunun sistemin xarakteristikalarına təsiri onun kationunun təsirindən çox-çox güclüdür. Bütün tədqiq olunan podanidlər dekstran-PVPD sisteminin hal diaqramının binodallarını duzların konsentrasiyasının artması ilə yuxarı, sulfatlar isə aşağı sürüsdürür. Beləliklə, alınan nəticələr göstərir ki, binodalların sürüşməsi istiqamətini anionlar müəyyən etdikləri halda, sürüşmənin dərəcəsini kationlar nizamlayır. Beləliklə, həm podanidlərin, həm də sulfatların faza diaqramının binodallarını sürüşdurmə dərəcəsi aşağıdakı ardıcılıqla azalır: $K^+ > Na^+ > NH_4^+$.

Qeyd etmək lazımdır ki, ikifazalı sistemlərdə fazalara ayırma prosesinə anionların təsirinin kationların təsirindən güclü olmasını göstərən nəticələr anionların sulu məhlullarda kationlara nisbətən suyun strukturuna daha güclü təsir göstərməsi nəticələri ilə çox yaxşı uzlaşır.

İkifazalı dekstran-PEQ-su sistemində əlavə olunan duzların (0,10 mol/kq)sistemin binodallarına təsiri ikifazalı dekstran-PVPD-su sistemində olduğundan çox zəifdir (cədvəl VIII.7). Duzun əlavə olunması binodal əyrilərinə cüzi təsir göstərdiklərinə baxmayaraq BXM-lərin qiymətlərindən göründüyü kimi (cədvəl VIII.7) tarazlıqda olan fazaların polimer tərkiblərini kifayət qədər çox dəyişdirir. Bu kəmiyyət, məsələn sistemə KCl duzu əlavə olunduqda 0,10 - 0,75 mol/kq konsentrasiya intervalında konsentrasiyadan asılı olaraq

$$BXM_{dek-PEQ} = 0,549 + 0,177 \cdot C_{KCl} \quad (\text{VIII.2})$$

kimi dəyişir.

Cədvəl VIII.6

Duz	$\Delta\sigma \cdot 10^3$ din·q/sm·mol	C_{dek}^{kr} çəki %	C_{PVP}^{kr} çəki %	BXM
-	-	9,60	12,00	0,916
NH ₄ SCN	0,30	11,98	13,44	1,004
NaSCN	0,41	12,96	14,37	0,982
K SCN	0,45	13,30	16,20	1,046
KBr	1,31	12,00	14,40	0,900
KClO ₄	1,40	11,60	14,00	0,883
KCl	1,88	10,50	12,80	0,921
KF	2,35	9,50	10,90	0,927
(NH ₄) ₂ SO ₄	2,16	10,03	11,26	0,960
Na ₂ SO ₄	2,42	9,26	10,26	0,970
Cs ₂ SO ₄	2,55	8,65	9,70	0,996
K ₂ SO ₄	2,58	7,77	10,48	0,959

Şəkərlərin ikifazalı sistemlərin hal diaqramının binodallarına təsiri.

Ədəbiyyatda ikifazalı dekstran-PEQ-su ikifazalı sistemlərdə fazalara ayrılmış prosesinə bir sıra şəkərlərin təsiri öyrənilmişdir. Alınan nəticələr göstərir ki, saxaroza və maltozanın öyrənilən sistemə daxil edilməsi binodal əyrilərini koordinat başlanğıcına tərəf sürüşdürür, başqa sözlə sistemdə fazalara ayrılmış prosesi fazaəmələğətirən polimerlərin daha kiçik konsentrasiyalarında baş verir. Sistemə mannoza və maltozanın daxil edilməsi binodal əyrisinin yerini praktiki olaraq dəyişdirmir. Alınan nəticələrin şəkərlərin suyu strukturuna təsirinə aid elmi ədəbiyyatda olan nəticələrlə müqayisəsi göstərir ki, |192| fazalara ayrılmış prosesində əsas rolu iki su strukturunun yaranması əsas rol oynayır.

Ədəbiyyat

1. Bağırov T.O. İkifazalı sulu polimer sistemləri və onların əsas xarakteristikaları, Bakı, BDU, 2005, 56 s.
2. Məsimov E.Ə. Bioloji sistemlərdə suyun rolü. Hidrofobluq, monoqrafiya, Bakı, 2008, 328 s.
3. Альбертсон П.А. Разделение клеточных частиц и макромолекул. - М.: Мир, 1974, 381 с.